



Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi



AZƏRBAYCAN RESPUBLİKASININ
GÖNCLƏR VƏ İDMAN NAZIRLIYI



AVROPA İTTİFAQI



BMT-nin ƏHALİ FONDU

AZƏRBAYCAN MEDİASINDA GENDER HƏSSASLIĞININ ARTIRILMASI

JURNALİSTLƏR ÜÇÜN TƏLİMAT KİTABI





Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi



AVROPA İTTİFAQI



BMT-nin ƏHALİ FONDU

AZƏRBAYCAN MEDIASINDA GENDER HƏSSASLIĞININ ARTIRILMASI

JURNALİSTLƏR ÜÇÜN TƏLİMAT KİTABI

Bakı – 2020

AZƏRBAYCAN MEDİASINDA GENDER HƏSSASLIĞININ ARTIRILMASI: JURNALİSTLƏR ÜÇÜN TƏLİMAT KİTABI

MÜƏLLİF:

Ayşe Karabat

HƏMMÜƏLLİFLƏR:

Semin Gümüşel Güner və Aygün Asımqızı

REDAKTOR:

Almaz Mahmud

BMT-nin Əhali Fondu: hər bir hamiləliyin arzuedilən olduğu, hər bir doğuşun təhlükəsiz keçdiyi və hər bir gəncin potensialının reallaşlığı dünyaya doğru.

“Azərbaycan mediasında gender həssaslığının artırılması: Jurnalıstlər üçün təlimat kitabı” adlı bu vəsait Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə six tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi “Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təşviq edilməsi üzrə Qlobal Program” çərçivəsində Azərbaycan Mətbuat Şurası ilə birgə hazırlanıb.

Vəsaiti Semin Gümüşel Güner və Aygün Asımqızının iştirakı ilə BMT-nin Əhali Fonduunun beynəlxalq eksperti, türkiyəli media mütəxəssisi Ayşe Karabat ərsəyə gətirib. Sözügedən vəsait Azərbaycan mediasında xəbərlərin hazırlanması və təqdimatında gender həssaslığının artırılması və gender bərabərliyinin nəzərə alınması, eləcə də qızların və qadınların dəyərinin təşviqi mövzusunda media nümayəndələri üçün ətraflı məlumat və təlimatları ehtiva edir.

Bu nəşr Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanıb. Nəşrin məzmunu müəlliflərə məxsusdur və heç bir şəkildə BMT-nin Əhali Fonduun, Avropa İttifaqının və ya layihədə iştirak edən Hökumət tərəfdaşlarının fikirlərini eks etdirmir.

© BMT-nin Əhali Fondu (UNFPA), 2020-ci il

Bu vəsaitin Azərbaycandakı nəşr hüquqları BMT-nin Əhali Fondu aiddir. Naşirin razılığı olmadan qismən və ya tamamən çap olunması qadağandır.

MÜNDƏRİCAT

GİRİŞ	6
Gender əsaslı cins seçimi? Bu, doğrudanmı, baş verir?.....	6
Gender məsələləri hər yerdə var, onlar xəbərlərdə də olmalıdır.....	8
Daha çox məlumatlılıq daha yaxşı jurnalistika deməkdir	9
HAŞİYƏ 1: Azərbaycanda gender və media.....	10
Gender anlayışı ilə bağlı bəzi təriflər	11
GENDER CƏHƏTDƏN HƏSSAS REPORTAJIN HAZIRLANMASI VƏ BİZİM JURNALİST KİMİ ÖHDƏLİKLƏRİMİZ	15
Xəbər jurnalistikasının əsas suallarına rəğmən gender cəhətdən həssas xəbərlərin hazırlanması.....	15
Gender cəhətdən həssas xəbər departamentləri	16
Qadın jurnalistlərin sayının artırılması kifayət deyil	16
Qadınlar qərar qəbulədici vəzifələrdə olmaq istəyirmi?	17
Biz qadın jurnalistlərin səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı tədbirlərə ehtiyac duyuruq	18
HAŞİYƏ 2: Azərbaycanda xəbərləri kim hazırlayır?	19
DİLDƏN EHTİYATLI İSTİFADƏ	20
İlk növbədə sözlərə diqqət	20
Jurnalistlər nəyin üstündən keçməyi bilməlidir.....	22
Klişelərlə mübarizə aparın.....	22
Mühakimə dili	23
Məşhur qadınları əhatə edən klişelər.....	23
Digər bir fenomen: stereotiplərlə mübarizə	24
Xəbərlərdə yenidən formalaşdırduğumız ən geniş yayılmış stereotiplər.....	25
HAŞİYƏ 3: Bəzi mənfi nümunələr	26
Başlıq klikbeyt (klik toplamaq məqsədilə aldadıcı başlıq) olmamalıdır	26
Vizual materiallarda stereotiplər və klişelər	27
QADINLARIN XƏBƏRLƏRDƏ MÖVCUD VƏ GÖRÜNƏN OLMASINI TƏMİN ETMƏK	28
Qadınlar xəbər mənbəyi kimi	28
Təslim olmayın!.....	29
Öz gündəminizi necə yaratmalı.....	29

DÜNYADAN BƏZİ MÜSBƏT MİSALLAR	32
Gender bərabərliyi ilə bağlı “Bloomberg”in vədedici addımı	32
Almaniya yayımçısı ARD-nin qadınlarla bağlı sitatı	33
Anjelanın Saati	33
Bərabər təmsilçilik	34
Jurnalistlər üçün “Valideyn-Uşaq Otağı”	34
Bəzə digər təşəbbüskar layihələr	34
 GENDER ƏSASLI ZORAKILIĞIN MEDİADA İŞIQLANDIRILMASI.....	35
Gender əsaslı zorakılıq mövzusunda xəbər hazırlayarkən nəyə diqqət etməli	35
Terminologiya və anlayışlar	36
Necə başlamalı	37
Əsas prinsiplər	37
Əməl etməli olduğunuz qaydalar	38
Diqqət! Cinsi zorakılıqla bağlı xəbərləri necə hazırlamalı	39
Cinsi təcavüzdən xilas olmuş şəxslən necə müsahibə almalı	40
Qadın qətli ilə bağlı xəbərləri necə hazırlamalı	41
Uşaqlardan necə müsahibə almalı	42
Erkən nikahla bağlı xəbərləri necə hazırlamalı	42
Gender əsaslı cins seçimi ilə bağlı xəbərləri necə hazırlamalı	43
Həyat tərzi ilə bağlı xəbərləri necə hazırlamalı	44
HAŞİYƏ 4: GƏZ-lə bağlı hekayəni işiqlandırarkən nəzərə alınması tələb olunan etik prinsiplər	44
Şəkil/video/vizual materialın düzgün seçiləməsi	45
 GENDER CƏHƏTDƏN HƏSSAS JURNALİSTİKA VƏ YENİ MEDIƏ.....	51
Sosial media: xəbərlərin əsas mənbəyi, yoxsa zaman bombası?	51
Sosial media vasitəsilə gender cəhətdən həssas məlumatlılığının yaradılması	52
Qadın və qızlara qarşı kiber zorakılıq və kiber nifrət	53
 AZƏRBAYCAN MƏTBUATINDAKI XƏBƏRLƏRİN TƏHLİLİ.....	54
Xəbər gender cəhətdən həssas jurnalistika perspektivindən necə yazılmalıdır?	55
Qatıl 20 il müddətinə azadlıqdan məhrum edildi	55
 GENDER CƏHƏTDƏN HƏSSAS OLMAYAN XƏBƏRLƏRİN HAZIRLANMASINDAN YAYINMAQ ÜÇÜN YOXLAMA SİYAHISI:	63
HAŞİYƏ 5: Azərbaycan mediasında gender bərabərliyi üzrə peşə davranışları ...	64

GENDER MƏSƏLƏLƏRİ İLƏ BAĞLI AZƏRBAYCAN RESPUBLİKASININ QANUNLARI	65
Gender (Kişi və Qadınlar) Bərabərliyinin Təminatları haqqında Azərbaycan Respublikasının Qanunu	65
Məişət Zorakılığının Qarşısının Alınması haqqında Azərbaycan Respublikasının Qanunu	69
I Fəsil	69
ÜMUMİ MÜDDƏALAR	69
II Fəsil	70
MƏİŞƏT ZORAKILIĞI BARƏDƏ ŞİKAYƏTLƏRƏ BAXILMASI QAYDASI	70
III Fəsil	74
MƏİŞƏT ZORAKILIĞININ QARŞISININ ALINMASI SAHƏSİNDE TƏDBİRLƏR	74
IV Fəsil	77
YEKUN MÜDDƏALAR	77
FAYDALI MƏNBƏLƏR	78

GİRİŞ

Gender əsaslı cins seçimi? Bu, doğrudanmı, baş verir?

Yalnız yaxşı məlumatlandırılmış cəmiyyətlər gündəlik məsələlər və gələcəklə bağlı müdrik qərarlar qəbul edə bilər. Bu cəmiyyətləri faktlara söykənən məlumatlarla təmin etmək işi isə əsasən jurnalistlərin üzərinə düşür. Biz jurnalistlər daha yaxşı işləmək və jurnalistika fəaliyyətini daim yüksək keyfiyyətlə həyata keçirmək üçün bu məsuliyyətimizi bir an belə unutmamalıyıq.

Sözügedən təlimatın həmmüəllifləri və 20 ildən artıq təcrübəsi olan jurnalistlər kimi biz onu da yaxşı bilirik ki, bu işi həyata keçirmək heç də asan deyil. Elə bu səbəbdən də hər birimiz daim öz səhvlərimizdən nəticə çıxararaq öyrənmişik və öyrənməkdə davam edirik.

Biz yaşadığımız cəmiyyətlərin üzvləriyik. Elə buna görə də biz, təbii olaraq, illərlə davam edən sosiallaşmanın, bizə verilmiş tərbiyənin və həyat təcrübəmizin məhsulunuq. Biz hamımız “qızlar qorxaqdır, oğlanlarsa cəsarətli” və digər bu kimi gender stereotiplərinin aşılılığı cəmiyyətlərdə böyümüşük. O cəmiyyətlər ki, bizi “yaxşı qızlar” və “yaxşı oğlanlar” kimi necə davranışmalı olduğumuzu öyrədərək böyüdüb. Lakin xüsusiələ bir jurnalist kimi formallaşan həyat təcrübələrimiz əksər hallarda bizi gələcək gözləntilərimizlə bağlı tam fərqli mənzərələrlə üz-üzə qoyub.

Yaşadığımız müddətdə biz xeyli sayıda qızın məktəbdə sınıf əlaçısı olduğunu, qadının işlə təmin edildiyinin, təhsil, pul kimi imkanlara sahibləndiyinin, rəhbər vəzifələr tutduğunun və bütün peşəkar sahələrdə ciddi uğur qazandığının daha çox şahidi olmuşuq. Heç şübhəsiz ki, onlar barədə məlumat vermək, onların hekayələrini anlatmaq işi biz jurnalistlərin öhdəsinə düşür. Lakin təəssüf ki, bütün bunlarla yanaşı, bir çox qadın və qızlara sözün əsl mənasında öz bacarıqlarına layiq yaşamaq imkanı verilmədiyinin və indi də bu imkanlardan məhrum edilənlərin olduğunu şahidiyik. Biz bütün bunlar barədə də ictimaiyyəti davamlı olaraq məlumatlandırmalıyıq.

İctimaiyyətə göstərməliyik ki, qadınların bu imkan və azadlıqlardan məhrum edilməsindən sadəcə cəmiyyətlərimiz deyil, eyni zamanda bəşəriyyət çox şey itirir. Bu itkiləri bəşəriyyətin əldən verdiyi qızıl itkilər, qızıl imkanlar da hesab etmək olar. Belə cəmiyyətlərdə qadınlar çox vaxt şüuraltı olaraq ikinci dərəcəli varlıq, bəzən hətta bir yük kimi qəbul edilir. Əslində isə, qadınlar bir dəyərdir və onların hekayələrini anlatmaq, danışmaq son dərəcə vacib məsələdir.

Azərbaycanda qadınların dəyərini – cəmiyyətdəki gerçək yerini və rolunu anlatmaq üçün jurnalistlərin bu yönə davamlı addımlar atmasına hələ də ciddi ehtiyac var. Ona görə də genderlə bağlı klişe və stereotipləri təkrarlamadan, bununla da onların şüurlarda daha dərin kök salmasına rəvac verməkdənsə, biz qızların öz ailələrinə, həyatdakı məqsədlərinə

qarşı daha çox məsuliyyətli olduğunu cəmiyyətin diqqətinə çatdırmalıyiq. İmtahanlarda yüksək nəticələrə nail olanlar arasında qızların üstünlük təşkil etməsi də bunu təsdiqləyir.¹

Diqqət etsək, görərik ki, qızlar istənilən sahədə müvəffəqiyyətə nail olmaq üçün oğlanlar qədər bacarıqlıdırlar. Onlar həyatın istənilən aspektində uğur qazanırlar. Çünkü qızlar və qadınlar kişilərdən fərqli olaraq, üzləşdikləri bir sıra çətinliklərlə həyatları boyu mübarizə aparmaq məcburiyyətindədirlər. Məhz bu amil onları tez bir zamanda təcrübə qazanmağa və yetkinləşməyə məcbur edir. Bunun sayəsində isə qızlar ləp erkən yaşlarından bir çox məsələlərlə bağlı mühüm həyat dərsi almış olurlar.

Biz jurnalistlər cəmiyyətə nümayiş etdirə bilməliyik ki, qızlar sabahın qadınlarıdır və onların səlahiyyətlərinin genişləndirilməsi daha güclü gələcək deməkdir. Bu gün qızların öz bacarıqlarına layiq yaşamasına icazə verilsə, faydalı dəyərləri mənimsəməsi və keyfiyyətli təhsil alması təmin edilsə, onlar cəmiyyətdə yetərincə dəyişikliklərə nail ola bilərlər. Bu işdə valideynlərin təşəbbüskar olması da çox əhəmiyyətlidir. Valideynlər öz qızlarından cəmiyyətə yeniliklər gətirməyi bacaran potensial liderlər yetişdirib üzə çıxara bilərlər. Biz cəmiyyətə anlatmaliyiq ki, qadınlar eyni anda bir çox funksiyani yerinə yetirməyə qadirdir. Onlar həm evdəki, həm də iş yerindəki vəzifələrinin öhdəsindən uğurla gələ bilirlər. Yəni əvvəllər yalnız kişilərin gördüyü işləri – deyək ki, icraçı direktor və ya sahibkar kimi üzərlərinə düşən vəzifəni qadınlar eyni bacarıqla yerinə yetirir, habelə ev işlərini də idarə edirlər.

Biz buna necə nail oluruq?

Bu sualın cavabı yaxşı və etik reportaj hazırlamanın təmalında gizlənir. Yaxşı reportaj hazırlamaq üçün önəmli məqamlardan biri də 1 noyabr 2018-ci il tarixli "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"² əlavədə qeyd edildiyi kimi, gender cəhətdən həssaslığın olmasıdır. "Peşə Davranışı Qaydaları"na dəyişikliklərdə "Gender bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi prinsipinin müdafiəsi" jurnalistikən əsas prinsipi kimi təsvir edilir. Etik jurnalistika bütün dünyada qadınların fəaliyyətlərinin, fikirlərinin, məqsədlərinin və onları narahat edən məsələlərin ədalətli şəkildə təmsil olunmasını ehtiva edir.

Gender cəhətdən həssas reportajların hazırlanması daha inklüziv, ədalətli və bərabər cəmiyyətlərin yaradılmasına yol açır. Bu, cəmiyyətdə daha taraz təmsilciliyin təmin edilməsi üçün vacibdir. Çünkü cəmiyyətin bütün təbəqələrində hər iki cinsin nümayəndələri arasında sağlam münasibətlərin olması cəmiyyətin bütün nümayəndələrinin – qadın-kışi fərqi qoyulmadan hər kəsin hörmətli və ləyaqətli təmsilciliyinə əsaslanır. Bu isə cəmiyyətdə fərqli səslərin eşidilməsi üçün bərabər imkanlar yaradır.

Bu təlimatda biz reportajların gender cəhətdən həssaslıq nəzərə alınmaqla hazırlanmasını necə təkmilləşdirə biləcəyimizi müzakirə edəcəyik. Biz mövzu üzrə anlayış və

¹New Brunswick Universitetinin psixologiya professorları Daniel və Susan Voyer 30 müxtəlif ölkədən bir milyondan artıq oğlan və qızın tədris ballarını əhatə edən 369 sorğunu təhlil etməklə tədqiqat aparmışlar. 1914 və 2011-ci illər arasındaki dövrü əhatə edən məlumatlara əsaslanan tədqiqatlarında onlar qızların hər bir fəndən daha yaxşı qiymətlər aldığına aşkar etmişlər. <https://www.apa.org/news/press/releases/2014/04/girls-grades>

²<http://presscouncil.az/az/code-of-professional-ethics-for-journalists-in-azerbaijan>

məlumatlılığınızın artmasına töhfə verəcəyinə ümid edərək bəzi ideya və məsləhətləri sizinlə bölüşəcəyik.

Xəbər hazırlayanlar olaraq biz özümüzü günahlandırmırıq, amma özümüzə tənqidə yanaşmağa çalışırıq. Biz hesab etmirik ki, bütün jurnalistlərin mütləq şəkildə hansısa xüsusi gender qərəzləri var. Əlbəttə ki, ayrı-ayrı jurnalistlərin gender qərəzlərinin olmaması mümkün dır və biz bunu yaxşı anlayırıq. Ancaq biz onu da yaxşı bilirik ki, belə jurnalistlərin işlədikləri mətbuat orqanının siyasetində və redaksiya heyətində də genderlə bağlı qərəzli yanaşma ola bilər. Mətbuat orqanları jurnalistləri az xərc və minimal araşdırma tələb edən, xəbər məntəqəsinə yollanmadan, cüzi dəqiqləşdirmə ilə, yaxud heç yoxlamadan xəbərlər hazırlamağa məcbur edə bilər. Jurnalistlər də aşağı keyfiyyətli, bayağı, sensasiya doğuran xəbərlərin arxasında qəçməqlə qanunun alılıyi, gender və insan hüquqları kimi bir-biri ilə sıx bağlı və önəmlı məsələləri gözardı edə bilərlər. Bizlər bütün bunlara məhəl qoymadan gender məsələləri ilə bağlı məlumatlılıq baxımından reportajlarımızı təkmilləşdirməliyik. Biz həmçinin gender qərəzli reportajların hazırlanmasından necə yayınmağı anlamalı və xəbərlərdə gender bərabərliyinə daha çox diqqət ayrılmışını təmin etməliyik.

Biz unutmamalıyıq ki, jurnalistika başqalarına təsir etmək imkanı yaradan bir gücdür. Ancaq biz bu gücə sahiblənərkən onun yaratdığı məsuliyyəti də anlamalıyıq.

Bir jurnalist kimi biz gender cəhətdən həssas olmaqla medianın keyfiyyətini və tutduğu yolu təkmilləşdirə bilərik.

Gender məsələləri hər yerdə var, onlar xəbərlərdə də olmalıdır

Gender qadın və kişilərə verilmiş sosial rollara istinad edən sözdür. Lakin bu, sadəcə ictimaiyyət üçün deyil, həmçinin daim hərtərəfli məlumatlılığı və yenilənməsi ilə öyünən xəbər departamentləri üçün də nisbətən yeni bir fenomendir.

“Gender” sözünün xəbər departamentlərində adətən “qaşları düyünlədən” bir ifadə olduğuna jurnalist təcrübəmizdə az rast gəlməmişik. Biz nə vaxt xəbər departamentində gender və ya bu konseptlə əlaqədar gender bərabərliyi, gender bərabərsizliyi və bu kimi hər hansı məsələləri dilə gətirsək, redaktorlar, əsasən də kişilər narahatlıq, yaxud qıcıq nümayiş etdirir. Onlar əmindiirlər ki, Beynəlxalq Qadınlar Günü istisna olmaqla, xəbər manşetlərində genderlə bağlı məsələlərin potensial mövzu kimi təklifi xəbər təşkilatları üçün resursların israf edilməsidir.

Nisbətən mütərəqqi fikirli bəzi redaktorlar isə düşünürler ki, gender məsələləri (xəbərlər üçün dəyərli məlumat olarsa) “qadın jurnalları”nda, qəzetlərin “qadın səhifələri”ndə, yemək reseptlərinin yanında dərc edilməli və ya işləməyən, lakin öz evlərində ödənişsiz ev işləri görən qadınlar üçün nəzərdə tutulan səhər TV şoularında yayılmışmalıdır. Halbuki gender məsələləri hər yerdə var.

Bu yerdə diqqətinizi gender və cazibə qüvvəsi konsepsiyaları arasındaki oxşarlıqlara yönəltmək istərdik.

Cazibə qüvvəsi həmişə mövcud olub. Lakin bəşəriyyət onun konseptualizasiyası və cazibə nəzəriyyəsinin ortaya çıxması üçün 17-ci əsrə qədər gözləməli oldu, yəni ağacın altında oturmuş cənab İsaak Nyutonun başına alma düşənədək.

Genderlə bağlı da eyni hal baş verir. Gender həmişə olub və yenə də hər yerdə var. Cəmiyyətlər qadınlar və kişilərdən ibarətdir. Tarix boyunca müxtəlif mədəniyyətlər qadın və kişilər üçün müxtəlif sosial rollar, məhdudiyyətlər, üstünlükler müəyyən edib. Bununla belə, gender anlayışının konseptualizasiyası nisbətən yenidir.

Gender – mənası zamanla dəyişmiş ingilis mənşəli sözdür. Onilliklər bundan önce “gender” cins sözü ilə eyni məna daşıyırırdı. Hazırda bəziləri “gender” sözünü qadın məsələləri və feminizmlə əlaqələndirirlər. Bu sözün hətta təcrid və ya kişilərə nifrat mənasına gəldiyini iddia edənlər də var. Lakin gender bütün bunlarla bağlı olan və ya az önəmlı məna daşıyan hər hansı bir sözlə əlaqələndirilməlidir. Bu nə yaxşı, nə də pis olan neytral bir termindir.

Kişilərə üstünlük verən mədəniyyətləri öyrənmək istəyi və maraqlarının olmaması, lingvistik xüsusiyyət və bəzən vaxt çatışmazlığı bəhanəsi kimi səbəblərdən hətta xəbər departamentlərində də gender və genderlə bağlı məsələlərin mənasını və vacibliyini izah etmək vaxt apara bilər. Lakin təslim olmayıñ! Bizim təcrübəmiz göstərir ki, redaktorları və həmkarları xəbərlərinə gender prizmalarının əlavə olunmasına inandırmaq əksər hallarda öz bəhrəsini verir. Bu, media orqanına yeni oxucular, dinləyicilər, tamaşaçılar və izləyicilər gətirir. Səssizlərin səsi olmaq peşə məmənunluğu yaradır və işləri rəqiblərdən fərqli görmək jurnalistika yarışmasında üstünlükleri təmin edir.

Daha çox məlumatlılıq daha yaxşı jurnalistika deməkdir

Sözlər və anlayışlar jurnalistlərin istehsal alətləridir. Anlayış və sözləri tətbiq etməklə biz öz öhdəliyimizi yerinə yetirir, cəmiyyətin rifahına töhfə verən fundamental hüquqlardan birinin – məlumatlanmaq hüququnun təmin edilməsi üzrə ictimaiyyətə və insanlara xidmət göstəririk.

Jurnalistika bizim gəlir mənbəyimizdir və sözlər bizim işimizin əsas mahiyyətidir. Biz söz və anlayış ehtiyatımızı, onlardan istifadəni artırıqca məlumatlılıq səviyyəmizin də artmasına nail oluruz. Məlumatlılıq mövzulara yeni baxış formalaşdırın həssaslığa gətirib çıxarıır və bu da öz növbəsində xəbərləri formalaşdırın yeni məsələlərin üzə çıxmasına səbəb olur.

Misal üçün, siz əlliliyi olan insanların ehtiyacları ilə bağlı məlumatlısınız və bu mövzuda xəbər hazırlayırıñız. Deməli, məsələ ilə bağlı ictimaiyyəti məlumatlandırırkən siz əlliliyi olan şəxslər üçün şəraitin təkmilləşdirilməsi işinə və bu sahədə daha yaxşı qanunvericilik bazasının yaradılmasına töhfə verirsiniz. Bununla siz əməkdaşı olduğunuz media qurumuna daha çox oxucu cəlb edirsınız, öz oxucu auditoriyanızı genişləndirirsiniz və gecə yatağa uzanarkən bir jurnalist kimi öhdəliyinizi yerinə yetirdiynizi düşünüb rahat olursunuz.

Ətrafımızdakı hər şey kimi, jurnalistika dünyası da sürətlə dəyişir. Biz bu dəyişikliklə ayaqlaşmalı və özümüzü yeni texnologiyalara uyğunlaşdırılmalıdır. Yeni texnologiyalar və sürətlə dəyişən dünya, heç şübhəsiz ki, bizim peşəmizdə də dəyişikliklər yaradır. Jurnalistika peşəsinin məhkəmə müxbiriyyi, iqtisadiyyat jurnalistikası, diplomatik jurnalistika kimi on illərlə yaşı olan və bu gün də inkişafını davam etdirən sahələri var. Bunlarla yanaşı, müasir dövrümüzdə ətraf mühitdən yanan müxbirlər, texnologiya və səyahət mövzuları üzrə ixtisaslaşan jurnalistlər də fəaliyyət göstərirlər.

Lakin bütün bu məsələlərə bir qədər fərqli prizmadan baxdıqda jurnalistikanın həm ənənəvi, həm də yeni sahələrində gender məsələlərinin təzahür etdiyini görə bilərik. Belə ki, iqlim dəyişikliyinin qadın və uşaqlara təsirləri, qadınlar üçün istifadəsi rahat olan mobil telefon tətbiqləri və ya tək səyahət edən qadınlar üçün tövsiyələrdən ibarət yazılar ən çox oxunan xəbərlər sırasındadır.

Gender məfhumunu jurnalistika da daxil olmaqla, həyatın bütün sahələrində görmək olar. Bizim peşəmiz də həyatın bütün sahələrini əhatə edir. Beləliklə, bütün sahələrdə gender məfhumu yetərincə qavranıldıqda cəmiyyət tədricən daha sağlam və bərabər olmağa başlayacaq.

Lakin öncə gəlin "gender" sözünü incələyək və izahını verək. Gender dedikdə hər hansı cəmiyyətin, mədəniyyətin kişi və ya qadına aid etdiyi xüsusiyyətlərə istinadı nəzərdə tutulur. Bu ifadə cinsin bioloji mənasından tam fərqli anlayışı özündə ehtiva edir. Gender dedikdə oğlan və qızların sosiallaşması, o cümlədən cəmiyyətdə kişi və qadınlara ayrılmış rollar nəzərdə tutulur. Bu anlayışlar ayrı-ayrı cəmiyyətlərdə fərqli başa düşülə və vaxt ötdükcə dəyişilə bilər. Belə ki, gender anlayışı mütləq şəkildə sabit, dəyişməz və ikili mənaya malik deyil, yəni cins anlayışı kimi deyil.

Haşıya 1

AZƏRBAYCANDA GENDER VƏ MEDIƏ

Cinsə əsaslanan bəzi ifadə misalları:

Qadınlar körpə dünyaya gətirir, kişilər yox.

Kişlərin səsi yetkinlik dövründə dəyişir, qadınların yox.

Gender anlayışına əsaslanan bəzi faktlar:

Türkiyədə inşaat sahəsində çalışın işçilərin əksəriyyəti kişilərdir.

Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, dünyada qadınların 35%-i cinsi partnyoru və ya partnyor olmadığı şəxs tərəfindən zorakılığa məruz qalır.

Genderlə bağlı bəzi qərəzli ifadələr:

Kiçik qızlar zərifdir və oğlanlar sərtdir.

Qadınlar nəqliyyat vasitələrini pis idarə edir.

Gender anlayışı ilə bağlı bəzi təriflər³

Səlahiyyətlərin genişləndirilməsi:	Fərdlərin və cəmiyyətlərin şəxsi, siyasi və ya iqtisadi güclərinin artırılması deməkdir. Qadın və qızların səlahiyyətlərinin genişləndirilməsi dedikdə qadınların və qızların öz həyatları ilə bağlı ixtiyar sahibi olması başa düşülür. Buraya məlumatlılığın artırılması, özünənin yaradılması, seçimlərin genişləndirilməsi, gender ayrı-seçkiliyi və gender bərabərsizliyini gücləndirən, qoruyan institut və strukturların dəyişdirilməsi məqsədilə müvafiq resurslardan istifadə imkanlarının artırılması və nəzarətin gücləndirilməsi daxildir. Səlahiyyətlərin genişləndirilməsinin mahiyyəti insanların öz taleyinə nəzarət etmək bacarığına söykənir. Bu o deməkdir ki, səlahiyyətlərinin genişləndirilməsi üçün qadın və qızlar nəinki bərabər qabiliyyətlərə (təhsil və səhiyyə kimi), resurs və imkanlardan bərabər istifadə şəraitinə malik olmalıdır (torpaq və məşğulluq kimi), onlar eyni zamanda strateji seçimlər etmək və qərarlar vermek üçün sözügedən hüquq, bacarıq, resurs və imkanlardan istifadəyə şərait yaradan bir mexanizmə malik olmalıdır (liderlik üçün imkanların yaradılması və siyasi institutlarda iştirak).
Gender balansı:	Gender balansı qadın və kişilərin əməyin bütün sahələrində bərabər iştirakına çəgiran insan resursu məsələsidir. Kadr məsələlərində gender balansına nail olunması və müxtəlif işçilər üçün əlverişli iş şəraitinin yaradılması ümumi səmərəliliyi artırır.
Gender əsaslı maneələr:	Gender əsaslı maneələr dedikdə qadın və/və ya kişilərin mənsub olduğu cinslə əlaqəli yaranan maneələr nəzərdə tutulur. Məsələn, qadın fermerlərin üzləşdiyi maneələr sırasında torpaq üzərində hüquqlarının olmaması, kişilərin üstünlük təşkil etdiyi kooperativlərə üzvlük, təsərrüfata daha çox bağlı olduğundan müvafiq xidmətlərə məhdud çıxış kimi maneələri göstərmək olar.
Gender əsaslı zoraklıq (GÖZ):	Qadınlara qarşı zoraklığın tərifi Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən bu cür verilir: "qadınlara qarşı fiziki, cinsi və ya psixoloji zərər və ya əziyyətlə nəticələnən və yaxud nəticələnməsi ehtimal edilən gender əsaslı istənilən hərəkət, o cümlədən istər ictimai, istərsə də şəxsi həyatda bu cür hərəkətlərin edilməsi ilə təhdid, zoraklıq edilməsi və ya qeyri-qanuni azadlıqdan məhrum etmə". Genderlə bağlı zoraklığın və ayrı-seçkiliyin xarakteri, konkret növlərinin miqyası mədəniyyətlər, ölkələr, eləcə də regionlar üzrə dəyişir. Misallara cinsi istismar/sui-istifadə və məcburi fahişəlik, məişət zoraklılığı, insan alveri, məcburi/erkən nikah, şərəf naminə qətl və s. aid etmək olar.
Gender qərəzliliyi:	Bir cinsin digərindən üstün tutulması ilə nəticələnən gender əsaslı qərarların verilməsini özündə ehtiva edir və adətən kişi və/və ya

³UNICEF tərəfindən hazırlanmış Anlayışlar və Şərtlər Lügəti: <https://www.unicef.org/rosa/media/1761/file>

	<p>oğlanları qadın və/və ya qızlardan üstün tutan vəziyyətlərə gətirib çıxarır.</p>
Gender əsaslı cins seçimi:	Cins seçimi hamiləlik müəyyən edilməzdən əvvəl, prenatal cinsin aşkarlanması və selektiv abort etməklə hamiləlik zamanı və yaxud yeni doğulmuş uşağın tələf edilməsi və ya uşağa qarşı laqeyd münasibət sərgiləməkələ doğuşdan sonra baş verə bilər. Cins seçimi bəzən ailənin tarazlanması məqsədilə edilir, lakin daha çox oğlan uşaqlarına üstünlüğün verilməsi səbəbilə meydana çıxır. Doğulan uşaqların bioloji normal cins nisbəti hər 100 qız uşağına 102-106 oğlan uşağı hesab olunur. Bəzən hər 100 qız uşağına 130 oğlan uşağı müşahidə olunur ki, bu da normadan artıq nisbət hesab edilir və yüksək hədd sayılır.
Gender faktorunu nəzərə almayan yanaşma:	Gender faktorunu nəzərə almayan yanaşma (gender korluğu) dedikdə kişilər/oğlanlar və qadınların/qızların rolları və öhdəliklərinin onlara konkret sosial, mədəni, iqtisadi və siyasi kontekst və zəminlərdə verildiyini başa düşməmək nəzərdə tutulur. Belə yanaşmaya malik olan layihələr, proqramlar, siyasetlər və davranışları bu müxtəlif rol və fərqli ehtiyacları nəzərə almır, status-kvonu saxlayır və gender münasibətlərinin qeyri-bərabər strukturunun dəyişdirilməsinə yardım etmir.
Gender bərabərliyi: bərabər hüquqlar	Tam potensialını, insan hüquqları və ləyaqətini reallaşdırmaq, iqtisadi, sosial, mədəni və siyasi inkişafa töhfə vermək (və ondan yararlanmaq) üçün kişilər və qadınlar, qızlar və oğlanların bərabər şəraitə, münasibətə və imkanlara malik olduğu konsepsiya nəzərdə tutulur. Gender bərabərliyi nəticə etibarilə qadın və kişilərin oxşarlıqları və fərqliliklərinin, eləcə də onların oynadıqları rolların cəmiyyətləri tərəfindən bərabər dəyərləndirilməsidir. Bu bərabərlik evdə, icmada və cəmiyyətdə qadın və kişilərin tam tərəfdəş olması fikrinə əsaslanır. Söyügedən bərabərlik qadınlarla kişilərin eyniləşdirilməsi demək deyil. Qadın və kişilərin hüquqları, öhdəlikləri və imkanlarının onların cinsindən – qadın və ya kişidir kimi bir bölgündə asılı olmaması deməkdir. Gender bərabərliyi müxtəlif qrupların fərqliliyini və şəxsi imkanlarını inkişaf etdirmək və seçimlər etməkdə gender rolları ilə bağlı formalılmış stereotiplər və ön mühakimələrin yaratdığı məhdudiyyətlər olmadan bütün insanların azad olmalarını anlayaraq həm qadın, həm də kişilərin, qız və oğlanların maraqları, ehtiyacları və prioritətlərinin nəzərə alınması mənasına gəlir. Gender bərabərliyi insan hüquqları məsələsidir və insanlara yönələn davamlı inkişafın şərti və indikatoru kimi nəzərə alınır.
Gender bərabərliyi: bərabər imkanlar	Qadın və kişilərə, oğlan və qızlara münasibətdə ədalətli olma və ən əsası, nəticə və yekunların bərabərliyi prosesi. Gender bərabərliyi tarixi, yaxud sistemli qərəz və ya ayrı-seçkiliyin kompensasiya olunması istiqamətində müvəqqəti, xüsusi tədbirlərin tətbiqini ehtiva edə bilər. Bu, ədalətli olan və gender rolları, yaxud cinslərarası

	<p>normalar və ya fərqlərə görə qərəz və ya qeyri-üstünlüyə müsbət ünvanlanan fərqli davranışa istinad edir. Bərabərlik qadın və kişilər, oğlan və qızların bərabər imkanlarının olmasını yalnız başlangıçda deyil, eyni zamanda prosesin yekununda belə təmin edir. Bu, qadın və kişilərin fərqli ehtiyacları, mədəniyyətlə bağlı əngəllər və konkret qrupların (keçmiş) ayrı-seçkililiklərini nəzərə alan, hər iki cinsə qarşı ədalətli və haqlı davranışdır.</p>
Gender cəhətdən neytral:	<p>Qadın və ya kişi cinsi ilə əlaqəsi olmayan hər bir şey – konsepsiya, qurum, dil terzi. Təəssüf ki, sistemli, oturuşmuş və ya daxili neytrallığın mahiyyəti çox vaxt, əslində, gender korluğunu nəzərə almayan yanaşma) kimi qəbul edilir.</p>
Gender stereotipləri:	<p>Mənsub olduğu cinsə əsasən insanlara müəyyən təyinatların, xüsusiyyətlərin və rolların aid edilməsi stereotip adlanır. Genderlə bağlı stereotiplər mənfi (qadınlar pis sürücüdür, kişilər usaq bezlərini dəyişə bilməz) və müsbət (qadınlar daha qayğılaşdır, kişilər güclüdür) ola bilər. Genderlə bağlı stereotiplər insanların təlim və peşə yolunu kimi həyatla bağlı seçimlərini və həyatı planlarını məhdudlaşdırıqdə zərərlə olmağa başlayır. Şəxsə dair digər stereotiplər, məsələn, əllilik, etnik mənşə, sosial statusla əlaqələndirildikdə qarşıq tipli stereotiplər ortaya çıxır.</p>
Gender rolları:	<p>Gender rolları dedikdə cəmiyyət daxilində konkret bir cinsə sosial cəhətdən uyğun hesab edilən sosial və davranış normaları nəzərdə tutulur. Bu, adətən qadınlar və kişilər, oğlanlar və qızlara aid edilən ənənəvi öhdəliklər və tapşırıqlardan ibarətdir. Gender rolları adətən ev təsərrüfatının strukturu, resurslardan istifadə imkanları, qlobal iqtisadiyyatın spesifik təsirləri, münəaqış və ya fəlakətin meydana çıxmazı və ekoloji şərait kimi digər müvafiq yerli amillərlə şərtlənir.</p>
Gender ayrı-seçkililiyi:	<p>“Ailə vəziyyətlərindən asılı olmayıaraq, qadınların qadın və kişi bərabərliyi əsasında siyasi, iqtisadi, sosial, mədəni, mülki və ya istənilən digər sahədə insan hüquqları və fundamental azadlıqlarının tanınması, onlardan faydallanması və ya onların həyata keçirilməsinə təsir edən və ya onlara xələl vermək və ya ləğv etmək məqsədilə cins əsasında edilən hər hansı fərqləndirmə, təcrid və ya məhdudlaşdırma” (Birləşmiş Millətlər Təşkilatı, 1979).⁴</p> <p>Ayrı-seçkilik həm qanundan (de-jure), həm də praktikadan (de-facto) qaynaqlana bilər. Məsələn:</p> <ul style="list-style-type: none"> ➤ de-jure ayrı-seçkilik, məsələn, bəzi dövlətlərdə qadına ölkəni tərk etməyə və ya ərinin razılığı olmadan vəzifə tutmağa icazə verilmir;

⁴Maddə 1, Qadılara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasına dair BMT-nin Konvensiyası, 1979: <https://www.ohchr.org/en/professionalinterest/pages/cedaw.aspx>

- de-facto ayrı-seçkililik, məsələn, kişi və qadın eyni vəzifəni tutub ilər və eyni öhdəlikləri icra edə bilər, lakin onların qazancları fərqli ola bilər.

CEDAW Konvensiyası qanunlar, siyasetlər, prosedurlar və ya praktikada ehtiva olunub-olunmamasından asılı olmayaraq ayrı-seçkiliyin bütün növlərini müəyyən edir və onlara ünvanlanır.

Oğlan uşaqlarına verilən üstünlük:	Qız uşaqlarını öhdəlik, oğlan uşaqlarını isə ailənin dəyərləri kimi görən, ən çox yoxsul icmalarda nəsil davamçısı kimi qadınlara nisbətən kişilərə üstünlük verilmə təcrübəsi. Bu, ailələrdə oğlan uşaqlarına üstünlüklerinin və qız uşaqlarına aşağı mövqedə olduqlarının aşilanması ilə nəticələnə bilər. Belə hərəkətlər oğlan uşaqlarının xüsusiylə yuxarı siniflərdə məktəbə göndərilməsi, qız uşaqlarının isə göndərilməməsi və ya oğlanların qızlardan daha yaxşı qidalandırıldığı ev təsərrüfatı qaydalarında özünü bürüzə verir. Oğlan uşaqlarına üstünlüyün verilməsinin ifrat nümayishi qadın dölün qətli və selektiv abortlardır. Bəzi ölkələrdə bu, əhalii arasında cins nisbətinin pozulması, eyni zamanda qadın alverinin artması və seks işçilərinin həddən artıq yayılması kimi müvafiq problemlərlə nəticələnib.
Beynəlxalq Qız Uşaqları Günü:	19 dekabr 2011-ci ildə Birleşmiş Millətlər Təşkilatının Baş Assambleyası bütün dünyada qızların hüquqlarını və onların üzləşdiyi nadir problemləri tanımaq, qızların səlahiyyətlərinin genişləndirilməsi və onların insan hüquqlarının təmin edilməsini dəstəkləmək məqsədilə 11 oktyabrı Beynəlxalq Qız Uşaqlarının Günü elan edən (66/170 nömrəli) qətnamə qəbul edib.
Patriarxiya	Ailə də daxil olmaqla, kişilərin ən böyük güc, liderlik rolları, imtiyazlar, mənəvi nüfuz və resurslardan, həmçinin torpaqdan daha çox istifadə imkanlarına sahib olduğu patriarchal sosial sistem. Əksər müasir cəmiyyətlər patriarchal cəmiyyətlərdir.
Məsuliyyətli valideynlik:	Uşaqlara qarşı zoraklılıq, sui-istifadə və istismara son verilməsi məqsədilə valideynlik təcrübəsinin təkmilləşdirilməsi üçün uşaq hüquqları və inkişafı sahəsində valideynlərin məlumatlandırılması. Valideynlərə uşaqlarını idarə etmək qabiliyyətlərinin təkmilləşdirilməsində yardımçı olmaq. Evdə və cəmiyyətdə zoraklığın qarşısının alınmasının təməlində valideyn məsuliyyəti dayanır. Bu amil ataların və kişilərin cəlb olunmasını təşviq edir, uşaq həyatının müxtəlif mərhələlərini nəzərə alır.

GENDER CƏHƏTDƏN HƏSSAS REPORTAJIN HAZIRLANMASI VƏ BİZİM JURNALİST KİMİ ÖHDƏLİKLƏRİMİZ

Xəbər jurnalistikasının əsas suallarına rəğmən gender cəhətdən həssas xəbərlərin hazırlanması

Hamımız yaxşı bilirik ki, hər bir hekayə Kim, Nə, Harada, Nə zaman, Niyə və Necə (5W1H qaydası) suallarına cavab verməlidir. Eyni suallar aşağıda qeyd edildiyi kimi, BMT tərəfindən hazırlanmış bəzi sənədlər əsasında gender cəhətdən həssas jurnalistikada da tətbiq oluna bilər ("Faydalı mənbələr" bölməsinə baxın).

Nə? Genderlə bağlı məsələlər barədə daha çox məlumatlı olmaq və bu məlumatlılığı işimizə də tətbiq etmək.

Gender bərabərsizliyinə qarşı həssas olmaq, qadın və kişilərə ədalətli, haqlı davranış və bunu nümayiş etdirmək.

Tam və fərqli əhatə dairəsi yaratmaq vacibdir ki, xəbərlər qadın və kişilərin gözü ilə görünən dünyani əks etdirsin.

Niyə? Gender cəhətdən həssas reportajın hazırlanması cəmiyyətdə daha balanslı təmsilciliyə töhfə vermək baxımından vacibdir.

Gender bərabərliyi ifadə azadlığının tərkib hissəsidir.

Gender üzrə ədalətin nümayiş etdirilməsi dəqiqliyə, ədalətə və dürüstlüyə hörmət kimi etik anlayışdır.

Necə? İstifadə edilən dilin fərqində olaraq, açıq fikirli və ədalətli olaraq, hekayə və onun mənbələrini diqqətlə seçərək.

Xəbərlərin xarakteri, xəbərlər üçün yararlı olan seçimlərin edilməsi və hekayənin izah edilmə yolu dəyişdirilməlidir. Qadınlar hekayələrin mənbəyi və mövzusu kimi daha çox istifadə olunmalıdır. Onlardan şərhçi və ekspert kimi müsahibə alınmalıdır.

Kim? Həm qadın, həm də kişi olmaqla bütün jurnalistlər qadınlara və genderlə bağlı stereotiplərə münasibətdə davranışlarının dəyişdirilməsində rol oynaya bilər.

Harada? Qəzetlər, TV kanallar və yeni media vasitələri. Qısaca, bütün mətbuat orqanlarında: ümumi təlimatların verildiyi rəhbərlik səviyyəsində, yazılaçاق hekayəlrlə bağlı qərarların qəbul edildiyi redaksiya şöbəsi səviyyəsində və məlumatların toplanıldığı yerlərdə.

Nə zaman? Bu andan etibarən.

Gender cəhətdən həssas xəbər departamentləri

“Dünyanı dəyişmək istəyirsənsə, özündən başla”, – Mahatma Qandi belə demişdi. Bu deyimə əsaslanıb gender cəhətdən həssas jurnalistikaya malik olmaq istəyiriksə, gender cəhətdən həssas xəbər departamentləri yaratmalı, redaktorlarımıuzu bu işi dəstəkləməyə və gələcək nəsil jurnalistlər üçün yol açmağa inandırmalıyıq.

İlk növbədə bizim xəbər departamentləri, TV stansiyaları, veb-saytlar və yeni media kanallarında daha çox qadına ehtiyacımız var. Doğrudur, daha çox qadının cəlb olunması medianın genderlə bağlı qavrayışını və xəbərlərdə gender həssaslığını avtomatik olaraq dəyişməyəcək, lakin müxtəlif səbəblərdən bu, ilk və vacib addımdır.

Aydındır ki, qadınların həyat təcrübələri fərqlidir. Bu fakt xəbərin hazırlanmasının bütün müxtəlif mərhələlərində nəzərə alındıqda daha hərtərəfli və əhatəli xəbərlərin ərsəyə gəlməsinə yardım edir. Bu vəsaitin müəllifləri kimi biz dəfələrlə şahidi olmuşuq ki, qadınlar xəbərlərin planlaşdırılması görüşlərində fəal iştirak edərkən yeni xəbər ideyaları və müxtəlif rakurslardan baxıla bilən xəbərlər meydana çıxır. Hamımız bilirik ki, daha çox fərqli rakurs və perspektivdən hazırlanan xəbərlər daha maraqlı və cəlbedici olur.

Bununla yanaşı, qadın jurnalistlərin daha çox olması əsas öhdəliklərimizdən birinin yerinə yetirilməsi deməkdir: səssizlərin səsi olmaq. Bu barədə düşünün, xəbər mənbələrini və mövzuları xatırlayın: xüsusişlər hüquqları pozulanlar, sosial və maddi cəhətdən çetin vəziyyətdə olan şəxslər qadın jurnalistlərin onlardan müsahibəmasına üstünlük verir.

Qadın jurnalistlərin sayının artırılması kifayət deyil

Jurnalistika sahəsində olan qadınların sayı artsa da, onlar bu peşənin daha aşağı vəzifələrilə məhdudlaşdırılır və nisbətən az əhəmiyyətli işlə təmin olurlar, yaxud da dəb, məşhurlar və məişət mövzularında ixtisaslaşan jurnal və bədii proqramlar üçün yazırlar.

Qadınlara yerlərdən reportajın hazırlanması, müsahibələrin alınması, xəbəri yazma və redakta etmə kimi əsas jurnalist fəaliyyətlərinə cəlb olunmaq üçün daha az imkanlar verilir. Bunun əksinə, əksər televiziya aparıcıları qadındır və qadınların aparıcı kimi bu işlər təyin edilməsi intellektdən daha çox xarici görünüşü üstünlük verilmə ənənəsinin təzahürüdür. Beləliklə də, qadın jurnalistlərə əsas saatlarda efirə gedən proqramlar, xüsusiylə canlı xəbər tok-şouları və canlı bağlılıtı olan proqramlar həvalə edilmir.

Bu, Türkiyə və Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə çox geniş yayılmış təcrübədir. Ona görə də bu ölkələrdə xəbər departamenti və jurnalistika məktəblərinə daha çox qadın cəlb edilməlidir.

Qadınlar idarəetmədə olmalı, onlara siyaset, təhlükəsizlik, maliyyə və cinayət kimi ağır mövzularda xəbər hazırlamaq tapşırılmalıdır.

Qadınlar hər yerdə, o cümlədən mediada rəhbər vəzifələr tutu bilər. Lakin bununla yanaşı, qadınlar həmçinin oxucuların, auditoriyaların və cəmiyyətlərin layiq olduğu imkanlarla da təmin edilməlidir. Jurnalistikada qərar qəbuledmə prosesinə daha çox qadının cəlb olunması heyatə fərqlilik gətirəcək.

Mediada qadınların yüksək vəzifələrdən təcrid edilməsi fərqliliyin istifadəsi və təşviqi imkanının itirilməsi deməkdir. Bu halda mediada mövcud yanaşma işıqlandırılan məsələlərdə yalnız kişilərin mövqelərinin əks edilməsi səbəbindən qənaətbəxş olmayıcaq.

Qadınlar qərar qəbuledici vəzifələrdə olmaq istəyirmi?

Bəziləri iddia edir ki, qadınlar özləri qərar qəbuledici vəzifələrdə çalışmaq istəmirlər. Bəzilərinin iddiyasına görə isə qadınlar günün istənilən saatında “ciddi” qərarlar verilməsini tələb edən və ailə həyatına qalan vaxtı məhdudlaşdırın redaktor vəzifəsi üçün yararlı deyillər. Qadınların xəbər dünyasında qərar qəbuledici vəzifələrin yaratdığı stressə məruz qalmaq niyyətində olmadığını irəli sürən iddialar da mövcuddur.

Biz jurnalistlərin ictimaiyyət adından suallar vermək və işlərin gedişində onları sorğulamaq öhdəliyimiz var. Bu vaxt ortaya çıxan arqumentlər ilk baxışda doğru görünə bilər. Lakin siz məsələyə tənqidi yanaşdıqda və araşdırmanı davam etdiridikdə görəcəksiniz ki, xəbər dünyasında qadınlara şamil olunan bütün xüsusiyyətlər, o cümlədən qadınların kifayət qədər təcrübələrinin olmaması, potensiallarından və liderlik keyfiyyətlərindən tam istifadə etməmələri, əslində, mentorların və rol modellərinin yoxluğundan, məlumat şəbəkələrindən təcrid olunma və başlangıçdan irəliləmə perspektivinin olmadığı vəzifələrə təyin edilməkdən qaynaqlanır. Siz əsasən “məşhur şəxslərdən yüngülvari müsahibələr alan” qadın jurnalistdən gələcəkdə baş redaktor olmayı necə gözləyə bilərsiniz?

Bəziləri iddia edir ki, belə vəzifələr kiməsə sadəcə gender mənsubiyətinə görə verilməməlidir, əksinə, təyinatlar müsbət keyfiyyətlərə əsaslanan olmalıdır. Təbii ki, bu iddia nəzərə alınmalıdır, lakin bunu yalnız qərar qəbuledici vəzifələr uğrunda rəqabət ədalətli və bərabərhüquqlu keçdiyi halda doğru hesab etmək olar.

İpucu: Bəzən rastlaşığımız digər hal isə mediada olan qadınların bilərkədən və ya bilməyərkədən “kişiləşməsi”, onların kişilərə məxsus yanaşma və davranışlar sərgiləməsidir. Bizlərdən kimlərsə hansısa qadın şəklinin qazetin ön səhifəsində, heç daxli olmadığı bir mövzu üçün istifadəsinə razılaşmalı, “yaxşı” deməli olub, yaxud xəbar departamenti əməkdaşlarının əksəriyyəti dərc edilməyə dəymədiyini düşündüyü üçün GƏZ-lə bağlı xəbəri verməkdən imtina ilə razılışmali olmuşuq. Bu cür nümunələrin sayını artırmaq da olar... Əlbətta ki, oturuşmuş bir yanaşma ilə mübarizə aparmaq asan deyil və bunu hamımız bilirik. Lakin kişilərə xas davranış sərgiləmək və bununla kişilər üçün səciyyəvi olan dil üslubuna meyillənmək də bu mübarizəni qazanmaq yolunda doğru istiqamət deyil!

Biz qadın jurnalistlərin səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı tədbirlərə ehtiyac duyuruq

Mövcud manealəri aradan qaldırmaq üçün xüsusi tədbirlərin görülməsi zəruridir. Buna media qurumları daxilində müvafiq qaydaların tətbiq edilməsi ilə nail olmaq mümkündür (məsələn: jurnalist assosiasiyanın təzyiqi, hökumət tərəfindən stimullar və ya ən yaxşı seçim kimi oxucu təzyiqləri). Bu tənzimləmələr qadın və kişilərin bütün səviyyələrdə – sahibkarlıq, biznesin idarəedilməsi, idarə heyəti vəzifələri, baş redaktor, bölmə redaktorları və şöbə müdürü kimi bərabər təmsil olunmasını təmin etməlidir.

Həmçinin gender siyasetlərini formalasdırmağa cəhd edən media qurumlarında qadınların işləyə bilməsi üçün bu tədbir eyni dərəcədə həvəsləndirici ola bilər. Gender siyasetləri həm rəhbərlərin, həm də işçilərin davranışlarını müəyyən etdiyi üçün mühüm vasitədir. Bir müəssisənin gözləntiləri siyasetindən bəlli olur. Gender siyaseti gender əsaslı ayri-seçkiliyin dözülməz/yolverilməz olması ilə bağlı aydın mesaj verməlidir.

Xəbər hazırlanan iş yerlərində də qadınların yüksəlməsini dəstəkləmək məqsədilə bəzi praktik tədbirlər həyata keçirilə bilər. Bu tədbirlərə⁵ aididir: xüsusilə qadınların təlim iştirakçısı olması, qadınlar üçün liderlik təlimi, işçi heyətinin gender bərabərliyi ilə bağlı məlumatlılığının artırılması üzrə təlim, iş və şəxsi həyatın balanslaşdırılması (çevik iş şəraiti ilə bağlı siyaset, keyfiyyətli uşaq baxımı və dəstək mexanizmlərinin mövcud və əlçatan olması və s.). Xəbər təşkilatları gender bərabərliyi siyaseti formalasdırı və bəlkə də, iş yerində gender bərabərliyinin monitoringini aparmaq, qiymətləndirmək məqsədilə gender üzrə mütəxəssislər təyin edə, yaxud gender şöbələri yarada bilər.

İpucu: Bəli, biz bilirik ki, xəbər təşkilatlarının davranışını dəyişmək vaxt alır. Lakin bizim qadın jurnalistlərin həmrəylilik şəbəkəsinin yaradılması və gənc qadın jurnalistlər üçün mentorların təyin edilməsi kimi ilkin olaraq görə biləcəyimiz işlər var və bu da yaxşı bir başlangıç ola bilər.

⁵Anita Ramsak tərəfindən hazırlanmış “Gender cəhətdən həssas xəbər hazırlanmasına dair Təlimat” http://www.ekvilib.org/wp-content/uploads/2017/06/en_GUIDELINES_FOR_GENDER_SENSITIVE_REPORTING.pdf

Haşıya 2

AZƏRBAYCANDA XƏBƏRLƏRİ KİM HAZIRLAYIR?

Beynəlxalq Jurnalistlər Federasiyası və Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqının birgə həyata keçirdiyi sorğu nəticəsində aşağıdakı statistik məlumatlar meydana çıxb. Oxşar sorğu son dəfə 2010-cu ildə də aparılıb.

Sorğunun nəticələrinə görə, xəbər agentliklərində qadınların iştirak payı aşağıdakı kimidir:

- milli TV kanallarının əməkdaşlarının təxminən 40-45%-i;
- regional TV kanallarının əməkdaşlarının təxminən 25-30%-i;
- milli qəzetlərin əməkdaşlarının təxminən 30-35%-i;
- regional qəzetlərin əməkdaşlarının təxminən 25-30%-i.

2011-ci ildə media təşkilatlarının qərar qəbulədici orqanlarında qadınların təmsil olunması ilə bağlı daha bir sorğu keçirilib. Sorğuya cəlb edilmiş media qurumlarının 90 rəhbərindən yalnız 10-u qadın olub. Eyni zamanda, Azərbaycanda populyar jurnalist təşkilatlarının 15 rəhbərindən yalnız 1-i qadın olub.

Yoxlama siyahısı

Aşağıda verilən yoxlama siyahısı təşkilati strukturlarında genderin hansı miqyasda təmsil olunduğunu anlamağa yardım üçün mətbuat qurumlarına təqdim edilir. Ən yaxşı halda aşağıdakı sualların hər birinə cavab “bəli” olmalıdır, lakin biz mükəmməl dünyada yaşamırıq və “xeyr” cavabları da ola bilər. Hər halda ümidi edirik ki, üzvü olduğunuz təşkilatın suallara “xeyr” cavablarının sayı çoxluq təşkil etməyəcək. Onu da deyək ki, hər bir “xeyr” cavabı tədbir görmək üçün çağırışdır. Təşkilatınızın “xeyr” cavabı nə qədər çox olsa, gender ayrı-seçkiliyi ilə mübarizə aparması da bir o qədər vacib olacaq.

- Mətbuat qurumunuzda fərqlilik və yüksək rəhbərlik səviyyəsində qadınların təmsil olunması ilə bağlı program mövcuddurmu?
- Təşkilatınızda qadınların yüksək vəzifələr üçün nəzərə alınması ilə bağlı siyaset mövcuddurmu?
- Təşkilatınızda cinsi zorakılıqla bağlı siyaset və şikayətlərin həlli üzrə prosedurlar və proseslər mövcuddurmu?
- Təşkilatınızda gender siyaseti varmı və bütün işçilər bununla yaxşı tanışdırımı?
- Təşkilatınız gender qərəzliliyi, stereotipləri və gender əsaslı ayrı-seçkiliyə dair kadrları vaxtaşırı məlumatlandırırımı?
- Təşkilatınız gender siyasetini təkmilləşdirmək üçün köməklik göstərilməsində

⁶<http://juhi.az/yeni.pdf>

⁷Eyni mənbə

⁸<http://www.womeninnews.org/surveyb> və

<https://s3-eu-west-1.amazonaws.com/womeninnews-dev/resources/1496060549uDwZ2C.pdf>

DİLDƏN EHTİYATLI İSTİFADƏ

Jurnalistika bizim həyatımızdır. Biz hekayələr anlatmaqla qazanc əldə edirik və unutmamalıq ki, yaxşı reportaj hazırlamaq üçün yaxşı araşdırılmış məlumatlar kifayət deyil. Media mühitiminin qəzet, TV, radio, sosial media və ya web-sayt olmasından asılı olmayaraq, sözlərdən düzgün istifadə etməliyik və hekayələrin səhih danışıldığından əmin olmalıyıq.

Biz jurnalistikən gündəlik çətinlikləri ilə üzлəşirik, hekayələrdə düzgün sözü seçməyə çalışırıq və hər bir seçdiyimiz sözün düzgün mesajı çatdırduğum təmin edirik. Biz tez-tez özümüzdən soruşuruq ki, seçdiyimiz söz həqiqəti əks etdirimi, situasiyanı şisirdir, yaxud onu kölgələyirmi, günahsızlara zərər verirmi, klişeləri təşviq edirmi və ya gender stereotipləri yaradırı?

Gender cəhətdən həssas jurnalistika seksist xəbər hazırlanmağa stimul verməmək üçün diqqətli olmayıızı tələb edir. Biz media mənsubları olaraq yaşadığımız cəmiyyətlərdə gender bərabərsizliyi yaratmamışq, lakin sözlərin və ifadələrin düşünmədən seçiləməsi gender dinamikaları və stereotiplərini əks etdirə, hətta gücləndirə bilər. Odur ki, biz belə bir faktın yaranmaması üçün də məsuliyyət daşıyırıq.

Gender cəhətdən neytral dilə dair UNESCO-nun Təlimatı: "Dil sadəcə bizim düşüncə tərzimizi əks etdirmir, o həm də bizim düşüncəmizi şəkilləndirir. Qadının kişi ilə müqayisədə aşağı mövqə tutduğuna dəlalət edən sözlər və ifadələr davamlı istifadə olunarsa, qadının aşağı mövqə tutması ilə bağlı bu fərziyyə bizim düşüncə tərzimizin tərkib hissəsinə çevriləmkən nəticələnəcək. Fikirlərimiz inkişaf etdikcə dilimizi də ona uyğunlaşdırılmalıdır".⁹

İlk növbədə sözlərə diqqət

Seksizm, demək olar ki, bütün dillərdəki bir çox ifadələrə xasdır. Biz onları istifadə etməkdən yayınmalı və alternativlər axtarmalıq. Dilimizdə əsasən mənasına məhəl qoyulmadan geniş şəkildə istifadə edilən və qadınların rollarının təcridinə səbəb olan bəzi ifadələri sadalayıraq.

Azərbaycan dilindən bəzi nümunələr:

"Qız almaq, qız vermək" – Bu ifadə qızlarla alınıb-satıla bilinən mal kimi davranışın təcrübəsini, o cümlədən evlilikdə də eyni yanaşmanı əks etdirir. Oğlanlara münasibət belə deyil.

⁹https://en.unesco.org/system/files/ge_guidelines_for_publications_-_annex_4.pdf

“Arvad kimi hərəkət etmək” – Bu, qadınları qorxaq, zəif kimi təsvir edən ifadədir və kişilər qorxaqlıq, yaxud zəiflik göstərdikdə onların bu davranışını təsvir etmək üçün istifadə olunur.

“Qız kimi ağlamaq” – Ağlamaq sadəcə bir reaksiyadır, amma bir çox hallarda bu, zəiflik kimi qəbul edilir. Əksər valideynlər oğlan uşaqları ağlayanda belə cümlələrdən istifadə edərək onları sakitləşdirməyə çalışırlar, yəni sən zəif deyilsən. Əslində, bununla uşaqlara ləp kiçik yaşlardan öyrədilir ki, ancaq qızlar müəyyən hallarda zəiflik göstərə, reaksiyalarını ağlamaqla bürüzə verə bilərlər. Oğlanlar güclüdürlər, ağlamamalıdırılar.

“Kişi işi” – Bəzi peşələrin ancaq kişilər üçün olduğunu, qadınların isə fiziki və intellektual imkanlarının yetmədiyi üçün bu sahələrdə işləyə bilməyəcəyi fikrini ifadə edir. Lakin əksər hallarda qadınlar bu sahələrdə işləməyə və müvəffəqiyyət qazanmağa da qadir olurlar.

“Qadın işi” – Müəyyən peşələrdə ancaq qadınların işləyə biləcəyini göstərən bir ifadədir. Lakin kişilər də həmin sahələrdə işləyir.

“Kişi kimi qadın” – Qorxmaz, mərd, sözünün üstündə duran qadınları adətən belə adlandıırlar. Sanki bu xüsusiyyətlər yalnız kişilərə məxsusdur, əgər qadında bu xüsusiyyətlər varsa, deməli, kişi kimi qadındır.

“Qadın kimi qeybət etmək” – Bu heç də yaxşı xüsusiyyət sayılmayan qeybətin ancaq qadınlara xas olduğunu ifadə edir. Kişi qeybət etdikdə isə “qadın kimi qeybət edir” ifadəsi işlədir. Halbuki qeybət edən kifayət qədər kişi var.

“Kişi sözü” – Bir-birinin sözündən əmin olmaq istəyənlər bəzən “kişi sözü ver” deyə bir ifadə işlədirler. Bu isə sözünü tutmaqdə yalnız kişilərə etibar edilə biləcəyini göstərir.

“Kişi qızı” – Bu birləşmə “kişi kimi qadın” ifadəsinə yaxındır. Zəif olmayan, iradəli, özünə güvənən və haqqını tələb edə bilmək kimi xüsusiyyətlərə malik qadınlarla bağlı istifadə olunur. Çox çətin bir işin öhdəsindən gələndə “kişi qızı kimi bunun öhdəsindən gəldi” deyirlər. Halbuki o həm də bir qadının qızıdır və buna baxmayaraq, bu müsbət xüsusiyyətlərin ona atadan – kişidən keçdiyi hesab edilir.

İpucu: Həmişə istifadə etdiyiniz sözləri və ifadələri sorğulayın, onların köklərini aşaşdırın. İllərlə eşitdiyiniz və istifadə etdiyiniz bir çox ifadələr bu günə qədər fərqli və rəmziyinə seksist mənə daşıya bilər.

İpucu: Hər zaman redaktor heyatınız və həmkarlarınızla dili müzakirə etmək faydalıdır. Düşünmədən istifadə etdiyiniz ümumi ifadələr, əslində, gender baxımından qərəzli ola bilər.

İpucu: Xəbərləri yazarkən məchul növ əvəzinə, məlum növ cümlələrdən istifadə həmişə vacibdir. Xüsusiylə qadınlarla bağlı xəbər yazarkən buna diqqət yetirin.

İpucu: Sözcüklardən istifadə etməyin. Sosial ön mühakimələri gücləndirməyin və ya facialərlə bağlı zarafatlara yol verməyin. Qadınları mahv edən, himaya edən və ya zəiflədən ifadələrə alternativ tapın.

İpucu: Xəbərinizdə düzgün termindən istifadə edirsinizsə, oxucunuz da onu öyrənəcək və ona alışacaq.

Jurnalistlər nəyin üstündən keçməyi bilməlidir

Biz xəbər yazarkən və ya onları audio-vizual mediada təqdim edərkən hər şeyi qeyd etmirik. Yaxşı reportaj hazırlamanın bir elementi də hansı məlumatın çıxarılmasını bilmək və bununla bağlı qərar qəbul etməkdir. Nəyin zəruri olduğunu müəyyən etmək də gender cəhətdən həssas jurnalistika üçün önemlidir.

Misal üçün, siz kiminsə cinsini qeyd etmisinizsə, öncə özünüzdən soruşun: bunu etmək zəruri idimi? Birini "qadın mühəndis" kimi təqdim edirsinizsə, digərini "kişi mühəndis" kimi təqdim edirsinizmi (edərdinizmi)?

Qadının cazibədar, sarışın, üç uşaq anası olduğunu vurğulayırsınızsa, kişinin əzələli, əsmər, dörd uşaq atası olduğunu qeyd edərsinizmi?

Cins və bununla bağlı məsələlər, deyək ki, xarici görünüş, geyim və valideynlik sizin xəbərinizə uyğun deyilsə, onların üstündən keçin.

İpucu: "kiçik xanım" kimi himayədarlıq edən sözlərdən istifadə etməyin.

Klişelərlə mübarizə aparın

Bir dəfə biz xəbər departamentində bir qrup həmkarımızla maraqlı oyun oynadıq. Onlardan xahiş etdi ki, xəbərlərimizdə istifadə etdiyimiz klişeləri yazsınlar. Nəticə utandırıcı oldu. Siyahı gözlədiyimizdən də uzun alınmışdı.

Yaxşı xəbər şərhi və gender cəhətdən həssas jurnalistika klişelərin istifadəsindən qaçınmaqdır, çünki onların əksəriyyəti genderlə bağlıdır. Heç uzağa getməyək, elə Azərbaycan mediasına, xüsusilə futbol xəbərlərinə baxsaq, seksist klişelərin geniş yayıldığını görərik.

Lakin genderlə bağlı klişelər hər yerdə var. Bəzi misallara nəzər salaq:

➤ “Cütlüyün dostları onların ən xoşbəxt gündündə yanlarında idi”.

Belə başlıqli xəbərlər adətən toyalar barədə olur. Lakin biz əminikmi ki, toy günü bizim həyatımızın ən xoşbəxt gündür? Bu, nikaha istinad edən, xüsusilə ailə qurmağın qadınlar üçün həyat məqsədi olmasına dəlalət edən klişe deyilmi?

➤ “Ağ gəlinlik geyinmək hər bir qızın arzusudur”.

Biz bundan əminikmi? Qadın kitab yazmaq, həkim olmaq, yaxud da millətinə liderlik etmək arzusunda da ola bilər.

➤ “Qadınların sellülitlə mübarizəsi”.

Bu klişe qadınların dünyada geniş yayılmış gözəllik normalarına riayət etmək məcburiyyətində olduğu anlamına gəlir.

Mühakimə dili

Ən çox yol verdiyimiz səhvlardən biri də mühakimə dilindən istifadə etməkdir. Bu, gender cəhətdən həssas xəbərin hazırlanması üçün mübarizə aparmalı olduğumuz mühüm bir məsələdir.

Bilirik ki, dəqiqlik yaxşı jurnalistika üçün əsasdır. Lakin buna nail olmayıñ heç də asan olmadığını da bilirik. Bütün hallarda tədqiqat dəqiqliklə aparılmalı və faktlar yoxlanılmalı, hətta qarşılaşdırırlaraq yoxlanılmalıdır. Biz mümkün qədər xəbər yerində olmaqla məlumatları birinci əldən toplamalıyıq. Əgər bu mümkün deyilsə, onda biz xəbər yerində olanlarla danışmalıyıq. Amma bununla yanaşı, ilkin və ikinci dərəcəli mənbələr arasındaki fərqlərdən də xəbərdar olmaq vacibdir.

Biz ikinci dərəcəli mənbədən alınan məlumatları dirlədiyimiz və onlardan xəbər hazırladığımız zaman unutmamalıyıq ki, istifadə etdiyimiz qaynaqlar bu hekayələri öz prizmasından şərh edir. Bu da qeyri-dəqiq və ya bəzən gender baxımından qərəzli ola bilər.

Xəbər mövzusu ilə əlaqəli şəxsləri dirlədikdən sonra xəbəri yazarkən öz rəylərimizi və mühakimələrimizi əks etdirməkdən çəkinməliyik. Xəbərlərimizdə neytrallığımızı qorunmalıyıq.

Həmçinin biz genderlə bağlı şisirtmələri və qərəzli mühakimələri əks etdirmədiyimizdən əmin olmalıyıq. Beləliklə, biz hazırladığımız xəbərlərdə obyektivliyə sadıq qalmalıyıq.

Məşhur qadınları əhatə edən klişelər

Məşhur qadınlarla bağlı bir çox xəbərlər daha çox onların görünüşünə diqqət yetirir. Bu isə həmin qadınların nə deyəcəklərindən çox, onların görünüşünün önəmlı olmasına dəlalət edir. Halbuki bu qadınlar çox vaxt vacib işlərdə çalışır və onların mütəxəssis olduqları sahələrdə nə söylədiklərini dirləmək daha önemlidir.

Jurnalistlər həmçinin qadın siyasetçilərdən yalnız qadınlarla bağlı məsələləri soruşturmağa meyillidir.

Hakimiyyət dairələrindəki qadınlar barədə xəbərlər olduqca təhqiqedicidir. Xəbərlər orta həddi qorumanadan ikimənalıdır. Qadınlar ifratın hər iki başında təqdim edilir. Onlar ya

qayğıkeş və xüsusi cinsin nümayəndəsi, ya da qadınlığa xəyanət etmiş sərt, kişiləşmiş qadınlardır. Kişi dövlət başçıları və digər görkəmli liderlərin qadın partnyorları və ya həyat yoldaşları müxtəlif formada medianın diqqətini cəlb edir, lakin eyni şeyi qadın liderlərin kişi partnyorları barədə deyə bilmərik (Barak Obama və Mişel Obama ilə Angela Merkel və İoaxim Zauer kimi).

Media nümayəndələri seçkilər zamanı və vəzifədə olduğu müddətdə qadınların gözəllik mücəssəmələri kimi keyfiyyətlərinə və ya qüsurlarına diqqət yönəltməyə meyllidir. Həmçinin qadın namizədlər kişilərlə müqayisədə həddən artıq araşdırmaqlara məruz qalır.

Ona görə də biz qadın siyasetçilər və ya ictimai xadimlərlə bağlı xəbər hazırlayarkən bütün bu köhnəlmış məcazlardan çəkindiyimizə əmin olmalıyıq.

Digər bir fenomen: stereotiplərlə mübarizə

Stereotip termini müəyyən qrup insanların müəyyən davranışın və ya xarakterə, adətən isə mənfi davranışın və ya xarakterə malik olduğunu təsvir edir. Stereotiplər əsas etibarilə yanlışdır və ayrı-seçkiliyə səbəb ola bilir. Onlar reallığı həddindən artıq bəsitleşdirir və adətən ön mühakimə üçün əsas yaradır.¹⁰

Biz çox vaxt doğru düşündüyüümüz məsələlər barədə, deyək ki, cərrahların kişilər olduğunu düşündüyüümüz kimi, avtomatik fərzliyələr irəli sürürük. Belə, bir anda qəbul edilmiş qərar bizi yanlış olaraq bəzi məsələlərin doğruluğuna inanmağa təhrik edir. Bir jurnalist kimi biz içimizdə faktlara əsaslanmalıyıq və stereotiplərlə bağlı çox diqqəti olmalıdır.

Genderlə bağlı çoxlu stereotiplər mövcuddur. Aşağıda sadaladıqlarımız geniş yayılmış qadın və kişi stereotipləridir:

Asılı	– müstəqil
Zəif	– güclü
Bacarıqsız	– bacarıqlı
Emosional	– məntiqli
İcraçılar	– qərarverənlər
Evdar qadınlar	– çörək pulu qazananlar
Zərif	– müdafiəçi
Qorxaq	– cəsarətli
Sülhməramlı	– aqressiv
Ehtiyatlı	– macəraçı
Şirindil	– açıqsözlü, sözünü birbaşa deyən
Əməkdaşlıq sevən	– rəqabət sevən

¹⁰Genderə nəzərən balanslaşdırılmış jurnalistikaya dair Qaydalar

<https://genderinmyanmarnews.org/en/gender-balanced-journalism-guidelines>

Biz jurnalistlər təbii olaraq öz mədəniyyətilə formalaşmış cəmiyyətlərimizin üzvüyük. Ona görə də düşünmədən bu stereotipləri xəbərlərimizdə istifadə etmiş ola bilərik. Beləcə, onları istəmədən gücləndirmiş, qeyri-bərabərliyi dərinləşdirərək damğalama və ön mühakimələr üçün yol açmış olarıq.

İpucu: *Bizim bu stereotiplərə meydan oxuma öhdəliyimiz var və bunun üçün ilk növbədə öz qərəzərimizlə üzləşməliyik. Biz ancaq öz stereotiplərimizi qəbul etdiyimiz zaman cəmiyyətimizdəki stereotipləri tanıya bilərik.*

Xəbərlərdə yenidən formalaşdırıldıǵımız ən geniş yayılmış stereotiplər

➤ Stereotiplərə uyğun gəlmədikdə qadınların ifratçı kimi qələmə verilməsi

Əgər qadın cəmiyyətin stereotiplərinə və bununla da cəmiyyətin normalarına uyğun davranışmışsa, o, “ifratçı” kimi təqdim edilir. Misal üçün, xeyriyyə təşkilatına rəhbərlik edən qadın peşəkar insan deyil, adətən “mələk” adlandırılır. Subay qadın seksual baxımdan fəaldırsa, o, günahkar adlandırılır. Kişi'lərə meydan oxuyan qadın anormal kimi qələmə verilir.

İpucu: *Əlbəttə ki, kişi'lərin üstünlük təşkil etdiyi peşələrdə çalışan qadınlar hər zaman jurnalistlər üçün xəbər hazırlanması baxımından xüsusi maraq kəsb edir, lakin onların hekayələrinin klişe və stereotiplər olmadan danışılması çox önemlidir. Prinsipcə, belə qadınlara onlarla eyni peşədə olan kişi'lərə normalda verilən suallardan fərqli suallar verilməməlidir. Bununla belə, bu qadınların rol modelləri və ya nailiyyətçilər kimi göstərilməsində heç bir problem yoxdur. Məsələn, kosmik cisim olan qara dəliyin şəklinin çəkilməsi üçün algoritmi hazırlayan heyatın alim qadın üzvü diqqətdən kənar qalmamalıdır, onun nailiyyətləri qeyd olunmalı və onunla bağlı xəbər hazırlanmalıdır.*

➤ İkili standartlar

Digər bir stereotip də geniş yayılmış ikili standartlardır. Misal üçün, uşaqlarını atıb gedən kişi sadəcə pis və məsuliyyətsiz sayılır, uşaqlarını atan qadın isə mərhəmətsiz və insanlıqdan çıxmış biri kimi qələmə verilir.

➤ Seks obyektləri

Bir sırada tədqiqatlar təsdiqləyib ki, media kişi'lərin tez-tez baxması və fantaziyalar qurması üçün qadınları seks obyektləri kimi nümayiş etdirir. Xəbər və elanlarda qadınların bədənləri və onların görünüşlərinə fokuslanan şəkillər var. Belə bir təəssürat yaranır ki, qadınlar cəmiyyətə başqa cür fayda verə bilməz. Bundan əlavə, onlar dünyada ümumi qəbul edilmiş

gözəllik normalarına uyğun olan mükəmməl qadın təsviri kimi göstərilir. Bununla da belə bir təəssürat yaranır ki, sanki bütün qadınlar həmin təsvirlərə uyğun olmalıdır.

İpucu: Cazibədar və peşəkar qadın görəndə təəccübünüzü ifadə etməyin.

➤ Qadınların zərərçəkən şəxs kimi göstərilmesi

Humanitar böhranlar zamanı qadınlar zərərçəkənlər kimi təqdim edilir. Qadınlar, həqiqətən, zərər çəkir, lakin onların çoxu həm də yaşlıları və uşaqları xilas edərək qəhrəmanlıq göstərir. Əsasən zərərçəkən kimi təqdim edilmələri qadınların cəmiyyətdəki rolunu kiçildir.

Haşıya 3

BƏZİ MƏNFİ NÜMUNƏLƏR

Başlıqlardan bəzi misallar gətirək. Siz onlarla bağlı problemləri görə bilirsiniz?

Sarışın gözəl mahni müsabiqəsində qalib gəldi!

Ən yaxşı işə keçmiş model götürürül.

Başlıq klikbeyt (klik toplamaq məqsədilə aldadıcı başlıq olmamalıdır)

Başlıqlar hekayələrin məzmununa diqqəti yönəltmək məqsədi daşıyır. Biz onların mümkün qədər cəlbedici olmasına çalışırıq. Lakin başlıqlarda genderlə bağlı stereotipin mövcudluğu daim xəberin nəzərdə tutulmuş istiqamətini dəyişmək riski yaradır.

Aktrisa Anjelina Colinin öz yumurtalıqları və uşaqlıq borularının çıxarılması qərarına dair xəbərə verilən "Mənim övladlarım: "Anamız xərçəngdən öldü", – deməməlidir" başlığı klikbeyt başlığına bir nümunədir. Coli qadın sağlamlığına diqqət yönəltmək məqsədilə Nyu York Tayms üçün məqalə yazaraq profilaktik cərrahiyə əməliyyatına dair təcrübəsinə və bu əməliyyatla bağlı qərarın arxasındaki səbəbləri paylaşmaq istəyib. O dönəmdə bu barədə bütün dünyaya yayılan xəbərlərin əksəriyyəti məsələni dramatikləşdirib və Colinin hekayəsinin əsl məqsədini oxuculara yanlış təqdim edib.

Etiraf etməliyik ki, oxucunun xəbərdə ilk gördüyü başlıq və şəkildir. Elə hekayəni oxunaqlı edən də onun başlığıdır. Lakin daha ətraflı düşünsəniz, uyğun və cəlbedici başlıqlar tapa bilərsiniz. Bizim təcrübəmiz də onu göstərir ki, seksist, ayrı-seçkililik yaranan vizual materiallar və başlıqlar sonda oxucuları uzaqlaşdırır.

İpucu: Hər vaxtlə klikbeytlərdən uzaq durun. Başlıqlarda oxucu üçün aldadıcı suallar qoymayın. Xəbərin özündə olmayan və sadəcə kliklənmə məqsədi üçün hər hansı elementi başlığa salmayın.

Vizual materiallarda stereotiplər və klişelər

Gender vizual kommunikasiyada da mühüm rol oynayır. Stereotiplər və klişelər şəkillərdə və izahlı qrafiklərdə yer ala bilər. Onlar tələsik alınmış qərarlar əsasında təşviq və təsdiq olunmamalıdır.

Biz şəkilləri dərc etmək məqsədilə seçərkən onların istifadəsindən çəkindirəcək müəyyən aspektləri nəzərə almaliyiq. Məsələn, qadının şəklinin rəsmi iş paltarında və ya aşpaz önlüyündə çəkilməsi iki və tamamilə fərqli siqnal verir. Buna görə də vizual materialları seçərkən geyim (iş, istirahət və s.), vəziyyət (oturaraq, dayanaraq, aktiv və ya passiv), insanların düzülüşü (irəlidə, arxa fonda), şəklin təfərrüatları (ölçüsü, üz ifadələri, rəng), mühit (kişilər işdə, qadınlar ailəsi ilə) kimi aspektlərə diqqət edilməsi son dərəcə vacibdir.

Yoxlama siyahısı

Əmin deyilsinizmi?

Xəbərinizin genderlə bağlı klişe və stereotiplərdən uzaq olduğuna əmin deyilsinizsə, bu sualları özünüzə verin:

1. Xəbər bir kişiye aid olsaydı, bu elementi daxil edərdimmi?
2. Xəbər bir kişiye aid olsaydı, eyni sıfətlər (nitq hissəsi olaraq) və ifadələrdən istifadə edərdimmi?
3. Xəbərin elementlərini eyni sıra ilə təqdim edərdimmi?

QADINLARIN XƏBƏRLƏRDƏ MÖVCUD VƏ GÖRÜNƏN OLMASINI TƏMİN ETMƏK

Media və təessüf ki, biz jurnalistlər qadınların cəmiyyətimizin yarısını təşkil etdiyinə baxmayaraq, onları gözardı edirik. Üstəlik bunu müxtəlif yollarla edirik. Məsələn, qadınları yalnız kiminsə həyat yoldaşı və ya qızı kimi təqdim edirik. Bir çox nailiyyətlərinə baxmayaraq, biz onları sanki səxsiyyət deyilmişlər kimi təqdim edirik. Media, adları bir kişinin yanında hallanmasa, qadınları təqdir etmir. Siyaset, kommersiya, elm, idman – bir sözlə, hər sahədə uğur qazanmalarına baxmayaraq, biz onları sadəcə moda və əyləncə sahələrində görürük.

Təmsilçilikdə balansın olmaması hələ də davam edən bir problemdir. Belə ki, təhlükəsizlik, xarici siyaset və maliyyə kimi “ciddi” sahələrdə əsasən kişilərin fikirləri və təcrübələri dinlənilir. Qadınların fikirləri və təcrübələri isə böyük ehtimalla gözəllik, ailə, uşaqların tərbiyəsi kimi “yüngül” sahələrdə, yaxud gender əsaslı zorakılıq və insan alveri kimi spesifik gender problemlərinə aid məsələlərlə bağlı eşidilir.

Qlobal Media Monitorinqi Layihəsinin 2015-ci il üzrə hesabatına görə, haqqında eşidilən, oxunulan, televiziya və radio xəbərlərində olan insanların yalnız 24%-ni qadınlar təşkil edib. Bu göstərici isə 2010-cu ildə müəyyən edilmiş rəqəmlə eynidir. Hesabata görə, ənənəvi xəbər mətbuatında qadınların nisbətən görünməzliyi rəqəmsal xəbər platformlarına da ötürüllü: internetdə və xəbər twitlərində insanların yalnız 26%-ni qadınlar təşkil edir.¹¹

Qadınlar xəbər mənbəyi kimi

Telefon kitabçanızı açın və orada xəbər qaynağınız kimi neçə qadının adının olduğuna baxın. Ən son nə zaman qadın ekspertə istinad etdiyinizi xatırlamağa çalışın. Xəbərlərə nəzər saldıqda görəcəksiniz ki, xəbər mənbələrinizin əksəriyyəti kişilərdir və təbii olaraq, bu xəbərlərdə təqdim edilən fikirlər kişilərə aiddir.

Lakin öz sahəsində peşəkar olan və xəbərlərdə peşəkar şərhçi kimi çıxış etməyə qadir olan qadın iqtisadçı, hüquqşunas, həkim, mühəndis, siyasetçi, sosial ekspertlər də var. Xəbər mövzusu qadınların cəmiyyətdəki statusu ilə bağlırsa, qadılardan sosioloq və ya psixoloqlar kimi sitat gətirilə bilər. Lakin siyaset, iqtisadiyyat və ya səhiyyədən söhbət

¹¹Qlobal Media Monitoring Layihəsi 2015: http://cdn.agilitycms.com/who-makes-the-news/Imported/reports_2015/highlights/highlights_en.pdf

düşəndə onlardan sitat gətirilmir. Qadınlara xəbər mənbəyi kimi istinad halları əhəmiyyəti az və ya bəzi gender stereotipləri ilə bağlı olan məsələlərlə məhdudlaşır.

Adətən suallarımızın qoyuluşu da qadın ekspertlərə qarşı ədalətli deyil. Məsələn, onlara verdiyimiz “Qadın hüquqşunas kimi bu qanunvericiliklə bağlı Sizin düşüncəniz nədən ibarətdir?” sualını biz heç vaxt kişi müsahiblərimizə vermirik. Ona görə də bu, gender baxımından qərəzli sual sayılır.

2015-ci il üzrə Qlobal Media Monitoringi Layihəsində qeyd edilir ki, mənbələrin seçilməsində jurnalist gender faktorunun yalnız kişilərə yönəlik olması ilə kifayətlənmir, o, eyni zamanda “ekspert” rəyindən tutmuş “adi insanlar”ın fikirlərinədək bütün növ baxışlar¹² üçün müsahiblərin seçimində müəyyən qədər kişi tərzinə meyilliidir. Bu vəziyyəti dəyişməliyik.

Təslim olmayı!

Deyə bilərsiniz ki, TV şoularda və ya xəbər mənbələrində qonaq kimi qadınlарın daha az olmasına səbəbi onların kamera/mediadan çəkinmələridir. Vaxtınız da məhduddur deyə ən əlçatan və sizə ən tez cavab verən insanları dəvət etmək məcburiyyətindəsiniz. Biz sizi yaxşı anlayırıq, çünkü biz də bu yolu keçmişik.

Lakin biz zamanla öyrəndik ki, bu məcburiyyəti bir dəfə aşdıqdan və qonağın kimliyini vaxt məhdudluğuna bağlamadıqdan sonra onu gündəlik təkrar etmək də asan və rahat olur. Ancaq lütfən, inadkar olun və təslim olmayı! Bəlkə də, bu iş bir qədər çox vaxtınızı alacaq, amma siz hər zaman xəbəriniz üçün kişi olmayan qaynaq və müsahibi mütləq tapa bilərsiniz. Siz hətta media qurumunuza da eyni səyi göstərməsi üçün inandırmağa çalışa bilərsiniz. Bu zaman daha çox qadın müştəri cəlb edəcəyinizi və hər bir sahəyə aid hazırladığınız xəbərin daha inklüziv olacağını vəd edə bilərsiniz.

İpucu: Qadınların Media Mərkəzlərinin siyahısı¹³ və Bruking İnstytutunun Texnologiya Sahəsindəki Qadınların siyahısı¹⁴ kimi Azərbaycanda qadın ekspertlərin əlaqə məlumatlarını ehtiva edən məlumat bazalarının hazırlanmasına cəhd göstərmək və bu təşəbbüsü həmkarlarınızla paylaşmaq yaxşı ideya ola bilər.

Öz gündəminizi necə yaratmalı

Genderlə bağlı məsələlərdən xəbərdar olmaq, stereotiplərinizi tapmaq və onlarla mübarizə aparmağa qərar vermək, hazırladığınız xəbərlərdə istifadə olunan dilə diqqət

¹²Qlobal Media Monitoring Layihəsi 2015: http://cdn.agilitycms.com/who-makes-the-news/Imported/reports_2015/highlights/highlights_en.pdf

¹³Qadınların Media Mərkəzi, SheSource - <http://www.womensmediacenter.com/shesource/>

¹⁴Brookings İnstytutunun “Qadınlar Texnologiyada” siyahısı - <https://womenplus.sourcelist.org/experts.html>

etmək, gender cəhətdən neytral dildən istifadə etmək, hazırladığınız bütün xəbərlərə qadınların da səsini daxil etmək və xəbər təşkilatlarına, eləcə də həmkarlarınıza öz dəyərlərinizi ötürmək gender cəhətdən həssas jurnalistika üçün əla başlangıçdır. Ancaq eyni zamanda bu sahədə hələ görülə biləcək çox iş var.

Biz hər gün ictimaiyyət üçün gündəm yaradırıq. Lakin gündəm ictimaiyyətin hər hansı bir hissəsindən töhfə daxil edilməyib, ya da əksinə, tamamilə gözardı edilib, təbii ki, bu gündəm bütün əhalinin maraq dairəsinə nüfuz edə bilməyəcək.

Nəticədə qadınlar üçün əhəmiyyətli olan bir çox mövzu daha az önəmlili mövqeyə keçirilir, çünki dominant səs onları əhəmiyyətsiz hesab edir. Beləliklə, cəmiyyətin nəbzinin tutulması və onun əks olunması məqsədilə daim qadın vətəndaşlarla məsləhətləşmək vacibdir. Biz onu da unutmamalıyıq ki, qadınların həyatına təsir edən məsələlər barədə yüzlərlə danışılmayan hekayə var. Görə biləcəyiniz vacib işlərdən biri də bu hekayələri səsləndirməkdir. Bunun üçün siz qadınlarla, daha doğrusu, hər cür qadınla söhbət etməlisiniz.

Qadınların fikirlərini nəzərə alan xəbərlər, heç şübhəsiz ki, daha balanslı və maraqlı olacaq. Bəzən xəbərlər düzgün şəkildə işləqdirilmir, çünki jurnalistlər qadınlardan rəy soruşmağı sadəcə ağıllarına belə gətirmir.

Misal üçün bu hekayəyə baxın: “2019-cu ilin mart ayında Azərbaycanda yerli kapitalı olan məhdud məsuliyyətli cəmiyyətlərin 87.8%-i onlayn qeydiyyatdan keçmişdir”.¹⁵

Bu xəbər Azərbaycanda biznes işlərinin aparılmasını sadələşdirmək və bu baxımdan hüquqi şəxslər üçün sadələşdirmə səylərini reallaşdırmaq məqsədilə ölkədə görülən davamlı işlər barədədir. Məqalənin bu şirkətlərdən neçəsinin sahibinin qadın olduğu və bu sadələşdirmə səylərinin qadınların sahib olduğu şirkətlərin sayına təsir edib-ətməməsi barədə məlumat verməsi daha maraqlı olardı.

Və yaxud da bu xəbərə baxın: “Azərbaycan karbon dioksid emissiyalarının həcmini azaltmaq niyyətindədir”. Karbon dioksid emissiyaları barədə qadınların da fikrini bilmək, onların bu məsələ ilə bağlı narahatlıqlarını və ya problemin həlli üçün ölkənin öz hədəfinə çatması barədə düşüncələrini öyrənmək maraqlı olardı.

Beləliklə, qısa desək, qadınların prizmasından xəbər hazırlamaq üçün 8 mart Beynəlxalq Qadınlar Günü və ya 11 oktyabr Beynəlxalq Qız Uşaqları Günüñü gözləməməlisiniz. Əksinə, hər günün qadınlar günü və hər günün qız uşaqları günü olduğunu hesab edin.

İpucu: Hər dəfə özünüzə “hadisədə və ya xəbərdə qadınlar haradadır?” sualını verin, bu sizə qadınların baxış bucağını tapmağa kömək edəcək. Əgər qadınları xəbərin mövzusuna aid heç bir yerdə “tapa bilmirsinzə”, bu da bir xəbərdir və “mətbuat konfransını keçirən zaman qrupda heç qadın yox idi” və ya “bütün mükafatçılar kişilər idi” kimi verilə bilər.

¹⁵ <https://menafn.com/1098397115/Number-of-people-registering-business-online-up-in-Azerbaijan>

İpucu: Bu hadisənin qadınlara necə təsir edəcəyini özünüzdən soruşun. Bu suala cavab sizə gender prizmasını göstərəcək. Məlumatlar mövcud deyilsə, onları yaratmağa çalışın. Əgər məlumatlar qadınlara və kişilərə fərqli təsir edən məsələni göstərisə, o zaman niyə belə olduğunu soruşun.

İpucu: Sadəcə xəbərdə qadınlara xas nəzər nöqtəsinin olub-olmadığını soruşmaq da sizə yardım edə bilər. "Qadın prizmasını" xəbərdə tapmağa çalışın. Bu, həmişa olmasa da, çox vaxt alınacaq.

İpucu: Qadınların öz hüquqları uğrunda mübarizəsinə nəzər salın. Qadın və qız uşaqları ilə bağlı fəaliyyət göstərən, onların səylərinə diqqət çəkən vətəndaş cəmiyyəti təşkilatlarını izleyin.

Yoxlama siyahısı

- Hər bir xəbərdə ən azı iki mənbə – kişi və qadın olmalıdır.
- Hər iki cinsdən olan ekspertləri və sözcüləri tapmağa çalışın.
- Fərdi görünüşlə bağlı xüsusi qeyd edib-etməməyə dair qərar verərkən qadın və kişilər üçün eyni meyarlar seçin (Xəbərin mövzusu kişi haqqında olsa, onun gözlərinin rəngini qeyd edərdinizmi?).
- Qadın və kişi mənbələrindən necə sitat gətirməklə bağlı (birbaşa və ya dolayı) eyni yanaşmanı tətbiq edin.
- Qadınların mediada kiminsə kimisə (arvadı, anası, nənəsi və bacısı) deyil, ayrıca şəxsiyyətlər kimi davranılməğə haqqı vardır. Yəni onlar ərlərin və ya ataların əmlakı kimi təsvir olunmamalıdır.

DÜNYADAN BƏZİ MÜSBƏT MISALLAR¹⁶

Hər birimiz etiraf edirik ki, danışduğumuz bütün mövzular, xüsusilə gender cəhətdən həssas media təşkilatları ilə bağlı olan məsələlərin həlli ilk baxışdan çətin görünə bilər. Lakin onlara yaxından nəzər saldıqda bunun elə də çətin olmadığını görürük.

Bununla bağlı bir çox nümunələr var. Onlardan bəziləri aşağıdakılardır:

Gender bərabərliyi ilə bağlı “Bloomberg”in vədedici addımı

Maliyyə xəbərləri üzrə ixtisaslaşmış ən iri qlobal media şəbəkələrindən biri olan “Bloomberg” öz yanaşmalarında da gender baxımından qərəz mövcud olduğunu öyrənəndə tədbir görmək qərarına gəlib. Misal üçün, rəhbərlik müəyyənləşdirib ki, onların istinad etdiyi mənbələrin yalnız 10%-i qadınlar olub. “Bloomberg News”da Müxtəliflik, İstedad, Standartlar və Təlim üzrə baş icraçı redaktor Laura Zelenko qeyd edir ki, bununla bağlı onlar xəbərlərində sitat gətirdikləri, TV və ya radioya dəvət etdikləri və tədbir panellərində yer verdikləri qadınların sayını artırmaq məqsədilə qlobal planın həyata keçirilməsinə başlayıblar. 2018-ci ilin əvvəlində Bloomberg TV-də müsahibə alınmış qonaqların ümumi sayının 10%-ini qadınlar təşkil etdiyi halda, ilin sonuna bu göstərici artıq 15%-ə çatdırılıb. “Bloomberg”in tədbirlərində qadın panel iştirakçılarının sayı son ildə, demək olar ki, iki dəfə artıb.

“Bloomberg” redaktorlarına qadınlardan sitat gətirilən xəbərləri veb-saytlarında etiketləməyi təşviq edib ki, nəticədə bu hekayaləri saymaq, eləcə də xəbər departamenti üçün müvafiq mənbələri tapmaq məqsədilə istinadlar yaratmaq mümkün olsun. Rəqəmsal Mediada Qadınların Poynters Liderlik Akademiyasının rəhbəri Katie Haukins-Gaarın “Jurnalistikada gender reprezentativliyi problemi mövcuddur. “Bloomberg” həll yolu axtarır”¹⁷ adlı məqaləsində qeyd olunur ki, 2018-ci ilin əvvəlində şirkət özünün 500 addan ibarət qadın ekspertlərin qlobal məlumat bazasını genişləndirib və ilin sonundakə siyahı 2300-ü keçib.

Eyni zamanda, “Bloomberg” jurnalistlərinin yalnız gender fərqliliyinə riayət olunan panel tədbirlərinə qoşula biləcəyini önə çəkən yeni siyaset hazırlanaraq tətbiq edilib.

¹⁶Avropan Jurnalistlər Birliyinin ən yaxşı təcrübələri: “Gender Bərabərliyinə dair ən Yaxşı Təcrübələr” Əl Kitabçası - https://www.ifj.org/fileadmin/images/Gender/Gender_documents/Gender_Equality_Best_Practices_Handbook_-English_version.pdf

¹⁷<https://www.poynter.org/business-work/2019/journalism-has-a-gender-representation-problem-bloomberg-is-looking-for-a-solution/>

“Bloomberg” şəbəkəsi qlobal səviyyədə qadınların inkişafını ən çox dəstəkləyən şirkətlərin fəaliyyətini izləyən Gender Bərabərliyi İndeksini hazırlamağa başlayıb.

Bütün bunlarla yanaşı, “Bloomberg” maliyyə və biznes sahələrində çalışan qadın top-menecerləri TV və media üçün müsahibələrə hazırlamaq məqsədilə Yeni Səslər Təşəbbüsünə start verib¹⁸.

Almaniya yayımçısı ARD-nin qadınlarla bağlı sitatı

1989-cu ildən etibarən Almaniyanın yayım şirkəti ARD-nin qərar qəbuletmə prosesində qadınların sayı üzrə kvota mövcud idi. Bundan əvvəl ARD-nin işçilərinin yalnız üçdə birini qadınlar təşkil edirdi və onların 80%-i aşağı məvacibli vəzifələrdə idi. Təşkilatda kişi əməkdaşlarla bağlı vəziyyət isə tamamilə fərqli idi: kişilərin 80%-nə çox yaxşı əmək haqqı verilirdi və onlar karyeralarında sürətlə irəliləyirdilər. Bundan əlavə, o zamanlar heç bir yayım xidmətinə qadınlar rəhbərlik etmirdi. Lakin indi şirkətdə tam fərqli mənzərə müşahidə olunur. Bu gün ARD-nin yayım sahəsində qadınların payı 44-55,2% arasında dəyişir. Onlar daha çox pul qazanır və daha tez bir zamanda qərarverici vəzifələrə yüksəlirlər. Şirkətdə həmcinin qadın direktorlara, baş redaktorlara və müxbirlərə də rast gəlmək mümkündür.

Müəyyən olunmuş qaydalara görə, ARD-nin iş elanları elə hazırlanmalıdır ki, onlar həm kişiləri, həm də qadınları cəlb etsin. Bu elanlar həm də xüsusilə bacarıqlara münasibətdə qadılara qarşı gizli ayrı-seçkiliyin olub-olmaması ilə bağlı təhlil edilir. Seçim komissiyaları həm kişi, həm də qadılardan ibarət olmalıdır. Qadınlar qərar qəbuledici vəzifələr üzrə təlim proqramlarında iştirak üçün həvəsləndirilir. Ailə və iş həyatında daha səmərəli bir tarazlıq təmin etmək üçün yardımstat və əcəvik iş müqavilələri də tətbiq edilir, işə qayıtməq hər iki valideyn üçün də asan olmalıdır.

Anjelanın Saati

Alman Kanslerinin ofisindən bir qadın “bir xəbərdə nə kimi stereotiplər ola bilər?” sualını verdikdə Alman şəbəkələr birliyi “Journalistinnenbund” 500-dən artıq qadın jurnalisti “Anjelanın Saati” adlanan monitoring layihəsinə cəlb etdi. 300-dən artıq məqalə və foto təhlil edildi, məzəli tədqiqat nəticəsində bəzi maraqlı stereotiplər ortaya çıxdı. Məqalələrin çox ziddiyyətli olduğu aşkar edildi. Məlum oldu ki, Almaniya Kansleri ümumilikdə qadılara aid olan gözləntilərə cavab vermir, lakin ən başlıcası o, bir qadın kimi nəzərə alınır və dəyərləndirilir. Əvvəllər Merkeli fiziki görünüşü müzakirə mövzusu idi. Hazırda isə jurnalistlər onun hakimiyyəti idarə etməsinə daha çox diqqət ayırır. Onlar Merkeli tərəddüd edən, işləri yubadan, qərarsız, əmr verməyi, mübarizə aparmağı, liderlik etməyi bacarmayan, hakimiyyətinin əsaslı təməli olmayan, xoşagəlimli və ya qızsayağı bir

¹⁸<https://weserve.org/newvoices/> and <https://www.bloomberg.com/company/press/bloomberg-marks-launch-of-new-voices-initiative-to-diversify-newsroom-sources/>

şəxs kimi xarakterizə edirlər. Digər tərəfdən isə Merkel həm də soyuqqanlı, hakimiyəti sevən və ya “kişilərin qatılı” kimi təqdim olunur.

Bərabər təmsilçilik

İsveç televiziyasının regional xəbərlər programı olan “Västerbottensnytt” öz fəaliyyəti ilə bağlı gender standartları müəyyən edib. Veb-saytlarında verilən məlumatə görə, məqsəd odur ki, əsas, yəni axşam yayımı zamanı müşahibə alınan şəxslər cəmiyyəti əks etdirsin. Belə ki, onların 50%-i qadın, 50%-i kişi olmalıdır. Redaktorlar hər gün gender təmsilçiliyini hesablayır, hər həftə rəqəmləri toplayır və xəbər departamentində hər kəsə poçtla göndərir. Bu, “Västerbottensnytt”in istehsal etdiyi hər bir televiziya materialında gender balansını nəzərə aldığını göstərir. Əsas hədəfə – 50/50 nisbətinə nadir hallarda nail olsalar da, onlar bunun üçün dayanmadan mübarizə aparırlar. Redaktorlar şöbəsi bu hədəfə nail olunan hər ayı tortla qeyd edir.

Jurnalistlər üçün “Valideyn-Uşaq Otağı”

Almanıyanın yayım stansiyası “SWR” valideynlər və onların uşaqları üçün iş otaqları yaradıb və bunlar “valideyn-uşaq otaqları” adlanır. İki növ otaq var: biri əməkdaşlar üçün, iki masası, kompüteri, laptopu, telefonu və printeri olan, eləcə də görüşlər üçün kiçik bir sahəsi olan otaq, digəri isə uşaqlar üçün təhlükəsizlik qapısı ilə ayrılan, körpələr üçün bezin dəyişdirilməsi və anaların uşaqlarını yedidzirməsi üçün sahəsi olan otaqdır. Burada uşaq çarpayışı da var. Otaqlar uşağın dayəsinin xəstə olduğu, nənələr və ya babaların münasib vaxtının olmadığı və/və ya uşaq bağçalarının bağlı olduğu xüsusi hallar üçün hazırlanıb.

Bəzi digər təşəbbüskar layihələr

Qadınların Beynəlxalq Media Fonduunun qadın jurnalistləri dəstəkləyən bir sıra təşəbbüskar layihələri var. Mövcud bir neçə program isə xüsusi olaraq diqqəti genderə yönəldir. Buna “France 24”ün “51%” adlı programını misal göstərmək olar.

BBC Outside Source ekspertlərin ən azı 50%-nin qadın olduğunu və bunu daxili monitorinqin köməkliyi ilə təmin etdiyini bildirir. Polşada “Newsmavens” adlı veb-sayı Avropadan xəbərləri toplayır və onları yenidən – qadın jurnalistlərin prizmasından hazırlayırlar.

GENDER ƏSASLI ZORAKILIĞIN MEDIADA İŞİQLANDIRILMASI

Gender əsaslı zorakılıq mövzusunda xəbər hazırlayarkən nəyə diqqət etməli

Gender əsaslı zorakılıq (GƏZ) mövzusunda xəbər hazırlayan zaman son dərəcə diqqətli olmalıdır. Bu vaxta qədər qeyd etdiyimiz bütün məqamlar eyni dərəcədə vacibdir. Lakin bu məsələ xüsusilə yüksək həssaslıq tələb edir, çünki bizim yazdıqlarımız aradan qaldırılması mümkün olmayan fəsdlara gətirib çıxara bilər.

Heç vaxt unutmayın ki, bu mövzuda olan hekayələrimizlə biz real insanların başına gələn və travmaya səbəb olan hadisələrdən xəbər veririk. Xəbəri necə işıqlandıracağınızı son dərəcə diqqət yetirməlisiniz. Çünkü onu təqdimetmə yolu ya gender əsaslı zorakılığa qarşı insanları və cəmiyyəti mübarizə aparmağa çağıracaq, ya da onları bunun normal olmasını qəbul etməyə yönəldəcək. Jurnalistlər məsələ ilə bağlı məlumatlılıqlarını artırmalıdır ki, nə barədə danışdıqlarını dəqiq bilsinlər.

GƏZ xəbərlərinin hazırlanması ilə bağlı qaydalara və etik prinsiplərə əməl etmək xəbərlərinin çox oxunan və ya populyar olması üçün maneə deyil. Başqa cür desək, jurnalist populyar xəbərin və ya gender cəhətdən həssas xəbərin hazırlanması arasında seçim etməməlidir. Eyni xəbərdə bunun ikisinə də nail olmaq mümkündür. Yəni GƏZ xəbərləri gender cəhətdən həssas prinsiplərə uyğun hazırlanıb və eyni zamanda cəlbedici, məlumatlı, sadə və səmimi ola bilər.

Beləliklə, gəlin anlayışlardan başlayaq. Gender əsaslı zorakılıq (GƏZ) – “insanın iradəsinə qarşı törədilən hər hansı bir zərərli hərəkətdir və bu, kişi və qadın arasında sosial cəhətdən fərqlərə əsaslanır”.¹⁹

Bununla yanaşı, GƏZ ümumi termin kimi işlədir. Burada bir sıra aktlar – zorlama, seksual zərər yetirmə, məişət zorakılığı və ya erkən nikah əhatə olunur. GƏZ termini barədə bilgisizliklə yanaşı, çox tez-tez rastlaşılan digər bir problem baş vermiş GƏZ hərəkətini olduğu kimi adlandırmamaq cəhdidir. Məsələn, zorlama əvəzinə müxtəlif ifadələrdən istifadə etmək kimi.

¹⁹ Gender Əsaslı Zorakılığa dair Müdaxilələrin Humanitar Qanuna (2015) integrasiya edilməsinə dair Agentliklərarası Daimi Komitənin Təlimatı

Terminologiya və anlayışlar

Zorlama	Zorlama, yəni zərərçəkmiş şəxsə, yaxud başqa şəxslərə qarşı zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma.
Seksual xarakterli zorakılıq hərəkətləri	Zərərçəkmiş şəxsə, yaxud başqa şəxslərə zor tətbiq etməklə, habelə zor tətbiqetmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə.
Cinsi zorakılıq	Şəxslərə qarşı zorlama, fahişəliyə məcbur etmə, məcburi sterilizasiya və ya cinsi zorakılıqla əlaqədar digər hərəkətləri etmə.
Fiziki zorakılıq	Cinsi olmayan fiziki zorakılıq davranışları. Bura daxildir: itələmək, sürümək, vurmaq, silahla hücum və silahdan istifadə etməklə xəsarət yetirmək, qaçırmamaq və s.
Məişət zorakılığı/Yaxın şəxs tərəfindən zorakılıq	Yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması. Şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırması.
Məcburi nikah	İstəyinə zidd olaraq şəxsi zorla əra vermək/evləndirmək.
Erkən nikah və ya uşaq nikahı	Erkən nikah və ya uşaq nikahı 18 yaşına çatmamış şəxslərin daxil olduğu formal və ya qeyri-formal ittifaqdır. Uşaq hüquqları haqqında BMT-nin Konvensiyasına uyğun olaraq, 18 yaşına çatmamış şəxs uşaq hesab olunur. Erkən nikahlara imkan verən mədəni ənənələr, qanunlar, yoxsulluq, başlıq pulu, cehiz, dini təzyiq və sosial çətinliklər, regional adətlər, evlənməmək qorxusu, savadsızlıq və qadının pul qazanmaqla bağlı qabiliyyətinin olmasına inamsızlığı belə nikahların səbəblərindəndir.
Psixoloji zorakılıq	Mənəvi və ya emosional əzab və iztirabın verilməsi. Bura daxildir: kobud rəftar, tənqid, təhqir etmək, alçaltmaq, günahlandırmaq, saxta ittiham etmək, qorxutmaq, hədaləmək, qısqanlıq, ailə, dostlar, həmkarlar, ictimai şəbəkələrdən təcrid etmək.
Resursların, ığınların və Xidmətlərin məhdudlaşdırılması	Ümumi resurslardan istifadə və onlara nəzarətə məhdudiyyətlər qoymaqla, qadının bütün gəlirlərinə tam nəzarət etmək, ailənin gəlir, ehtiyat və tam xərcləri ilə bağlı məlumat verməmək, qadının təhsilinə mane olmaqla, qadının məşğulluğuna icazə verməmək və ya onu işləməyə məcbur etmək, qızlar və qadınları insan alverinin qurbanına çevirmək, qızlar və qadınların ucuz əməyindən istifadə etmək, əmlakı zəbt etmək.

İnsan alveri	Zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştər verməklə və ya almaqla insanların istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi (uşağın istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi bu maddədə göstərilən üsullardan istifadə olunmasa da, insan alveri hesab edilir).
Zərərli ənənəvi təcrübələr	Bir şəxsin zehni və ya fiziki sağlamlığına zərər verə biləcək mədəni, sosial, dini adət və ənənələr. Əksər hallarda qadın genital sünnət və ya erkən/məcburi nikah kontekstində istifadə olunur. Uşaqlara və qadınlara təsir göstərən digər zərərli ənənəvi tətbiqlər arasında bağlamaq, çapıqların qoyulması, yandırmaq, markalanma, zorla kökəltmək, məcburi evlilik, "namus" cinayətləri və cehizlə bağlı zorakılıq (məsələn, başlıq pulu), ekzorsizm və ya sehrbazlığı qeyd etmək olar.
Gender əsaslı cins seçimi	Dölün cinsi əsasında hamiləliyin süni şəkildə pozulması təcrübəsi. Bu fenomen adətən qadınlar və qızlara qarşı ayrı-seçkilik olan və oğlan uşaqlarına üstünlük verilən cəmiyyətlərdə baş verir.

Mənbə: Inter-Agency Standing Committee Guidelines for Integrating Gender-Based Violence Interventions in Humanitarian Act 2015

Necə başlamalı

Gender Əsaslı Zorakılıq hallarının sayı kifayət qədər çoxdur. Cinsi zorakılıqdan tutmuş erkən nikaha qədər bütün məsələlər GƏZ çərçivəsində müzakirə olunmalıdır. Biz bəzi elementləri aşağıdakı bölmələrdə təfərrüatlı təhlil edəcəyik, lakin gəlin əsas prinsiplərdən başlayaqq.

Əsas prinsiplər

Jurnalist kimi unutmamalıyıq ki, bizim həmsöhbətlərimiz travma və ya hər hansı zərərlə davranışlardan əziyyət çekən insanlardır və buna görə də onlar həssas qrupa aiddir. Bu səbəbdən hekayələrini yazarkən onlara çox diqqətlə yanaşmaq bizim öhdəliyimizdir.

İpucu: Empatiya nümayiş etdirməyi heç vaxt unutma.

Gender əsaslı zorakılıq (GƏZ) xəbərlərini işıqlandıran zaman bəzi terminləri istifadə edərkən cox diqqətli olmalyıq. "Qurban" onlardan biridir. GƏZ-ə məruz qalan şəxs xəbərlərdə qurban kimi təsvir edilir, lakin bu, yanlışdır. Qurban kimi təsvir olunduğunu eşitməyin həmin şəxsə necə təsir etdiyini təsəvvür edək. "Qurban" əvəzinə "zərərçəkmiş şəxs" sözünü istifadə etmək daha yaxşı seçimdir. Bu insanları qurban kimi göstərmək cəmiyyətin qalan hissəsi üçün ümidsizlik təəssüratının yaranmasına səbəb olmaqla yanaşı, müsahibin və çox ehtimal ki, digər zərərçəkənlərin həyatlarını əzmlə davam etmək istəyinə mənfi təsir göstərə bilər.

İpucu: Söz seçimi: "qurban" – Xeyr, "zərərçəkmiş" – Bəli.

Bir xəbər üzərində işləməyə başlayanda ilk növbədə onun nəyə diqqət yetirdiyini müəyyənləşdirin. Bu hekayəni nəql etməkdə əsl məqsəd nədir? Hansı təfərrüatlara məhəl qoyulmur, hansılar lazımsız yerə vurğulanır?

Bu, GƏZ-lə bağlı xəbərdirsə, adı bir cinayət xəbəri olaraq verilməməlidir. GƏZ barədə məlumatlılığın artırılmasına nail olmaq üçün araşdırma aparın, vəzifəli şəxslər, QHT-lər və s.-dən məlumatlar toplayın. GƏZ-lə bağlı daha geniş mənzərəni göstərmək üçün bu məlumatları hekayənizə əlavə edin. Hər bir xəbərə gender cəhətdən həssas prizmadan baxmağa və GƏZ-in tez-tez baş verdiyini vurğulamağa çalışın (əgər tez-tez baş verirsə).

İpucu: Fokusu itirmə, öz yol xəritəni hazırla.

Bir jurnalist kimi biz, şübhəsiz, 5W1H qaydasını bilirik. Lakin GƏZ barədə xəbər hazırlayarkən bəzən bu qaydanı kənara qoya bilərik. Kimliyini gizli saxlamağı üstün tutanın adını yazmaq, şəxsiyyəti bəlli edəcək ətraflı məlumat vermək və ya partnyoru tərəfindən zorakılığa məruz qalmış qadınla bağlı xəbərlərdə qadınların sığınacağıının ünvanını açıqlamaq bərpası mümkün olmayan ciddi fəsadlara gətirib çıxara bilər.

Zərərçəkmiş şəxsi qorumaq məqsədilə xəbərlərdə onun adı, yaşı və yeri barədə məlumat dəyişdirilə bilər. Bəzən xilas olan şəxs kimliyini açıq şəkildə paylaşmaq istəyə bilər, yaxud əksinə. Bununla belə, hətta qanunla zəruri sayılması da, həmişə onlardan yazılı icazə alın.

İpucu: Daim məxfiliyə hörmət edin. Heç bir zaman bütün təfərrüatları paylaşmayın.

Əməl etməli olduğunuz qaydalar

GƏZ barədə xəbər hazırladığımız zaman hekayənin ağırlığından təsirlənə bilərik, yaxud yazarkən sözlər arasında itə bilərik və bu halda özümüzü bir psixoloq, hakim və ya hekayə söyləyən mövqeyində hiss edə bilərik. Amma bu, bizim vəzifəmiz deyil! Bizim işimiz yalnız xəbəri çatdırmaqdan ibarətdir.

Bizim hekayələrimiz heç vaxt gender rollarını və mənəvi dəyərləri bəhanələr kimi istifadə edən ifadələri ehtiva etməməlidir. Təcavüzlə bağlı günahın hansı tərəfə aid olduğuna dair heç bir qeyri-müəyyənlilik və ya çəşqinliq olmamalıdır, cinayət məsuliyyəti onu törətmüş şəxsin üzərində olmalıdır. Xilas olan şəxsin zorakılığla layiq olduğu təəssüratını oyada biləcək məlumatları istifadə etməkdən çəkinin. Qısa ətək geyinmək, gecəyarısı küçədə olmaq, evlənmədiyi birisi ilə cinsi əlaqədə olmaq, seks işçisi olmaq və digər bu kimi hərəkətlər şiddetən bəhanə kimi göstərilə bilməz.

İpucu: *Heç bir zaman üzərinizə psixoloq və ya hakim vəzifəsini götürməyin.*

GƏZ kazuslarında əldə etdiyiniz məlumatlar qeyri-dəqiq ola və fərziyyəyə, dedi-qodulara əsaslanı bilər. Jurnalist kimi vəzifəmiz xəbərləri hazırlayarkən mümkün olan ən dəqiq məlumatı toplamağa çalışmaqdır və biz bunu müxtəlif mənbələri yoxlayaraq edirik.

Xəbərləri yalnız cinayəti törədən şəxsin ifadəsinə əsasən yazmayın. Birtərəfli məlumatın istifadə edilməsi mövcud ön mühakimələri gücləndirə və ya yenilərini yarada bilər.

İpucu: *Hekayəniz dəqiq olsun.*

Zorakılığın detallarının böyük ehtimalla hekayə şəklində açıqlanacağına görə GƏZ xəbərlərinin ifadə dili bitərəf və bulvar jurnalistikasında istifadə edilən dildən uzaq olmalıdır.

Hekayə sensasiya şəklində yazılmamalı, dramatikləşdirilməməli, pornoqrafiya və romantikaya çevrilməməlidir. “Gizli sevgi”, “dəli sevgi” və “qadağan olunmuş sevgi” kimi ifadələrdən də qaçmaq lazımdır.

Cinsi əlaqənin və zorakılığın lazımsız təfərruatlarına xəbərlərdə yer verilməməlidir. Əks təqdirdə xəbərlər GƏZ-in yenidən təkrarlanması üçün bir vasitəyə çevrilə bilər.

Zorakılıq hərəkətinə haqq qazandırı və ya zorakılıq törədən şəxsə qarşı empatiya yarada biləcək cümlələrin işlədilməsi jurnalistlərin bilməli olduğu risklərdəndir. Ancaq onu bir canavar kimi göstərmək də təqdir edilən seçim deyil, çünkü bu, ictimaiyyət arasında linç duyğusu yarada bilər. Zorakılıq törədən şəksi “canavar” kimi təsvir etmək onu marjinallaşdırı bilər. Lakin unutmamalısınız ki, GƏZ kazuslarında zorakılıq törədənlərin əksəriyyəti qadınların qohumlarıdır və “ruhi xəstəlik” bəhanəsi ilə bu hərəkətlər “normallaşdırıla” bilər.

Diqqət! Cinsi zorakılıqla bağlı xəbərləri necə hazırlamalı

GƏZ xəbərlərini əhatə edən əsas prinsiplər cinsi zorakılıq xəbərləri üçün də istifadə olunmalıdır. Lakin vurğulanması lazım olan bəzi fərqli və xüsusi məqamlar da var.

Cinsi zorakılıq hərəkətləri razılıq olmadan törədilmiş cinayətlər kimi müəyyən edilir. Cinsi zorakılıq həmçinin pornoqrafiyanı, internetdən sui-istifadəni, cinsi təcavüzü və mütləq olaraq fiziki zədələrlə nəticələnməyən zərərin digər formalarını ehtiva edə bilər.

Cinsi zorakılığın daha geniş yayılmış forması hansısa bir tanış və ya ailə üzvü tərəfindən törədilən zorakılıqdır. Cinsi zorakılıq insan həyatını həmişəlik dəyişir və media cinsi zorakılıq xəbərlərinin işıqlandırılmasında mühüm rol oynayır.

Cinsi təcavüzdən xilas olmuş şəxslən necə müsahibə almalı²⁰

Jurnalistika asan iş deyil. Bu növ fəaliyyət zamanı çox çətin situasiyalara rast gəlinir və cinsi təcavüzdən xilas olan şəxslə müsahibə, əlbəttə ki, çətin işlərdən biri ola bilər. Bu zaman yardımçı ola biləcək bir neçə ipucu var:

- İsterika və şok vəziyyətində olan birindən müsahibə almayıñ, onun dostu və ya ailə üzvündən müsahibə alın və daha sonra zorlanmadan xilas olan şəxslə ünsiyət yaradın.
- Qadın xilas olanların kişilərə, kişilərin isə qadınlara hekayələrini danışmaqda çətinliyi ola bilər. Müsahibə alan şəxsin eyni cinsdən olmasına təmin etmək mümkün deyilsə, müsahibinizin qarşı cinsdən olan şəxsə müsahibə verməkdə rahat olduğuna əmin olun.
- Anlayışlı olun, ancaq qısa danışın. Sadə bir ifadə ilə söhbətə başlayın, məsələn: "Sənin başına gələnlərə üzüldüm".
- Özünüzü və işlədiyiniz media qurumunu təqdim edin. Hazırlığınız xəbərin ehtimal edilən oxucu/izləyici auditoriyasının kimlərdən ibarət olacağını söyləyin. Müsahibinizə nə üçün burada olduğunuzu və nə istədiyinizi deyin. Ondan aldığınız məlumatlara əsasən bir reportaj hazırlamağı və ya dərc etməyi planlaşdırığınızı başa düşməsini təmin edin.
- Müsahibinizə özü istəmədiyi təqdirdə adını istifadə etməyəcəyinizi anladın. Barəsində məxfiliyi qoruyacağınızı qeyd edin.
- "Qeydə alınır" və "Qeyddən kənar" ifadələrinin nə demək olduğunu izah edin. Müsahibə alığınız şəxsə müsahibə zamanı zəruri olduqda bu ifadələri necə istifadə etməsini anladın ki, hansı məlumatı dərc etməyəcəyinizi biləsiniz.
- "Təcrübəniz haqqında danışın" kimi açıq bir sualla söhbətə başlayın.
- Müsahibinizin gözlərinə baxın. Təfərrüatlar sizi şoka salsa da, emosional olmayıñ. Özünüñ və ya müsahibinizin dincəlməsi, yaxud sakitləşməsi üçün fasılə verin.

²⁰Cinsi zorakılığa dair xəbər hazırlama. Jurnalistlər üçün təlimat:

<http://www.speakupspeakout.internews.org/?q=section-2-concepts-skills-and-tools/interviewing-people-who-have-been-raped>

İpucu: Jurnalist olaraq yaxşı anlayırıq ki, bəzən həssas məsələlər barədə problem yaratmadan danışmaq çox çatin ola bilər. Zorlanma barədə məlumat vermək çox çatindir, çünkü hekaya dərc edildikdə təcavüzdən xilas olmuş qadınlar öz cəmiyyatlardından kənarlaşdırılma ilə üzlaşə bilərlər. Buna görə də xəbər mütəxəssislərindən bu çatinliklərlə işləmək və belə mühüm məsələlərin əhatə olunması üçün öz yaradıcı üsullarını icad etmək tələb olunur.

Cinayət üçün “şok”, cinsi zorakılıq üçün “iyrənc hərəkət” və ya uşaq istismarı üçün “utancverici” kimi ifadələri heç vaxt istifadə etməyin. Bu yanaşma zorakılığın ətisna kimi görünməsini təmin edərək ictimaiyyətin diqqətini müəyyən faktlara yönəldir, digər halları isə gizlədir. Bu cür təqdimat zoraklığı normallaşdırır, çünkü “şok cinayətlər” olmayan cinayətlərə ictimaiyyət reaksiya vermir.

Qadın qətli ilə bağlı xəbərləri necə hazırlamalı

Qadınlara qarşı zorakılıq bir sıra əməlləri əhatə edir: şifahi zorakılıqdan tutmuş psixi zorakılığın digər formalarına, gündəlik fiziki və cinsi istismara kimi. Bu spektrin ən son həddi qadın qətlidir, sadəcə qadın və ya qız olduqları üçün qadın cinsinin nümayəndələrinin qəsdən öldürülməsi.

Əgər hələ də şübhələriniz varsa, özünüzə bu suali verin: “O, kişi olsayıdı, öldürülərdim?”

Qadın qətli ilə bağlı xəbərləri hazırlayarkən GƏZ xəbərlərinin əsas prinsiplərini tətbiq etmək lazımdır. Lakin diqqət yetirmək istədiyimiz bəzi bir sıra spesifik məsələlər də mövcuddur.

Aşağıda diqqət yetirməli məqamların bəziləri təqdim olunur:

- Qadın qətli xəbərləri aydın şəkildə “qadın qətli” xəbəri kimi adlandırılmalıdır və xüsusi yolla, məsələn, eyni əsas başlıq altında, xüsusi loqo ilə təqdim olunmalıdır. Məqsəd cəmiyyətin məlumatlılığını artırmaq üçün hadisəni GƏZ adlandırmaqdır.
- Xəbərin qaynağı, xüsusilə də öldürülən qadının artıq cinayəti törətmmiş şəxsin iddialarına cavab vermək iqtidarında olmadığı nəzərə alaraq, təkcə rəsmi polis qeydləri və qatilin ifadəsindən ibarət olmamalıdır.
- “Qısqanlıq zəminində qətl”, “şərəf naminə qətl”, “o dedi ki, onu çox sevir”, “barışq təklifinə rədd cavabı gəldikdə o, özündən çıxdı” kimi ifadələri heç vaxt istifadə etməyin. Qatılə – cinayəti törədən şəxsə qarşı anlayış nümayiş etdirməyin. Unutmayın ki, sevgi səbəbi ilə qətl olmur, yalnız yaşama hüququnun pozulması olur. Romantikləşdirilmiş zorakılıq qətl əməlini legitimləşdirir.
- Həmçinin cinayəti törədən şəksi “psixoloji cəhətdən qeyri-stabil” kimi göstərməkdən də çəkinmək lazımdır.

- Kişi partnyor tərəfindən mütəmadi zoraklıq hallarının davamı olaraq törədilmiş zoraklıq və qətl ani baş vermiş bir hadisə deyil. Biz qətl hadisəsindən əvvəl hər hansı döymə və/və ya zoraklıq hallarının baş verib-vermədiyini nəzərə almalıyıq. Bunu “qəzəb partlaması” adlandırmış yanıldıcı olardı. Əvvəl baş verənləri və müvafiq dövlət məmurlarının vəzifələrini yerinə yetirib-yetirmədiklərini qeyd etmək vacibdir.
- Qadın qətli və GƏZ xəbərləri ilə bağlı yazarkən bunun ictimaiyyətin problemi olduğunu unutmamalıyıq. Təhlükədə olan qadınların və ya uşaqların müdafiəsinə məsul dövlət qurumlarının öhdəlikləri xəbərlərdə xatırladılmalıdır. Müəyyən məhkəmə iddialarını təqib etmək və onlar barədə xəbər hazırlamaq GƏZ məsələlərini gündəmdə saxlamağın effektiv yoludur.
- GƏZ-dən xilas olanlar çox həssas insanlardır və peşəkar yardım onlara, həqiqətən, kömək edə bilər. QHT-lər və GƏZ-dən xilas olanlarla işləyən təşkilatlar da xəbərlərdə qeyd edilməlidir.

Uşaqlardan necə müsahibə almalı

Əslində, prinsip etibarilə uşaqlardan müsahibə götürmək o qədər də təqdirdir olunası hal deyil. Lakin müəyyən hallarda jurnalistlər buna gedə bilərlər. Əgər belə bir zərurət yaranıbsa, müsahibə heç bir halda uşaqın valideyni və ya himayədarı, bəzi hallarda isə müəllimi və ya uşaqların müdafiəsi təşkilatının əməkdaşlarından biri olan yetkin şəxsin iştirakı təmin edilmədən aparılmamalıdır.

Erkən nikahla bağlı xəbərləri necə hazırlamalı

Erkən nikah insan hüquqlarının pozulmasıdır. Erkən evləndirilən qızlar erkən hamiləlik kimi bir çox çətin vəziyyətlərlə üzləşir.

Biz ilk növbədə yaşı 18-dən aşağı şəxslərin (müvafiq milli qanunvericilikdə əksi qeyd edilmədikcə) uşaq hesab olunduğunu unutmamalıyıq. Uşaq, erkən və məcburi nikahlar gender əsaslı zoraklıqdır.

Erkən nikahla bağlı xəbər hazırlayarkən:

- Erkən nikahların “cinayət” olduğunu vurgulamalıyıq;
- Seksizm və ya seksist yanaşmaları ehtiva edən ifadələri istifadədən qaçmalıyıq;
- Məcburi nikah probleminin mövcud olduğunu (yayılma və dərinliyi) ictimaiyyəti inandırmaq üçün real həyatda baş vermiş hekayələr vacibdir. Bununla belə, qadın və qızlar üçün öz təcrübələrini yada salmaq Ağrılı ola bilər;
- Erkən yaşda ailə qurmağa məcbur edilən və bu evlilikdən özünü qurtarmağı bacaran qızların hekayələrinin dərc olunması digər qadınları ruhlandırıbilər. Lakin bu, eyni vəziyyətdə olan bütün qızların eyni təcrübə yaşayacağı təəssüratını yaratmamalıdır.

Gender əsaslı cins seçimi ilə bağlı xəbərləri necə hazırlamalı

Gender əsaslı cins seçimi hətta doğulmadan öncə qız uşağına qarşı edilən ayrı-seçkilikdir. Lakin bununla bağlı reportaj hazırlayarkən biz qadınların təhlükəsiz abort xidmətlərindən istifadə hüququna zərər yetirmədiyimizə əmin olmalıyıq.

Hindistanda Reproduktiv Hüquqlar üzrə Mərkəzin hesabatında qeyd olunduğu kimi, gender əsaslı cins seçimi barədə həssas, məlumatlı və balanslı qoruyan xəbərlər dərin kökləri olan gender əsaslı zorakılıq və gender ayrı-seçkiliyinin aradan qaldırılmasında, qadınların təhlükəsiz abort xidmətlərindən istifadə imkanlarının təminatında yardımçı ola bilər.²¹ Bu cür diqqətli şəkildə hazırlanmış reportaj reproduktiv saqlamlıq terminologiyası ilə bağlı ictimai məlumatlılığı artırır.

Jurnalistin müvafiq terminologiyani bilməsi və ondan istifadə etməsi də məsələnin effektiv şəkildə təsvir olunması üçün vacibdir. Gender əsaslı cins seçimi mövzusunda xəbər hazırlayarkən biz “dölün qətl” və ya “qətl” kimi sözlərin istifadəsindən çəkinməliyik. Çünkü bu cür sözlər məsələyə aydınlıq gətirmək əvəzinə, oxucular arasında qadınların hamiləlik və ya dölə qarşı pis fikirdə olduğunu aşılıya bilən emosiyalar doğurur. “Doğulmamış uşaq” ifadəsini işlətmək də doğru deyil. Çünkü bu, dölün şəxsiyyətləşdirilməsinə gətirib çıxarıır və hüquqi baxımdan düzgün termin deyil.

Çəkinməli olduğumuz digər bir termin selektiv abortdur. Çünkü bu, cinsin müəyyən edilməsini aborta bağlayır və əksər hallarda guya bütün abortların selektiv olduğu fikrinin yaranmasına rəvac verir. Əslində isə, bu, doğru deyil. Selektiv abort əvəzinə biz gender əsaslı cins seçimi terminindən istifadə etməliyik. Belə ki, bu ifadə cins seçiminin sosial aspektini vurğulayır.

Onu da da yadda saxlamaq vacibdir ki, gender əsaslı cins seçimi barədə xəbərlər üçün istifadə olunan dil qadınların təhlükəsiz abort xidmətlərinə çıxışına mənfi münasibət yaratmamalıdır.

Belə xəbərlərin diqqət mərkəzində gender baxımından qərəz və patriarchal dəyərlər olmalıdır. Gender əsaslı cins seçimi mövzusunun oğlan uşaqlarına üstünlüğün verilməsi, gender ayrı-seçkiliyi və GƏZ kontekstində işıqlandırılması vacibdir. Qız uşağı və qadına dəyərlə əlaqəli məsələlər də araşdırılmalıdır.

İpucu: Müvafiq təhsilli və diplomlu kadrlar tərəfindən həyata keçirildikdə abort təhlükəsiz tibbi bir prosedurdur. Bu baxımdan ana saqlamlığı, ana ölümü və ya doğulan uşaqlar arasında cins nisbatının pozulması ilə bağlı xəbərlərdə Azərbaycanda abortun geniş əhatəli şərtlərdə qanuni olduğunu, lakin gender əsaslı cins seçiminin bir çox problemlərə səbəb ola biləcəyini vurğulamaq vacibdir.²²

²¹<http://populationfirst.org/PDF/6-Media-Kit-Style-Guide.pdf>

²²Ətraflı məlumat üçün: https://azerbaijan.unfpa.org/sites/default/files/pub-pdf/GBSS_Azerbaijan_ENG.pdf

İpucu: Qadın və onun partnyoru bir sıra səbəblərdən hamiləliyə son vermək qərarına gələ bilər. Abort əxlaqsız hərəkət kimi təsvir olunmamalıdır. Çünkü bu cür korrelyasiya abortun və abort edən qadınlara damğalanmasına gətirib çıxara bilər.

İpucu: Abortla bağlı xəbər hazırlanın zamanı bir çox hallarda diqqət qadınlara və ya qayınanaya yönəlir. Halbuki oğlan uşağın üstünlüyü verilməsi həm qadınlara, həm də kişilərin rol oynadığı güclü sosial və ailə təzyiqlərindən irəli gəlir.

Həyat tərzi ilə bağlı xəbərləri necə hazırlamalı

Həyat tərzi ilə bağlı xəbərlər ümumi auditoriya arasında ən rəngarəng və bəlkə də, ən çox oxunan/izlənilən xəbərlərdir. Bu səpkili xəbərlər məzmunundan asılı olmayaraq, gender cəhətdən həssas jurnalistikada geniş yer tutur.

- Həyat tərzi ilə bağlı xəbərlər hazırlayarkən şəxsin insan hüquqları pozulmamalıdır. Şəxsi həyat və məxfiliyi hörmət olunmalıdır.
- Qadın bədəni ilə əlaqəli seksist dildən hər vəchlə çəkinmək lazımdır.
- Sinə, dodaqlar, ayaqlar kimi qadın bədəninin müəyyən hissələrinə diqqət yönəldən görüntülərdən istifadə edən həyat tərzi ilə bağlı xəbərlər oxucunun marağını qazanmaz, üstəlik əks nəticə verə bilər.
- Klişelər hər yerdə var, lakin biz onlara ən çox həyat tərzi ilə bağlı xəbərlərdə rast gəlirik. Jurnalistlər xəbəri dayazlaşdırın klişelərdən istifadə etməməlidirlər.
- Cəmiyyətdə gender cəhətdən həssaslıq barədə məlumatlılığı artırmaq məqsədilə hər bir xəbərə gender cəhətdən həssas baxış bucağı daxil edilməlidir.

Haşıya 4

GƏZ-LƏ BAĞLI HEKAYƏNİ İŞİQLANDIRARKƏN NƏZƏRƏ ALINMASI TƏLƏB OLUNAN ETİK PRİNSİPLƏR

Dəqiqlik

Jurnalistlərin müsahibələrində həssaslıq olmalıdır. Onlar həm də hazırladıqları reportajların faktiki doğruluğuna əmin olmalıdır. Dilin dəqiqliyinə üstünlük verilməlidir.

Ədalətlilik

Jurnalistlər müsahibə aldıqları şəxslərə qarşı ədalətli və dürüst olmalıdır. GƏZ-ə məruz qalmış insanlarla söhbət edərkən jurnalistlər həssas ola bilən xəbər qaynaqlarını qorumaq üçün məsuliyyət daşıyırlar.

Qərəzsizlik

Biz xəbəri hazırlayanlarıq. Odur ki, bizim işimiz mühakimə və ya ayrı-seçkilik etmək deyil. Jurnalistlər istəmədən təqsirin yönünü təcavüzkarlarından uzaqlaşdırıa biləcək detallar əlavə edərkən son dərəcə diqqətli olmalıdır.

Məlumatlandırmaq öhdəliyi

Şəxsi məlumatların həddindən çox istifadəsi xəbəri sensasiyalasdırı bilər. Bundan çəkinmək lazımdır.

Məxfiliyin qorunması

GƏZ-dən xilas olanlar və onların yaxınlarının məxfiliyini tam şəkildə qorumaq üçün biz onların “tapmaca identifikasiya”sını²³ da verməkdən çəkinmək məqsədilə məlumatı necə təqdim etdiyimizə qarşı diqqətli olmalıyıq.

Xəbər qaynaqları

Xəbər mənbələrinin qorunması ilə bağlı jurnalistikən əsas prinsipi GƏZ barədə xəbərlər üçün çox vacibdir. Məsələn, kişi tərəfindən törədilən zorakılıqla bağlı dərc edilən xəbərdə qadın sığınacaqlarının ünvanını açıqlamaq ciddi fəsadlara səbəb ola bilər. Xüsusilə “şərəf naminə törədilmiş cinayətlər” barədə xəbər hazırlayarkən diqqətli olmaq lazımdır.

Zərər verməyin

Bu prinsipin üç tərəfi var:

- Travma almış, zorakılığa məruz qalmış və s. bu kimi qəbildən olan insanlara qarşı həssaslıq göstərmək;
- Subyekt və ya müsahibə alınan şəxsin media ilə əməkdaşlıqda təcrübəsiz ola biləcəyini düşünmək;
- İctimaiyyətin məlumat almaq hüququ ilə şübhəlinin ədalətli mühakimə hüququ arasındaki balansı yaxşı anlaya bilmək.

GƏZ-dən xilas olanlarla işləyərkən biz həmişə onların ehtiyaclarını prioritetləşdirməli və yuxarıda sadalanan prinsiplərə əməl etməliyik.²⁴

Şəkil/video/vizual materialın düzgün seçilməsi

Hər bir jurnalist onlayn, çap mediası və ya televiziyyada işləməsindən asılı olmayaraq, xəbərlərinin ən populyar xəbərlər siyahısına salınmasını və ya sosial mediada geniş paylaşılmasını istəyir. Bizim şəkil, qrafik və ya kamera görüntüsü seçimimiz son dərəcə vacibdir. Çünkü onlar hekayəni gücləndirir və bəzən sözlərdən daha effektli olur. Bununla

²³“Tapmaca identifikasiya”(Jigsaw identification) – xüsusən şəxsiyyətinin qanuni səbəblərə görə gizli saxlanması nəzərdə tutulduğu təqdirdə iki və ya daha çox mənbədən alınan iki və ya daha çox fərqli məlumat parçasından istifadə edərək kiminsə şəxsiyyətini müəyyən etmə qabiliyyəti

²⁴Suriya böhranı zamanı gender əsaslı zorakılığa dair xəbər hazırlanması: Jurnalistlər üçün Əl Kitabçası. BMT-nin Əhali Fondu, 2014: <https://www.unfpa.org/sites/default/files/resource-pdf/UNFPA%20Journalsits%27s%20Handbook%20Small%5B6%5D.pdf>

yanaşı, bir jurnalist kimi biz bilirik ki, istifadə etdiyimiz vizual material nə qədər cəlbedici olsa, o qədər çox reyting, klikləmə və ya paylaşma əldə edəcək.

Lakin əgər biz xəbərlimizi gender cəhətdən həssaslıq baxımından təkmilləşdirmək istəyiriksə, bəzi mövcud tələblərlə üzləşməmək üçün çox diqqətli olmalıdır. Həmçinin bəzi etik mülahizələr də mövcuddur ki, bu məsələdə həssas olduğunu iddia edən bütün jurnalıstlər onları nəzərə almalıdır. Bunlardan ən vacibi gender əsası zorakılıqdan xilas olanların kimliyinin məxfi saxlanılmasıdır. Jurnalıstlər əvvəlcədən özlərinindən razılıq almadan onların şəkillərini heç vaxt paylaşmamalı və ya xilas olanın kimliyini onun icazəsi olmadan açıqlaya biləcək təfərrüatları ləntə almamalıdır.

Bununla belə, biz bir çox hallarda vizual vasitələr üçün piksellənmiş şəkillər və ya maskalanmış səslər kimi digər texnikalardan istifadə edə bilərik. Yenə də onlardan istifadə edərkən bir az daha diqqətli olmalıdır. Çünkü gözdən qaçan hansısa detal xilas olanın kimliyini üzə çıxara bilər. Bu cür diqqətsizlik isə bərpası mümkün olmayan nəticələr törədə bilər.

İpucu: Gender əsası zorakılıqdan xilas olmuş şəxsin anonimliyini hər zaman qoruyun.

Nələri etməməli



Gender əsası zorakılığa dair xəbərləri hazırlayarkən müəyyən klişeləri yenidən yaradacaq şəkillərin seçilməsindən çəkinməliyik. Döyülmüş qadın şəkli, qadının zəif halda təsvirindən istifadə və qondarma şəkillə zorakılığın təsvir olunması zorakılığı təkrarlayır, travma almış qadınların həmin təcrübəni bir daha yaşamasına səbəb olur, sonda qadınların imicinə zərər verir və zorakılığı normal bir hal kimi qəbul etdirir.

İpucu: Klişelərdən uzaq durun və qadınları zəif olaraq təqdim etməyin.



Bu şəkil Türkiyənin ən böyük qəzetlərinin birində dərc edilib və Türkiyə mətbuatında geniş müzakirələrə səbəb olub²⁵. Baş redaktor bu şəkildən istifadə etməsini əsaslandırmakən bildirib ki, burada məqsəd GƏZ-i sadəcə döyülmüş, gözlerinin altı qaraldılmış qadınlar kimi görən cəmiyyəti sarsıtmaq və bununla da GƏZ-lə mübarizə sahəsində məlumatlılığı artırmaqdan ibarət olub.

Hətta xoş niyyətlə belə GƏZ-dən xilas olmuş qadının şəklini heç vaxt istifadə etməyin. Buna zərurət yaranarsa, xilas olmuş qadının zorakılıq baş verdikdən sonra deyil, əvvəl çəkilmiş şəklini istifadə edin.

GƏZ-lə bağlı xəbərlərdə qətlə yetirilmiş qadının bədəni göstərilməməlidir, ifşa edilməli biri varsa, o da təcavüzkardır. Biz zorakılığı normallaşdırın şəkillərdən istifadə etməməliyik.

İpucu: Zorakılığa məruz qalmış qadını deyil, təcavüzkarı ifşa edin.

Vizual mediada cinsi zorakılıq hallarını işıqlandıran zaman incidentin göstərilməsi xilas olanların iztirabını daha da gücləndirə bilər. Hekayənin bu şəkildə təsviri həmçinin GƏZ-ə meyilli olan insanları həvəsləndirmək riskini yarada bilər.

Unutmamalıq ki, mövzuyla əlaqədar həm sosial media səhifələrindən, həm də ekspertlərdən/şahidlərdən əldə edilən fotosəkillərin istifadəsi üçün yazılı razılıq almaq lazımdır.

²⁵Habertürk, 7 oktyabr 2011



Mənbə: <https://sputniknews.com/asia/201904151074151436-pakistan-women-alleges-rape-policeman/>

GƏZ xəbərlərinin, zorlama və ya cinsi zorakılıq hallarının bu cür fotolarla dərc olunması yanlışdır. "Seksual pozalar" olan fotolardan da istifadə etməməliyik. Neytral bir fotonun istifadəsi bütün zamanlar üçün daha münasib seçimdir.

İpucu: GƏZ barədə xəbərlər üçün seksual hissələr oyadan şəkillərdən heç vaxt istifadə etməyin.

Tez-tez rast gəlinən geniş yayılmış təcrübələrdən biri də odur ki, xəbər departamentində əsasən kişi rəhbərlər GƏZ xəbərlərinin cəlbedici şəkillərlə təqdim edilməsini məqbul sayır, əks halda onların verilməsini istəmirlər.

Türkiyədə baş vermiş bir hadisədən misal göstərək: bu misal 70 yaşlı kişinin 14 yaşlı qızla evlənməsi ilə bağlıdır. Əlbəttə ki, bu evlilik yalnız dini nikahla və qızın ailəsinə müəyyən məbləğ ödənilidikdən sonra baş tutub. Qonşuların şikayəti əsasında məhkəmə prosesinin başlamasına baxmayaraq, bu xəbər mətbuatda işıqlandırılmayıb. Səbəb isə qızın hicab bağlanması və kifayət qədər gözəl olmaması idi.

Zorakılıqla bağlı incidentlər barədə xəbər hazırlanması zamanı biz təcavüzkarla zorakılığa məruz qalmış qadının toyundan, yaxud da bir-birlərinə aşiq kimi göründükləri keçmiş günlərdən foto və ya videoları dərc etməməliyik. Bunlar təkcə məsələnin ağırlığını və zorakılıq hadisəsinin təsirini azaltır, bunun həm də faktiki baş vermiş incidentlə heç bir əlaqəsi yoxdur.²⁶

²⁶KADIN VE MEDYA, Toplumsal Cinsiyet Eşitlikçi Haber Kılavuzu, Türkiye Gazeteciler Cemiyeti
https://www.tgc.org.tr/images/kadin_ve_medya_kilavuz.pdf

Gender cəhətdən həssas jurnalistika cəmiyyətdə qadın qavrayışının yenidən formallaşdırılması istiqamətində əlavə səylər göstərməlidir. Təəssüf ki, həyat tərzi, iqtisadiyyat, zorakılıq və s. kimi bütün növ xəbərlər üçün seksual hissələr oyadan və qadının əleyhinə seksist bədii dilə xidmət edən çılpaq qadın şəklinin istifadəsi, demək olar ki, bütün media qurumlarında geniş yayılmış bir təcrübədir.

İç çamaşırı tüketimi 10 yılda 3'e katlandı

Yıllık iç çaması satışı
2 milyon adedin üzerinde
olan Dagi Giyim'in
Yönetim Kurulu Başkanı
Mahmut Nedim Koç,
Türkiye'de tüketim
alışkanlıklarının değiştigi
söyledi. Koç, "10 yıl önce
tek seferde 1 çamaşır
almırken, bugün 3-4 adet
satıyoruz" dedi



1982'de kurulan ve
Türkiye'nin en köklü markaları
arasında yer alan Dagi, 10 yılda
eurosundan 10'e katıldı. İlk
mağazasını 1989'da İstanbul
Şehir Bankası'nda açtı. "El
yeterdi, Dagi Giyim'in
Yönetim Kurulu Başkanı
Mahmut Nedim Koç, 8
mağazaya deyrildikləri Dagi'yı
47 mağazaya yüksəltti. Nüfus
sayısı 100 milyonluğa yüksəldiğimiz
südze 25 huyutme ve 50 milyon
TL ciroya kapatmayı
hələdə gediyini belirtirək,
"Bir həftədə 100 bin kat
bütünəyə denk gelmiş.
Pijama ve iç çamaşırda
ürün cəstillərinə artırılarak,
kadın koleksiyonuna önen
verərək, son yillarda mayo
de stəkkəyek Dagi'yı
göldəndirdimiz" dedi.



Menkije ATASÜLÜ
maseslim@hypozeti.com.tr

inanyoruz, 2012'de 14 milyon
adet erkek, 625 bin adet kadın
iç çaması satmış" dedi.

"Türkiye'de iç çaması
tüketicimizin alışkanlığını
alıcılarını da zaman içinde
değiştirmiştir" belirtir Koç.

"Eskiadən mağazalarımızdan
yapılan alıcıya etiket
genelde tek fırın girdi.
Bugün 3-4 farklı ürün aynı
anda alımyor, 10 yıl evelle

kayalanunca bu durum
çamaşırda mayo, püma,
ev giymə kategoriylarında
benzerlik göstərir.
Sektörün genelində de bu
yerdə bir gelişim olduğunu
şəxsləyebiliriz" dedi.

HAFIF ATLET ORETYTORU

Az Ge (anartırm
gelatiyer) deportminin
yeni atletik şöbəsi olan
hafif atlet gelatiyrdiklerini
ve piyasaya sürmek içiç
son donecəde olduklarını
söylədi. "Hafif atletler atlet 30'a
110 gramlıq şortlu, 100-
110 gramlıq, 50-55 gramlıq
80 gramlıq atlet orettiğiz" diyen
Koç, "Su andayanlılık
acısından yıkama testi
yapılıyor. Bu atlet ikinci bei ten
gibi olacak" şeklinde konuştu.

3 YILDA 30 MAĞAZA İÇİN RUSYA KAPISINDA

Dagi Giyim Genel Müdür Yardımcı
Cəfər Kərim 2014'nin 51 kəndi
surəfəndə, 103 təqibəcəsi döyüş
olmam üzərə toplam 15 yeni mağaza
açıma plan olğularına kaydetti.
Türkmenin hər birinde ve az 1

mağaza açıq etibarətən polinen
və təqibəcəne pöyə aranı
"KFC", İraq, Kazakistan,
Azerbaycan, Suudi Arabistan'da
mağazalarımız var. Yəkin zamanda
Rusya pazarına girməyi düşünüyoruz.

Mərşə franciscus antropozop yepimək iki
Rus bir təqibəcə gələyipənz 3 ilə
30 mağaza açma planları var. Antropozop
vəzqəyindən söylədi.
Kərim, "Türkəy de erkeklerin
yoxdur. Lakin qadınlar
şəxsləndirənlərdir. Ancaq
yüzde 20 lük kəmik, kitle sləp
külək ve bəyaz rənginən
şəxsləndirənlərdir" dedi.

'Pamuklunun
yerine dantel
istiyorlar'

"İn
başına
geçtiğimizde
nereye yar
urenin yar
pənah
üründürülə
Təlik de
Olyed. Bu үzür ayın
zamanda ucuzlu" diyen
Mahmut Nedim Koç, son
yalında "Digi 1000 Gəhə
yolundan dənəmədən
yolivedi"ni söylədi. Koç,
"Təlik şənliyin ve pənah
ürünə kayd, Pamuklu, düz bir
çamaşır dənət edəməm,
əsasən, 1000 Gəhə
şəxsləndirənəm bekkəli
var. Çərçətlə kaderlərdə,
gəçnətən saatlarında 90'l
penye dəfələrinə gupşan
yapılanən şəxsləndirən
dənə" dedi.

5 erkekten biri slip tercih ediyor

Sənət Katığ, iç çaması
seçimləndən etibarətən
funksiyaların müvafiq
yönləşdirilməsi, ancak bəfli
bir kesimin kəskin
vəzqəyindən söylədi.
Katığ, "Türkəy de erkeklerin
yoxdur. Lakin qadınlar
şəxsləndirənlərdir. Ancaq
yüzde 20 lük kəmik, kitle sləp
külək ve bəyaz rənginən
şəxsləndirənlərdir" dedi.

Yuxarıda verilən nümunə alt geyim istehlakında artımı təhlil edən xəbərdər²⁷ və bu, əslində, bir iqtisadiyyat xəbəri olmalı idi. Xəbər üçün alt geyimli qadın təsvirinin seçilməsi isə tamamilə əlaqəsizdir. Jurnalist olaraq biz bu cür təcrübələrə qarşı mübarizə aparmalıyıq.

İpucu: *Bu bayağı seksist yanaşmanı dəyişdirməyə çalışın, əlaqəsi olmayan xəbərlərdə qadın şəkillərindən istifadə etməyin.*



Nə etməli

Seçimlər məhdud görünüşə belə, şəkillərdən düzgün istifadə etmək və onları seçməyin müxtəlif yolları həmişə var. Zorakılıqla bağlı danişarkən zorakılığı yenidən yaradan vizual materiallardan istifadə yeganə seçim deyil. Jurnalist kimi biz yaradıcı olmanın və fərqli həll yolları tapmağın üsullarını axtarmalıyıq.

²⁷ Habertürk

GƏZ-lə bağlı xəbər hazırlayarkən uyğun şəkillər tapa bilmirsinizsə, “Burst” və “Pexels” kimi şəkil platformalarından istifadə sizə çərçivədən kənar düşünməkdə yardım edəcək.

Xəbərləriniz üçün qrafiklər hazırlayan zaman qadınları da daxil edin. Qrafiklərdə bir növ vektorun istifadəsi yalnız kişinin göstəricisi olacaq.



GƏZ barədə xəbər hazırlayarkən zoraklıqdan zərər çekmiş qadın şəkli yerinə təcavüzkarın şəklini dərc etməliyik.

Zoraklığa qarşı bir şəkil və ya simvolun seçilməsi və insanların sıx olduğu alış-veriş yerləri, ictimai məkanlar və ya GƏZ-ə qarşı etiraz aksiyalarına aid şəkillər, yaxud videolardan istifadə də məqbul seçim ola bilər.

Çox mühüm bir qeyd: Zoraklıqdan xilas olmuş uşaqların şəklləri heç vaxt istifadə edilməməlidir.

GENDER CƏHƏTDƏN HƏSSAS JURNALİSTİKA VƏ YENİ MEDIA

Mediada son illərdə texnologiyanın inkişafı ilə bir sıra dəyişikliklər baş verib. Çap mediası, televiziyalar və kitablar ənənəvi platformalara çevrilib, bəzi insanlar hətta onlara "köhnə mətbuat" kimi istinad edir.

Yeni medianın, daha dəqiq desək, Twitter, Facebook, Instagram və YouTube kimi sosial media platformalarının meydana çıxması ilə ənənəvi media kölgədə qalıb. Biz gündən-güne smartfon və kompüterlərimizdən daha çox asılı oluruz. İnsanlar məlumatları getdikcə daha çox yeni mediadan əldə edir. Sosial şəbəkələr sürətli, sabit və qısa kommunikasiyanı təşviq edir.

Şübhəsiz ki, həyatımıza təsir etmiş sosial media jurnalistlər üçün yeni bir çağırışdır. Bu, əsas mənbə və hazırladığımız xəbərlərə əlçatanlığı artırın faydalı bir vasitədir. Lakin sosial media çox məsuliyyətli şəkildə istifadə edilməlidir.

Sosial media platformalarını və gender cəhətdən həssas jurnalistikanı bir araya gətirən zaman düşünməli olduğumuz bəzi mühüm aspektlər var. Birincisi və ən əsası, gender cəhətdən həssas yanaşmanın, gender məlumatlılığının artırılması məqsədilə dil və gender perspektivini prioritetləşdirir. İkincisi, mediada və rəqəmsal məzmunda gender əsaslı zorakılıq xəbərləri, həmçinin qadınlara qarşı zorakılıq barədə xəbər hazırlayan və paylaşan zaman diqqətli olun. Əvvəlki bölmələrdə izah etdiyimiz qaydalar sosial media, xəbər saytları və rəqəmsal platformalar üçün də keçərlidir.

Sosial media: xəbərlərin əsas mənbəyi, yoxsa zaman bombası?

Sosial media xəbərlərin əsas mənbəyinə çevrilib. O həmçinin yoxlanılmamış, təhrif olunmuş, yaxud uydurma məlumatlarla zəngin, cilovlana bilməyən, hər an partlaya bilən zaman bombasıdır ki, partladıqda ətrafa sürətlə şayıə və nifrət yaya bilər.

Lakin biz jurnalistlər hər zaman həqiqət üçün istinad mənbəyi olmalıdır. Hətta məlumat topladığımız və ya məlumatlarımız paylaştığımız kanal, yaxud platformalar fərqli olsa belə, məsuliyyətimiz eyni olaraq qalır, bəlkə, daha da artır. Nəticə etibarilə, işimizi yerinə yetirərkən etik qaydalar və əsas prinsiplər sosial mediada da tətbiq edilməlidir.

GƏZ barədə xəbərlərə daha çox diqqət çəkmək məqsədilə onları xüsusi başlıq, işarə, yaxud şüərlə dərc etmək və yerləşdirmək sosial mediada böyük təsirə səbəb ola bilər.

Sosial mediadan əldə etdiyimiz məlumatlar yanıldıcı və ya səhv ola bilər. Biz internetdə dövr edən məlumatların etibarlı olmasını təmin etmək üçün istənilən rəqəmsal məzmunu daim yoxlamadan keçirməliyik. Real şəxslərin kimliyinin gizlədilməsinin asanlığını nəzərə

alaraq biz mənbələr və paylaşıdığımız məlumatlarla bağlı diqqətli olmalıdır. Yoxlanılmamış məlumatların və ya şayiələrin yerləşdirilməsi aidiyyəti olan qadınlar və qızlar üçün pis nəticələr törədə bilər. Bu, oxucuların jurnalistə qarşı etimadını da sarsıda bilər.

İpucu: Daim mənbələri və hesab sahiblərini yoxlayın. Onlarla birbaşa əlaqə saxlamaq və təfərruatları özlərindən soruşmaq daha yaxşıdır.

Biz veb-saytda paylaşılan və zorakılıqdan xilas olmuş şəxslərin kimliyini, yaxud ünvanlarını açıqlaya biləcək vizual materiallardan – şəkil və videolardan istifadə edərkən çox həssas davranışlıdır. Xilas olanlardan, şahidlərdən, eləcə də ekspertlərdən icazə almadan onların sosial media hesablarındakı şəkillərin və ya vizual materialların istifadə edilməsi yanlışdır. Onların məxfiliyinin qorunması bizim üçün prioritet olmalıdır.

Sosial media sürətlidir, tvtləmək və məlumat yerləşdirmək çox asandır. Seksist söhbətə xidmət edən pornoqrafiya və ya şəkilləri ehtiva edən, qadılardan vizual material kimi istifadə edən yerləşdirmələrin və paylaşımının bir çox nümunələrini görmək mümkündür. Pornoqrafiyanın geniş paylaşılması rəqəmsal platformaların gizli gündəliklərindən biridir. Buna görə də tvtləmədən və məlumati yerləşdirmədən önce vizual material və ya sözləri seçərkən bunu unutmamalı və bunun üçün alətə çevriləməliyik.

İpucu: Paylaşım etmədən və tvtləmədən öncə iki dəfə düşünün!

Sosial media vasitəsilə gender cəhətdən həssas məlumatlılığının yaradılması

Xəbərlərin əsas mənbələrindən birinə çevrilməklə yanaşı, sosial media bu və ya digər mövzu ətrafında cəmiyyətin məlumatlılığının artırılması və hətta səfərbər edilməsi üçün çox mühüm bir vasitədir. Sosial mediadan cəmiyyətin müxtəlif seqmentlərinin istifadə etməsi gender cəhətdən həssas dilin və yanaşmanın yayılması üçün imkan yaradır.

Misal üçün, #MeToo kampaniyası²⁸ mediada başladılmasa da, illərlə məruz qaldıqları zorakılığı gizli saxlayan qadınlar arasında qorxu səddini dağdıraraq gender bərabərliyi haqqında məlumatlılığı artırıb.

Bəs jurnalist olaraq biz nə edə bilərik?

İlk növbədə biz sosial mediada gender cəhətdən həssas dildən istifadə edə bilərik. Dil bizim qavrayışımızı formalaşdırın güclü alətdir. Əvvəlki bölmələrdə izah etdiyimiz kimi,

²⁸Bu kampanya çərçivəsində cinsi zorakılıq və təcavüzə məruz qalmış qadınlar başlarına gəlmiş hadisələri paylaşırlırlar. Kampaniya sosial mediada #MeToo həştəq ilə başladılmış və 2017-ci ilin oktyabr ayında geniş vüsət almışdı.

sosial mediada genderlə bağlı neytral dildən istifadə və qərəzsiz sözlərin tətbiqi yaxşı başlanğıc ola bilər.

Yeni mediadakı vasitələrdən istifadə etməklə gender bərabərliyinə fokuslanan qısa sənədli materiallar və genderlə bağlı statistikaları açıqlayan infografikaların hazırlanması geniş kütłələri məlumatlandırmağa yardım edəcək.

Sosial mediada qəzəblənmək və hissələri ifadə etmək, təhqiqətçi, qadına nifrət, seksizm, ayrı-seçkililik bildirən şərhələr paylaşmaq asandır. Bu cür şərhələrin silinməsi sosial media kanallarında analoji rəylərin yolverilməz olduğunu nümayiş etdirəcək.

Vizual materiallar rəqəmsal platformalar üçün, demək olar ki, əvəzsizdir. Genderlə bağlı ənənəvi stereotipləri istifadə etmək əvəzinə (məsələn, rəhbər vəzifələrdə və ya mühəndislik, program təminatının hazırlanması kimi peşələrdə və s. qadınların məhdud sayıda şəkilləri kimi), şəkil platformalarından istifadə edin.

Gender bərabərliyini təşviq edən xüsusi sosial media hesabları, veb-saytlar və Youtube kanalları gender bərabərliyi və məlumatlılığının artırılması üçün effektiv vasitələr ola bilər.

Qadın və qızlara qarşı kiber zorakılıq və kiber nifrət

Yeni media mühiti bəzi mövcud problemləri daha da ağırlaşdırıcı və həll edilməli olan yeni problemlər yaratdı. Internet, sosial media yeni və güclü qadına nifrət və zorakılıq təhdidi ələtinə çevrilib. Internet vasitəsilə təcavüz gender əsaslı zorakılığın fərqli bir növüdür.

Qadınlar və qızlara qarşı kiber zorakılıq yeni və güclənməkdə olan bir fenomendir: aqressiv emaillerin, mesajların göndərilməsi, başqasının şəxsi şəkillərinin və videolarının icazə alınmadan paylaşılması, trollama²⁹, hekləmə³⁰ və kiber təcavüz. Bunların qarşısını almaq məqsədilə jurnalistlər zorakılığın bu versiyasından xəbərdar olmalı, onu bildirməli və bununla bağlı məlumatlılığı artırmağa çalışmalıdır.

Qadın jurnalistlər də kiber nifrət təhdidinə məruz qalır. ATƏT-in hesabatı müəyyən edib ki: "...Dünyadakı qadın jurnalistlər və bloggerlar e-poçt ilə, şəhər bölmələrində və bütün mediada qətl, təcavüz, fiziki zorakılıq və qrafik görüntü təhdidlərinə məruz qalır... Kişi jurnalistlər də onlayn zorakılığa məruz qalırlar. Lakin həm say, həm də zoraklı, o cümlədən seksist və misogynist məzmun baxımından bu zorakılığın kəskinliyi qadın jurnalistlər üçün daha ciddi formadadır".³¹

Kiber zorakılığın və gender cəhətdən qeyri-həssas ifadə tərzinin bütün növləri ilə mübarizəmizdə biz bu növ dili tənqid etmək üçün sosial media platformasından yararlanıbilərik. Belə ki, məlumatlılığının artırılması məqsədilə bir-birimizlə əməkdaşlıq etməli və bir-birimizi dəstəkləməliyik.

²⁹Birinin kefini pozmaq və ya ondan qəzəbli cavab almaq məqsədi ilə qəsdən internetdə təhqiqətçi və təxribata çəkən paylaşımlardır etmək.

³⁰Kompyuter vasitəsilə hər hansı bir sistemdə olan məlumatlara icazəsiz giriş əldə etmək.

³¹<https://www.osce.org/fom/220411?download=true>

AZƏRBAYCAN MƏTBUATINDAKI XƏBƏRLƏRİN TƏHLİLİ³²

Vəsaitin bu bölməsində bütün zorakılıqdan zərər çəkənlərin və təcavüzkarlarının adları Azərbaycanda ən geniş yayılmış adlardan olan “Nigar Məmmədova” və “Azad Hüseynov” olaraq dəyişdirilib. Bizim məqsədimiz bu xəbərlərin subyekti olan insanların şəxsi məlumatlarının məxfiliyinə hörmət və riayət etməkdir.



Xəbər 1

BAKİDA SEVGİ DRAMININ ACI SONU VƏ 20 İLLİK HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nigar Məmmədovanı öldürməkdə təqsirləndirilən Azad Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Azad Hüseynovun vəkili çıxış edərək müdafiə etdiyi şəxsin cinayət əməlini ilk dəfə törətdiyini və bu əməli səmimi etiraf etdiyini bildirib və bunun üçün ona nisbətən yüngül cəza verməyini məhkəmədən xahiş edib. Azad Hüseynov məhkəmədə son söz deyib. O, etdiyi əməldən peşman olduğunu bildirib: “Hər gün onu düşünürəm, mən də istəməzdim belə olsun. Mən də hər gün ölüram. Əzab içində yaşayıram”. Məhkəmə hökm qəbul edib. Azad 20 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq keçirdiyini bildirib. Nigar Məmmədova vəhşicəsinə qatlə yetirilib. Onun kürəyindən 8 bıçaq zərbəsi vurulub.

N. Məmmədova Xətai rayonu ərazisində yerləşən 58 sayılı orta məktəbin 11-ci sinif şagirdi olub.

Qızı qatlə yetirən Azad Hüseynov ifadəsində bildirib ki, hadisəni qısqanlıq üzündən törədib. Nigar Məmmədovanı sevən Azad Hüseynov məhəbbətinin qarşılığını ala bilməyib. Qız dayısı oğluna ərə gedəcəyini bildirdiyi zaman Azad belə bir addıma əl atıb. “Ya mənim olmalısan, ya da torpağın”, – deyərək Nigarı qatlə yetirib.

³²Kitabın bu hissəsində zorakılığa məruz qalan və zorakılıq törədən şəxslərin əsl ad və soyadları qeyd edilmiş xəbərlərdə adları keçən şəxslərin fərdi məlumatlarının məxfiliyinə hörmət əlaməti olaraq uydurma ad və soyadlarla əvəzlənilib. Bu bölmədə təsvir edilən 9 xəbər Azərbaycan mətbuatından götürürlüb.

Bu xəbərdə problem nədir?

 Birinci problem başlıqdır. Oxucunun ilk gördüyü onun hekayəni necə qavrama-sına dərhal təsir edən başlıq və şəkildir. Buna görə də ilk baxışda məhz bu iki amil oxucuya təsir göstərir. Qadın qətl ilə bağlı xəbər yazan zaman "Sevgi dramının acı sonu" kimi romantik sözlər seçmək yanlış yanaşmadır. Bu, hadisənin ciddiliyini azaldır.

Biz çox gənc və günahsız bir qızın həyatından bəhs edirik. O, adının xəbər başlığında çəkilməsini, həyatındaki təfərrüatları və ya dayısı oğlu ilə evlənməyə hazırlaşması faktının açıqlanmasını, ünvanının mediada dərc edilməsini istəyərdim? Qızlarının qatilinin adını və fotosəkillərini hər dəfə qəzetlərdə və ya Internetdə gördükə valideynləri nə hisslər keçirər? Zərərçəkmişin adının anonim şəkildə istifadə edilməsi prinsipinə qətl hadisələri ilə bağlı xəbərlərdə də eməl olunmalıdır.

Qatilin ifadəsini "qısqanlıq səbəbiliə cinayət törədən" kimi bildirmək zorakılığın romantikləşdirilməsi baxımından yaxşı bir nümunədir. Qısqanlığın kimisə öldürmək üçün səbəb ola bilməyəcəyini unutmamalıyq. Eyni zamanda, qatilin "Hər gün onun haqqında düşünürəm...", "Hər şeyin belə olmasını istəməzdəm...", "Mən də hər gün ölüürəm...", "Mən ümidişlik içində yaşayıram..." kimi bəyanatları və "qısqanlıq"ın qeyd olunması zorakılığın legitimləşdirilməsinin gizli yollarıdır.

Feilin məlum növdə işlədilməsi təcavüzkarın zorakılıq aktından cavabdeh olduğunu qeyd etmək üçün məchul növdə işlədilməsindən daha effektivdir.

Xəbərin diqqət mərkəzində zorakılıq hadisəsi olmalıdır. Lakin bu xəbərdə diqqət əsasən qatilin ifadəsinə yönəlir, bu isə oxucuda təcavüzkara qarşı empatiya yarada bilər.

Xəbərlər üçün seçilmiş fotolar zərərçəkmiş və təcavüzkarın xoşbəxt anlarını nümayiş etdirir. Lakin bu, zorakılıq hadisəsi barədə olan xəbərdir və onların "xoşbəxt günləri"ni göstərən vizual materiallar bu hekaya üçün uyğun deyil. Çünkü şəkillərdə də romantik çağırışlar var.

Xəbər gender cəhətdən həssas jurnalistika perspektivindən necə yazılmalıdır?

GƏZ-lə bağlı xəbərlər xüsusi yollarla, məsələn, həmişə eyni əsas başlıq altında və ya xüsusi loqo ilə təqdim oluna bilər. Burada başlıca hədəf cəmiyyətin məlumatlılığını artırmaq məqsədilə insidenti gender əsaslı zorakılıq adlandırmaqdır.

Qatil 20 il müddətinə azadlıqdan məhrum edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində A.B. adlı vətəndaşı öldürməkdə təqsirləndirilən Azad Hüseynovun cinayət işi üzrə məhkəmə icası keçirilib. Hüseynov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qətl hadisəsi Bakı şəhərində baş verib. Hüseynov 17 yaşlı A.B.-ni 17 bıçaq zərbəsilə qətlə yetirib. A. B. 11-ci sinif şagirdi olub.

Hüseynov öz ifadəsində qətli A.B.-nin başqası ilə ailə həyatı quracağını eşitdikdən sonra törətdiyini vurğulayıb.

Azərbaycanda 2008-ci ildə qadınlara qarşı zorakılıq üzrə aparılmış milli sorğu zamanı müyyəyən edilmişdir ki, qadın respondentlərin dörrdə birinə yaxını (24%) 15 yaşından sonra həm intim partnyor, həm də intim partnyor olmayan şəxslər tərəfindən törədilən zorakılığın müxtəlif formalarına məruz qalıblar. Bununla yanaşı digər bir sorğunun nəticələrinə əsasən təxminən hər üç kişidən biri (32,5%) fiziki zorakılıq hallarını törətdiyini və qadınlardan 32,1%-i bu növ zorakılığına məruz qaldığını bildirib.³³



Xəbər 2

NAMUS ÜSTÜNDƏ ARVADINI ÖLDÜRƏN ŞƏXSƏ HÖKM OXUNUB

Arvadını öldürən şəxs hakim qarşısına çıxarılib.

XYZ.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Azad Hüseynovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən A.Hüseynov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qətl hadisəsi bu il Binəqədi rayonu ərazisində baş verib. A.Hüseynov həyat yoldaşı Nigar Məmmədovanı qətlə yetirib. O, ilkin ifadəsində qətli namus üstündə törətdiyini deyib.

Bu xəbərdə problem nədir?

“Namus üstündə qətl” ifadəsinin işlənməsi xəbərlərin adında problem yaradır. “Namus (şərəf)” qadının öldürüləməsi üçün bəhanədir. Bir jurnalist kimi dildən istifadə edərkən çox diqqətli olmalıdır. Belə bəhanələr zorakılığı legitimləşdirə və nəticə etibarilə qətl əməli üçün əsas yarada bilər. “Namus üstündə qətl” kimi ifadələrdən heç vaxt istifadə olunmamalıdır.



Unutmayın: Bu növ xəbərlər günahın
bağışlanması üçün haqsız provokasiya
remissiyası sayığı məhkəməyə sübut
kimi təqdim oluna bilər.

³³UNFPA/AQUPDK (2018) "Azərbaycanda gender bərabərliyi və gender münasibətləri: mövcud vəziyyət və imkanlar. Kişiilərin Gender Bərabərliyinə Münasibətinə dair Tədqiqatın (IMAGES) nəticələri üzrə Hesabat", Bakı, Azərbaycan

Xəbər 3

GƏLİNİ DÖYÜB SAÇINI QIRXDILAR – NAMUS CİNAYƏTİ

Samux rayonunda qısqanlıq zəminində qızını öldürməyə cəhddə təqsirli bilinən 1955-ci il təvəllüdü Azad Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

XYZ.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə təqsirləndirilən şəxs ifadə verib.

İttihama görə, hadisə 2017-ci il iyulun 24-dən 25-nə keçən gecə baş verib. 1988-ci il təvəllüdü Nigar Məmmədovanı qayınanası və əri başqa bir kişi ilə görüşərkən tutublar.

Gəlin evdə başqa kişi ilə tutulması iddiası ilə əvvəl qayınanası və əri tərəfindən döyüllüb, saçını qırxılıb. Sonra isə Nigar Məmmədova atası tərəfindən zorakılığa məruz qalıb.

Samux rayonunun X qəsəbəsində yaşayan Nigar Məmmədovanın atasına qızının əxlaqsız əməllərlə məşğul olması barədə məlumat verilib. O, qızının yaşadığı Y kəndinə gedərək bu məlumatları dəqiqləşdirməyə çalışıb.

Nigar Məmmədova, həqiqətən, nalayıq əməllərlə məşğul olduğunu atasına etiraf edib. Bundan sonra qızını X qəsəbəsindəki evinə gətirən atası əvvəl küt alətlə ona xəsarət yetirib, daha sonra onu boğaraq öldürmək istəyib.

Ancaq atası qızı Nigar Məmmədovanı müəyyən səbəblərdən öldürə bilməyib. Zərərçəkmiş təcili xəstəxanaya çatdırılıb.

Məhkəmədə ifadə verən Nigar Məmmədovanın atası elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Bu xəbərdə problem nədir?

Bu xəbərin mətnində istifadə olunan dil

kifayət qədər problemlidir: “namus

cinayəti” ifadəsinin başlıqdə verilməsi, adların, ünvanların tam verilməsi, zorakılığın “küt alətlə ona zərər yetirdi və sonra onu boğmağa çalışdı” kimi təfərrüatlarla təsviri və “mənəvi dəyərlər”in qeyd olunması təcavüzkar üçün bəhanədir.

“Nalayıq əməllər”lə bağlı iddia belə başa düşülə bilər ki, zərərçəkmiş özü hadisəyə rəvac verib. Biz burada çox diqqətli olmalıyıq, çünkü zərərçəkənlər onların başlarına gələnlərə görə heç bir zaman qinanmamalıdırılar.

Bununla yanaşı, bu xəbər yalnız birtərəfli nəql edilib. Biz bundan çəkinməliyik.



Xəbər 4

ARVADINI BAŞQASI İLƏ TUTAN KİŞİ: “ÖLDÜRMƏK İSTƏMIRDİM” KEÇMİŞ ARVADINI MOTELDƏ 9 BIÇAQ ZƏRBESİ İLƏ ÖLDÜRƏN KİŞİ DANIŞDI

Keçmiş həyat yoldasını qətlə yetirən şəxs saxlanıldı. Azad Hüseynovun xoşbəxtlikdən faciəyə aparan ailə həyatı tam 11 ay davam edib. Həyat yoldası 26 yaşlı Nigar Məmmədova ilə nikahdan iki övladı olan Azad ötən il rəsmi qaydada həyat yoldasından boşanıb. Lakin ayrılan cütlük eyni evi paylaşmışlar.

Azadın dediyinə görə, yoldası ilə boşanmasına səbəb onun, yəni Nigar Məmmədovanın gizli-gizli kimlərləsə görüşməsi olub. Hadisə günü isə hava almaq üçün Azad yaşadığı Biləcəri qəsəbəsindəki parka gedib. Elə bu vaxt gözü keçmiş həyat yoldası Nigara sataşıb, özü də başqa bir avtomobildə.

Azad yoldasını başqa bir şəxsin VAZ 2107 avtomobilində görüb arxasında getdiyini deyir.

Bundan sonra Azad onların həmin moteldən qaçmasının qarşısını almaq üçün keçmiş həyat yoldasının gəldiyi avtomobilin təkərlərini partladıb. Daha sonra onların keçdiyi otağı axtaran Hüseynov istədiyinə nail olur. Amma deməsinə görə, məqsədi nə keçmiş həyat yoldası, nə də ki onunla birlikdə gələn şəxsi öldürmək olmayıb.

Azad otağa girəndə keçmiş həyat yoldasını uzanmış gördüyüni və bundan sonra onu vurduğunu deyir.

Hadisədən sonra ərazini tərk edən Azadı Abşeron rayon Polis İdarəsinin əməkdaşları həbs edib. Qısa zaman ərzində saxlanılan Azad Hüseynov rayon prokurorluğununa təhvil verilib. Əməlindən peşman olduğunu deyən saxlanılan şəxs iki övladını qohumlarına həvalə etdiyini deyib.

Bu xəbərdə problem nədir?

Bütün hekayəancaq bir mövqedən izah olunur, xəbərlərin mətnində yalnız təcavüzkarın iddiaları verilir. Zorakılığa məruz qalan həyatda olmadığı üçün bu iddialara cavab verə bilmir.



Başlıqlı qatilin cinayəti törətməsinin səbəbləri və peşmançılığı eks olunur. Bunların heç biri başlıqla yer almamalıdır. Hekayənin diqqət mərkəzi cinayətdir. Cinayətkarın yaratdığı bəhanələrdən istifadə etməməliyik.

Bütün adlar, təfərruatlar və məkanlar açıq göstərilib. Qətl triller hekayəsi kimi yazılıb.

Biz cinayəti yenidən yarada bilən bədii dildən istifadə etməməliyik.

Xəbər 5**ARVADINI ÖLDÜRMƏK İSTƏYƏN ŞƏXS
HAKİM QARŞISINDA – PSİXİ PROBLEMİ VAR İMİŞ**

XYZ.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhdə təqsirləndirilən Azad Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Məlumata görə, A.Hüseynov həyat yoldaşı Nigar Məmmədovanı mübahisə zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

A.Hüseynov barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürürlüb.

Qeyd edək ki, istintaq orqanı A.Hüseynovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi qənaətinə gəlib. Onun psixoloji problemi olduğu bildirilir.

Bu xəbərdə problem nədir ?

Təcavüzkarı “xəstə” kimi təsvir etmək, “ona dəli deyirdilər”, yaxud “qəzəb və ya

hırslı vəziyyətdə idi” kimi klişelərdən istifadə etmək zorakılığın normallaşdırılması və legitimləşdirilməsinin yollarındandır. Onun psixi probleminin olması ilə bağlı tibbi arayışa istinad yoxdur. Hətta xüsusi əqli problem olsa belə, biz bunu xəbərlərdə müvafiq rəsmi sənədlərə istinad edərək yerləşdirməliyik. Jurnalist mümkün qədər ən dəqiq dili istifadə etməyə çalışmalıdır.

Xəbər 6**“KORRUPSIYA” QƏZETİNİN QADIN MÜXBİRİ
RÜŞVƏT BAŞINDA TUTULDU**

Azərbaycanda orta məktəb direktorundan pul alan şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yanvarın 17-də özünü “Korrupsiya” qəzetinin əməkdaşı kimi təqdim edən, əvvəllər məhkum olunmuş Nigar Məmmədova kənd orta məktəbinin direktoru Azad Hüseynova hədə-qorxu gələrək 100 manat alarkən Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırılmalar aparılır.

Bu xəbərdə problem nədir ?

Sizcə, hər hansı həmkarımız “Qəzetiñ kişi müxbiri korrupsiya üstündə saxlanılıb”

adlı məqalə yazar? Belə görünür ki, müəllif qadının müxbir işləməsinin qəribə olduğunu düşünür, bunu xəbər yazmaq üçün dəyərli fakt hesab edir, lakin inanır ki, onun rüşvət alması iddiası daha maraqlıdır. Bu xəbər qadınların peşəkar olduqda belə səhv'lərə yol verdiyini, o cümlədən cinayət törətdiyini iddia edərək stereotipə yol açır, elə deyilmi? Bundan əlavə, necə düşünürsünüz, hekayənin dili, xüsusilə də başlığı “qadın müxbir” konsepsiyasını ifrat bir hal kimi təqdim etmirmi?

Başlıq özü birmənalı şəkildə qadın jurnalistin qəzetiñ müxbiri olduğunu təsdiqləyir. Xəbərin mətnini oxuduqda isə məlum olur ki, o, özünü müxbir kimi qələmə verib. Lakin müellif sadə bir araşdırma aparmadan və Nigar Məmmədova adlı müxbirin olub-olmadığını qəzətdən soruşmadan xəbəri hazırlayıb.

Xəbərdə çatışmayan digər elementlər də var: Məmmədovanın nəyə görə rüşvət aldığı iddia olunur?

Xəbər, yuxarıda qeyd edildiyi kimi, yalnız Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumatə əsaslandığı üçün birtərəflidir. Bu kifayət deyil, xüsusiñə cinayətin olmasını iddia edən xəbərlərdə...

Xəbər 7

MİLLİ MƏCLİSDƏ QADIN DEPUTATLARIN SAYI 6 NƏFƏR ARTDI

4-cü çağırış Milli Məclisə keçirilən seçkilərin nəticələri parlamentdə qadın deputatların sayının artdığını deməyə əsas verir. Qeyd edək ki, 3-cü çağırış Milli Məclisdə xanım millət vəkillərinin sayı 14 nəfər idi. Budəfəki seki nəticəsində parlamentdə 20 qadın seçilə bildi.

Bu xəbərdə problem nədir?

Əvvəl müzakirə etdiyimiz kimi, siz məsələlərə gender cəhətdən həssas prizmanın baxıldığda xəbərlərdə yeni məqamlar aşkar edirsiniz. Bu xəbər parlamentin qadın üzvlərinin artan sayını gözardı edir, əslində isə, bu, diqqətəlayiq məqamdır. Qadınların parlamentdə təmsil olunmasının artmasını qeyd etmək yaxşıdır, lakin qadınların sayı artsa belə, təmsil olunmanın hələ də qeyri-bərabərliyini nəzərə almaq, sizcə də, vacib deyilmə? Cəmiyyətin yarısını qadınlar təşkil edir, beləliklə, parlamentin də heç olmasa yarısı qadınlardan ibarət olmalıdır.

Jurnalist kimi “əslində, vəziyyət necə olmalıdır?” deyə düşünmək bizim öhdəliyimizdir. Lakin bu öhdəliyi yerinə yetirərkən biz şəxsi qənaətimizə deyil, fakt və fikirlərə əsaslanmalıyıq.

Həmçinin ekspertlərdən fikirlərinin alınması, eləcə də parlamentdə qadınların az təmsil olunmasının nəticələri və təsirlərinin araşdırılması çox faydalı olardı. Bu göstəricinin artırılması istiqamətində səyləri qeyd etmək də zəruri olardı.

Gender cəhətdən həssas jurnalistika perspektivində bu xəbər necə yazılmalıdır?

QADINLAR PARLAMENTDƏ AZ TƏMSİL OLUNUR

Milli Məclisin beşinci çağırışının nəticələrinə əsasən, qadınlar 125 nəfərlik parlamentdə yerlərin yalnız 20-ni tutur.

Əvvəlki çağırışla müqayisədə bu rəqəm 14-dən 20-yə yüksəlsə də, nəticə etibarilə bu, cəmiyyətin 50%-ni təşkil edən qadınların parlamentdə yalnız 16% təmsil olunduğunu göstərir.

Xəbər 8**BAKIDA ANA DÖRD UŞAĞINI SİGINACAĞA ATDI**

Bakı şəhərinin Binəqədi rayonunda ana baxa bilmədiyini deyərək dörd uşağını sığınacağa atıb. Bunu XYZ.az-a açıqlamasında “Təmiz Dünya” Qadılzlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Onun sözlərinə görə, valideynlər uzun müddətdir ki, uşaqların internata yerləşdirilməsi ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət ediblər: “Ana erkən nikah qurbanıdır. Altı uşaq dünyaya gətirib. Cütlük boşanıb. Uşaqın birini atası himayəsinə götürüb. Səbəb kimi onu çox istədiyini qeyd edib. Digər beş uşaq isə ananın himayəsindədir.

“Ana uşaqları sığınacağa gətirdi və bildirdi ki, artıq onlara baxa bilmir. Sonuncu uşaq altı aylıq olduğu üçün onu götürə bilmədik. Ana mənə bildirdi ki, uşaqların internata köçürülməsi ilə bağlı onda sərəncam var. Həmin sərəncam gətirilən zaman onlar uşaq evinə köçürüüləcəklər”. Mehriban Zeynalova qeyd edib ki, uşaqlar sığınacağa gətirilən zaman baxımsız halda olublar: “Üçü oğlan, biri qızdır”.

Bu xəbərdə problem nədir?

Əvvəl müzakirə etdiyimiz kimi, gender məsələləri ilə bağlı reportaj, xəbər hazırlayan zaman buraxduğumuz bəzi səhvələr mühakimə dilindən istifadə, ikili standartların tətbiqi və stereotiplərin yaradılmasıdır. Xəbərdə bu üç səhvin hər biri yer alır. Misal üçün, “sığınacağa atıb” güclü mühakimə dilidir. Bununla yanaşı, mətndən belə məlum olur ki, ata uşaqları çıxdan tərk edib, lakin xəbərdə nəzərdən keçirilən yalnız anadır. Atanın məsuliyyəti qeyd olunmur, bu da ikili standart yaradır və ana bir növ seytanılışdırılır, çünki ana ümumi qəbul edilmiş stereotipə uyğun deyil.

Hekayədə tərk edilmiş və baxımsız uşaqların erkən nikahdan doğulması faktı qeyd olunur, lakin ananı uşaqlarını tərk etmək məcburiyyətdində qoyan ailə şəraitı barədə heç nə deyilmir.

Xəbər 9**MİLLİ MƏCLİSDƏ QADIN DEPUTATLARIN SAYI
6 NƏFƏR ARTDI**

17 yaşadək uşaq pulunun verilməsi mexanizmi əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur. “Azərbaycanda da uşaq pulunun bərpası üçün maliyyə imkanları var”.

XYZ.az xəbər verir ki, bunu iqtisadçı-ekspert deyib. O bildirib ki, iqtisadi və Sosial Inkişaf Mərkəzinin uşaq pulunun bərpası ilə bağlı hazırlayıb ictimaiyyətə təqdim etdiyi mexanizm indi də gündəmdə ən çox müzakirə edilən məsələlərdəndir: “Beyin mərkəzi olaraq müxtəlif mexanizm və təkliflər hazırlanırıq və bu təkliflərin qəbul olunması və ya

necə tətbiq olunması birbaşa hökumətin verəcəyi qərarlardır. Digər tərəfdən, iqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) indiyədək yalnız Azərbaycan hökuməti üçün deyil, bir sıra digər dövlətlərdə fərqli təkliflər paketinin hazırlanmasını həyata keçirib. Konkret olaraq uşaq pulunun bərpası ilə bağlı mexanizm hazırlayan zaman onun real və rasional olmasına çalışmışıq. Bütün yaş qrupları təhlil edilib, tələb olunan maliyyə və eləcə də onun mənbələrini müəyyənləşdirilməklə yanaşı, bu ödənişlərin istehlak bazarında qiymətlərə təsirinin optimallaşdırılması ayrıca qiymətləndirilib. Bizim mexanizmin özəlliyi məhz büdcədə ağırlıq yaratmadan və istehlak bazarında qiymət tarazlığını pozmadan 2 milyon 614 min vətəndaşımıza aylıq ödənişin həyata keçirilməsinin mümkünüyünün əsaslandırılmasıdır.

Başqa ölkələrdə 17 yaşınadək uşaqlara pul ödənilmirmi və bu mexanizmlər necədir?

Ekspert qeyd edib ki, sözügedən mexanizm hazırlanın zaman fərqli ölkələrin təcrübəsindən istifadə edilib: "Əksər inkişaf etmiş ölkələrdə uşaq pulu ödənilir. Avropa ölkələrinə diqqət yetirsek, Avstriyada 3 yaşıdadək uşaqlara 105, 3-9 yaş arasında olanlara 112, 18 yaşıdadək uşaqlara isə 130 avro ödənilir. İrlandiyada 18 yaşınadək bütün uşaqlar ayda 140 avro alır. Finlandiyada 17 yaşıdadək birinci uşaqaya ayda 100, ikinci uşaqaya 110, üçüncü uşaqaya 141, dördüncü uşaqaya 162 avro ödənilir. Almaniyada birinci və ikinci uşaqın hər birinə 194, üçüncü 200, dörd və daha çox olanlar isə hərəyə 225 avro aylıq ödəniş həyata keçirilir. Oxşar mexanizmlər Avstraliya, Kanada, Fransa, İtalya, İsveç, İsveçrə, İspaniya, Norveç, Yeni Zelandiya, Cənubi Koreya və eləcə də əksər Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən Polşa və Macarıstanda da tətbiq olunur. Bəzi ölkələrdə uşaq pulunun məbləği ailənin gəlir səviyyəsinə uyğunlaşdırılır. Məsələn, İtaliyada illik gəliri 11.422 avroyadək olan ailələrə hər uşaqaya görə ayda 250 avro ödənilir. Ailənin gəliri arttıkca uşaq pulu məbləği dəyişir. Rusiyada hətta ikinci uşağı dünyaya gətirən ailələrə 8 min dollara yaxın "analıq kapitalı" adlandırılın ödəniş edilir. Bu vəsait uşaqın təhsili və digər prioritet məqsədlər üçün istifadə edilir.

Göründüyü kimi, 17 yaşıdadək uşaq pulunun verilməsi mexanizmi əksər inkişaf etmiş ölkələrdə tətbiq olunur. Ölkəmizin dövlət gəlirlərinin 2017-ci ildən etibarən yenidən artdığını nəzərə alsaq, Azərbaycanda da uşaq pulunun bərpası üçün maliyyə imkanları var. Deməli, uşaq pulunun bərpasının maliyyə bazası var".

Bu xəbərdə problem nədir?

Biz unutmamalıyıq ki, uşaqlara müaviniətlərin verilməsi dövlətin sosial sisteminin öhdəliyidir. Odur ki, bunu analar üçün xoş xəbər kimi təqdim etmək yanlışdır.

Bundan başqa, bu müavinətlərin kimə – ana, ata, yaxud hər ikisinə ödəniləcəyi ilə bağlı məlumat buraxılıb. Bəs cütlük boşandığı halda nə baş verir?

Yaranan digər sual xəbər gender prizmasından yazılıbsa, bunun nəticəsinin qadınların həyatına necə təsir edə biləcəyi olardı.



GENDER CƏHƏTDƏN HƏSSAS OLMAYAN XƏBƏRLƏRİN HAZIRLANMASINDAN YAYINMAQ ÜÇÜN YOXLAMA SİYAHISI³³:

- Qadınların səs və fikirlərinə bərabər şəkildə tələbat varmı? Kişi və qadınlarla bərabər davranılmış mı?
- Geniş spektrli fikirləri təmsil edən müxtəlif mənbələrlə məsləhətləşmələr aparılmış mı?
- İşıqlandırılan xəbərlər qadınların nə üçün təmsil olunmadığı ilə bağlı tənqid sualları meydana çıxarılmış mı?
- Bəzi qadınlarla əlaqə saxlamaq çətin olduğundan “Niyə?” və “Xəbər necə nəqıl edilir?” sualları ilə araşdırmaçı jurnalistikə həyata keçirilibmi və kifayət qədər səy göstərilibmi?
- Xəbər qadınların fikirləri ilə bağlı ümumi vəziyyət və reallığı eks etdirirmi?
- Xəbər stereotiplərə meydan oxuyur və ya stereotipləri gücləndirirmi? Bu stereotiplər açıq və incədirmi?
- Bu xəbər təcavüzkara bəraət qazandırır mı?
- Bütün subyektlərlə ləyaqətlə davranılmış mı? Qadınların təcrübələri və onları narahat edən məsələlərin əhəmiyyəti kiçildilirmi?
- Xəbər ədalətli, dəqiq və balanslıdır mı? Burada mühüm məsələləri vurgulamaq üçün xəbərin mövzusundan kənara çıxmaga imkan yaradan əlverişli kontekst və balans, eləcə də təhlil yer almır mı?
- Məqalə həm qadın, həm də kişiləri nəzərə alan dildə yazılırmı? Məsələn, gender baxımından qərəzli terminlərin əvəzinə, gender baxımından neytral terminlər işlədirilmiş mi?
- İşlədilən sıfətlər obyektiv və aktualdırımı, yoxsa onlar qərəzli və ya stereotip fikirlər çatdırır mı? Xəbərin dili damğa və ayrı-seçkiliyə təkan verirmi?
- Gender üzrə bölünmüş müvafiq məlumatlar təqdim olunur mu?
- Qadınlar zorakılıqdan xilas olanlar, yoxsa qurban kimi təsvir olunur? Qadınlar fəal, yoxsa passiv olaraq təsvir olunur?
- Qadın və kişilər bərabər təmsil olunur mu?

³³ Qadınlar, sülh və təhlükəsizliyə dair jurnalistlər üçün əl kitabı, UN Women:<http://www.peaceau.org/uploads/final-wps-reporting-handbook.pdf>

- Şəkillər fiziki və ya cinsi aspektləri vurğulayır/şisirdirmi?
- Şəkil qadının ləyaqətini alçaldırımı?
- Sizin xəbər departamentində yalnız qadınlar genderlə və qadın məsələləri ilə bağlı məlumat verir?
- Reportajın hazırlanması ilə bağlı tələblərə genderlə bağlı məlumatlılıq və həssaslıq daxil edilibmi?
- Redaksiya məsələləri ilə bağlı bölmə redaktorları genderlə bağlı məlumatlandırılırmı?

Haşıya 5

AZƏRBAYCAN MEDİASINDA GENDER BƏRABƏRLİYİ ÜZRƏ PEŞƏ DAVRANIŞI QAYDALARI

2018-ci ildə “AZƏRBAYCAN JURNALİSTLƏRİNİN PEŞƏ DAVRANIŞI QAYDALARI”na “Gender bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi prinsipinin müdafiəsi” adlı “PRİNSİP 4” əlavə edilib. Həmin bölmədə aşağıdakı hallar nəzərdə tutulur:

- 4.1. Jurnalist gender bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi prinsipinə hörmət etməli, cinsi ayrı-seçkilik yaranan və ya cinsi nifrətə çağırən üslubdan uzaq durmalı, cinsiyətçi ifadələr işlətməməli, xəbərin məzmunu bilavasitə tələb etmirsə, şəxsin cinsini qabartmamalıdır.
- 4.2. Jurnalist gender stereotiplərini təbliğ etməməli, mediada qadınların və kişilərin gender stereotiplərindən azad olduğunu göstərən şəkillərdən istifadə etməlidir.
- 4.3. Jurnalist gender əsaslı zorakılıq hallarının mediada işıqlandırılmasına həssaslıqla yanaşmalı, gender əsaslı zorakılığı təşviq etməməli və cəmiyyətdə onun neqativ nəticələrinə dair məlumatlılığı artırmalıdır.
- 4.4. Jurnalist çalışdığı və ya əməkdaşlıq etdiyi media qurumunda cinsi mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmamalı, kişi və qadın jurnalistlərə bərabər hüquqlar və imkanlar təmin olunmalıdır.

GENDER MƏSƏLƏLƏRİ İLƏ BAĞLI AZƏRBAYCAN RESPUBLİKASININ QANUNLARI

Gender (Kişi və Qadınların) Bərabərliyinin Təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1 . Qanunun məqsədi

Bu Qanunun məqsədi cinsi mənsubiyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsindən ibarətdir.

Maddə 2. Əsas anlayışlar

2.0. Bu Qanunda aşağıdakı anlayışlar istifadə edilir:

- 2.0.1. gender – ictimai həyatın siyasi, iqtisadi, mədəni və digər sahələrində kişi və qadın münasibətlərinin sosial cəhəti;
- 2.0.2. gender bərabərliyi – qadın və kişilərin hüquq bərabərliyi və bu hüquqların həyata keçirilməsi üçün bərabər imkanlar və onların cəmiyyətdə bərabər sosial vəziyyəti;
- 2.0.3. bərabər imkanlar – insan hüquqlarının həyata keçirilməsində qadınlar və kişilər üçün yaradılan bərabər şərait və təminatlar;
- 2.0.4. cinsi mənsubiyətə görə ayrı-seçkilik – seksual qısnama, cinsi əlamətə görə hüquqların bərabər həyata keçirilməsini məhdudlaşdırın və ya inkar edən istənilən fərq, istisna və ya üstünlük;
- 2.0.5. seksual qısnama – əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranış.

Maddə 3. Cinsi mənsubiyətə görə ayrı-seçkiliyə yol verilməməsi

3.1. Cinsi mənsubiyətə görə ayrı-seçkiliyin bütün formaları qadağandır.

3.2. Aşağıda sadalananlar ayrı-seçkilik hesab olunmur:

- 3.2.1. qadınlar üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş güzəştərlər, imtiyazlar və əlavə təminatlar;
- 3.2.2. kişilər üçün həqiqi hərbi (alternativ) xidmətə çağırış;
- 3.2.3. kişi və qadınlar üçün qanunla müəyyənləşdirilmiş fərqli pensiya və nikah yaşı;

- 3.2.4. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 15-ci maddəsinə uyğun olaraq, ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması;
- 3.2.5. kişi və qadınlar üçün cəzaçəkmə müəssisələrində fərqli şəraitin yaradılması;
- 3.2.6. gender bərabərliyinin təmin edilməsi məqsədilə xüsusi tədbirlərin həyata keçirilməsi.

Maddə 4. Seksual qısnamaya yol verilməməsi

Seksual qısnama qadağandır.

Maddə 5. Gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri

5.0. Gender bərabərliyinin təmin edilməsi üzrə dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

- 5.0.1. gender bərabərliyinin təmin edilməsi üçün normativ hüquqi bazanın formalasdırılması, təkmilləşdirilməsi və inkişafı;
- 5.0.2. normativ hüquqi aktların gender ekspertizasından keçirilməsi;
- 5.0.3. gender bərabərliyinin təmin edilməsi üçün dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi;
- 5.0.4. gender bərabərliyi mədəniyyətinin təbliği.

Maddə 6. Gender bərabərliyinin təmin edilməsində dövlətin vəzifələri

Cinsi mənsubiyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüğünə yol verilməməsi üçün dövlət tədbirlər görür.

Maddə 7. Əmək fəaliyyətində işagötürənin vəzifələri

7.1. İşagötürən əmək fəaliyyətində kişi və qadınların bərabərliyini təmin etməlidir.

7.2. İşagötürənin aşağıdakı vəzifələri vardır:

- 7.2.1. işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığı keçdiyi və əlavə təhsil aldığı zaman, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayıaraq, işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq;
- 7.2.2. cinsindən asılı olmayıaraq, eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq;
- 7.2.3. cinsindən asılı olmayıaraq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək;
- 7.2.4. bu Qanunun 9-cu və 10-cu maddələrinin tələblərini yerinə yetirmək;
- 7.2.5. cinsi mənsubiyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımı tədbirlər görmək.

Maddə 8. Cinsi mənsubiyətə görə ayrı-seçkiliyin aradan qaldırılmasında işagötürənin vəzifələri

8.1. İşdə irəli çəkilmək, peşə hazırlığı keçdiyi və əlavə təhsil aldığı zaman və işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən kişi və qadınlara fərqli yanaşlıqda işçinin tələbi ilə işagötürən həmin fərqli yanaşmanın işçinin cinsi mənsubiyəti ilə bağlı olmadığını əsaslandırmalıdır.

8.2. İşə qəbul edilmək barədə müraciətə rədd cavabı almış şəxs işəqötürəndən işə qəbul edilmiş əks cinsin nümayəndəsinin onunla müqayisədə malik olduğu təhsil, peşə hazırlığı, təcrübə, peşə keyfiyyətləri və digər üstünlükler barədə yazılı izahat tələb etmək hüququna malikdir.

Maddə 9. Əməyin ödənilməsində bərabərlik

9.1. Cinsindən asılı olmayaraq, bir iş yerində işləyən, eyni ixtisas dərəcəsinə malik olan, eyni iş şəraitində işləyən, eyni dəyərli işi yerinə yetirən işçilərə əməkhaqqı, həmçinin mükafatlar və işçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlər eyni ödənilməlidir.

9.2. Əməkhaqqı, mükafatlar və işçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlər müxtəlif olduqda işçinin tələbi ilə işəqötürən əməkhaqqındakı fərqli işçinin cinsi mənsubiyyəti ilə əlaqədar olmadığını əsaslandırmalıdır.

Maddə 10. Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyi əks etdirən elan

10.1. İşə qəbul haqqında elanlarda kişi və qadınlara fərqli tələblərin irəli sürülməsinə, hər hansı cinsin nümayəndələrinə üstünlük verilməsinə, iş axtaranın ailə vəziyyəti və ya şəxsi həyatı barədə məlumatlar sorğusuna yol verilmir.

10.2. Alçaldıcı məzmunlu, kişi və qadınların hüquq bərabərliyi prinsipinə zidd olan elanların dərc edilməsi qadağandır.

10.3. Yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir.

10.4. Bu Qanunun 10.3-cü maddəsində göstərilən elanların dərc edilməsinə yalnız o halda yol verilir ki, əmək funksiyalarının xüsusiyyətlərinə görə işçinin cinsi müəyyənedici şərt olsun və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq, həmin işlərə qadın əməyinin tətbiqi qadağan edilsin.

Maddə 11. Seksual qısnamaya məruz qalmış işçilərə qarşı hər hansı təzyiqin yolverilməzliyi
Seksual qısnamaya görə işəqötürəndən və ya rəhbərindən şikayət etmiş işçilər işəqötürən və ya rəhbər tərəfindən hər hansı təzyiq və təqibə məruz qala bilməzlər.

Maddə 12. Əmək müqaviləsinin ləğv edilməsi

Seksual qısnamaya məruz qalmış işçinin əmək müqaviləsinə xitam verilməsi barədə ərizədə göstərdiyi gündən əmək müqaviləsi ləğv edilir.

Maddə 13. Təhsil hüququnun həyata keçirilməsində bərabər imkanlar

13.1. Dövlət kişi və qadınlara təhsil hüququnun həyata keçirilməsi üçün bərabər imkanların yaradılmasını təmin edir.

13.2. İşəqötürən kişi və qadınlara əsas və əlavə təhsil almaq, təhsillə bağlı məzuniyyət hüququndan istifadə etmək üçün bərabər şərait yaratmalıdır.

13.3. Dövlət mülkiyyət növündən asılı olmayaraq, bütün təhsil müəssisələrinə qəbulda, tələbələrin təqaüdlə təmin edilməsində, tədris planının seçiləsində və biliyin qiymətləndirilməsində kişi və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. [2]

13.4. Dərsliklər gender bərabərliyi prinsipinə əsaslanmalıdır.

Maddə 14. Təhsil müəssisələrinin fəaliyyətində cinsi mənsubiyətə görə ayrı-seçkilik [3]

14.0. Təhsil müəssisələrinin fəaliyyətində aşağıdakı hallar cinsi mənsubiyətə görə ayrı-seçkilik kimi qiymətləndirilə bilər:

14.0.1. qəbul zamanı, tədris planı tərtib olunarkən və ya biliyin qiymətləndirilməsi zamanı kişi və qadınlara qarşı fərqli tələblərin tətbiq edilməsi;

14.0.2. təhsil sahəsinin seçilməsində kişi və qadınlar üçün fərqli imkanların yaradılması.

Maddə 15. İqtisadi və sosial münasibatlarda gender bərabərliyinin təminatları

15.1. Dövlət kişi və qadınların mülkiyyət hüququnun həyata keçirilməsinə və sahibkarlıq fəaliyyəti ilə məşgül olmaq üçün bərabər imkanların yaradılmasına təminat verir.

15.2. Dövlət kişi və qadınların sosial təminat hüququnun həyata keçirilməsində, ünvanlı dövlət sosial yardımının və digər sosial güzəştərin alınmasında bərabər imkanların yaradılmasına təminat verir.

Maddə 16. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və həmkarlar ittifaqlarının fəaliyyətində gender bərabərliyinin təminatları

16.1. Siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına və həmkarlar ittifaqlarına daxil olmaq kişi və qadınlar üçün eyni şərtlərlə açıq olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır.

16.2. Bu Qanunun 16.1-ci maddəsində göstərilən tələb hər hansı cinsin xüsusi maraqlarının müdafiəsi məqsədilə yaradılan qeyri-hökumət təşkilatlarına şamil edilmir.

Maddə 17. Zərərin ödənilməsini tələb etmək hüququ

17.1. Cinsi mənsubiyətə görə ayrı-seçkiliyə məruz qalmış şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada zərər ödənilir.

17.2. Seksual qısnamaya məruz qalmış işçilərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən zərər ödənilir.

Maddə 18. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun müddəalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 19. Gender bərabərliyinin təmin edilməsinə nəzarət

Gender bərabərliyinin təmin edilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Maddə 20. Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı

Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı öz fəaliyyəti haqqında Azərbaycan Respublikasının Milli Məclisinə illik məlumat təqdim edir.

Maddə 21. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 oktyabr 2006-cı il
№ 150-IIQ*

Məişət Zorakılığının Qarşısının Alınması haqqında Azərbaycan Respublikasının Qanunu

Bu Qanun yaxın qohumluq münasibətlərindən, birləş və ya əvvəllər birləş yaşayışdan suisitfadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.

I Fəsil ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

- 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
 - 1.0.1. məişət zorakılığı – yaxın qohumluq münasibətlərindən, birləş və ya əvvəllər birləş yaşamaqlarından suisitfadə etməklə bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması;
 - 1.0.2. məişət zorakılığından zərər çəkmiş şəxs (bundan sonra – zərərçəkmiş şəxs) – bir yerdə yaşadığı ailə üzvünün, yaxın qohumunun, qanuni nikahda olmadığı və ya əvvəllər birləş yaşadığı şəxsin ona qarşı qəsdən törətdiyi bu Qanunun 1.0.3-1.0.6-ci maddələrində nəzərdə tutulmuş hərəkətlər nəticəsində fiziki və ya mənəvi zərər çəkmiş şəxs;
 - 1.0.3. məişət zəminində fiziki zorakılıq – bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə vermesi, azadlıq hüququnu məhdudlaşdırması;
 - 1.0.4. məişət zəminində psixi zorakılıq – bu Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmüş hərəkətləri;
 - 1.0.5. məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi – bu Qanunun şamil edildiyi şəxslərin birinin digərini onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum etməsinə, iqtisadi asılılıq yaratmasına, belə asılılığı saxlamasına və ya ondan suisitfadə etməsinə yönəlmüş hərəkətləri;
 - 1.0.6. məişət zəminində cinsi zorakılıq – bu Qanunun şamil edildiyi şəxslərin birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsi;
 - 1.0.7. məişət zorakılığının qarşısının alınması – məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlər;
 - 1.0.8. yardım mərkəzləri – zərərçəkmiş şəxslərə hüquqi, tibbi, psixi, sosial və digər yardımın göstərilməsi məqsədi ilə yaradılan dövlət və qeyri-dövlət qurumları;
 - 1.0.9. mühafizə orderi – məişət zorakılığı törətmış şəxsin zərərçəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında akt.

Maddə 2. Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.

Maddə 3. Məişət zorakılığının qarşısının alınması sahəsində əsas prinsiplər

3.0. Məişət zorakılığının qarşısının alınmasının əsas prinsipləri aşağıdakılardan ibarətdir:

3.0.1. hər kəsin Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsas insan hüquq və azadlıqlarının təmin edilməsi;

3.0.2. qadınlara qarşı ayrı-seçkiliyin qadağan edilməsi;

3.0.3. qanunvericiliklə müəyyən edilmiş hallar və hüdudlar istisna olmaqla hər kəsin şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi;

3.0.4. şəxsi və ailə həyatı sirlinin qorunması məqsədi ilə konfidensiallığa riayət edilməsi;

3.0.5. zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası;

3.0.6. məişət zorakılığının qarşısının alınması sahəsində dövlət orqanlarının və qeyri-dövlət qurumlarının qarşılıqlı əməkdaşlığı.

Maddə 4. Bu Qanunun şamil edildiyi şəxslər

4.0. Bu Qanun aşağıdakı şəxslərə şamil edilir:

4.0.1. yaxın qohum olan ailə üzvlərinə (ər, arvad, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmiş və övladlığa götürülmüş şəxslər), habelə birgə yaşıdığı hallarda digər qohumlara;

4.0.2. nikah pozulduğdan sonra birgə və ya ayrılıqda yaşayan keçmiş ər-arvada;

4.0.3. qəyyum və ya himayəçi təyin olunmuş fiziki şəxslərə, habelə üzərində qəyyumluq və ya himayəciliğ təyin edilmiş şəxslərə;

4.0.4. qanuni nikahda olmadan birgə yaşıyan kişi və qadına, habelə onlarla birgə yaşıyan yaxın qohumlarına.

II Fəsil

MƏİŞƏT ZORAKILIĞI BARƏDƏ ŞİKAYƏTLƏRƏ BAXILMASI QAYDASI

Maddə 5. Məişət zorakılığı barədə şikayətlərə baxan dövlət orqanları

5.1. Məişət zorakılığı barədə şikayətdə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlar olduqda həmin şikayətlərə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada baxılır.

5.2. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadığıda həmin şikayətə müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılır. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadığıda şikayətlərə baxılma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 6. Məişət zorakılığı barədə şikayətlərin araşdırılması

6.1. Məişət zorakılığı üzrə araşdırmanın aparılması üçün aşağıdakılardan səbəb ola bilər:

6.1.1. zərərçəkmiş şəxsin özünü və ya onun ailə üzvlərinin şikayəti;

6.1.2. fiziki və ya hüquqi şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından, o cümlədən təhsil və ya səhiyyə müəssisələrindən, qeyri-hökumət təşkilatlarından, kütłəvi informasiya vasitələrindən daxil olmuş müraciətlər.

6.2. Dövlət və yerli özünüidarə orqanlarının vəzifəli şəxsləri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, qəyyumluq və himayə orqanları, təhsil və səhiyyə müəssisələri, yardım mərkəzləri xidməti vəzifələrinin həyata keçirilməsi zamanı məişət zorakılığının törədilməsi barədə aldığı şikayətləri bu Qanunun 5-ci maddəsində müəyyən edilmiş müvafiq icra hakimiyyəti orqanlarına təqdim edirlər.

6.3. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqdə həmin şikayət yalnız zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olduqda araşdırılır.

Maddə 7. Məişət zorakılığı ilə bağlı şikayetlərə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada baxıldıqdə cinayət təqibi ilə yanaşı görülməli tədbirlər

7.0. Cinayət təqibinin həyata keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş vəzifələrlə yanaşı, məişət zorakılığı barədə məlumat təsdiqləndikdən sonra görülməli tədbirlər aşağıdakılardır:

7.0.1. zərurət olduqda zərərçəkmiş şəxsin dövlət vəsaiti hesabına dərhal tibbi yardımla, yardım mərkəzində müvəqqəti sığınacaqla, geyim və qida məhsulları ilə təmin edilməsi, habelə onun barəsində psixoloji reabilitasiya kursunun aparılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına məlumat göndərmək;

7.0.2. məişət zorakılığının yaranmasına səbəb olan halları aşkar etmək və onların qarşısını almaq istiqamətində tədbirlər görmək;

7.0.3. məişət zorakılığının qarşısının alınmasını, onun təkrarlanmamasını, araşdırmanın aparıldığı müddət ərzində zərərçəkmiş şəxsin təhlükəsizliyini təmin etmək;

7.0.4. araşdırmanın aparılması zamanı tərəflərin münasibətlərinin normallaşmasına və ailədə münasibətlərin bərpa olunmasına kömək göstərmək;

7.0.5. məişət zorakılığını törətməş şəxslərin profilaktik qeydiyyata götürülməsi və onlarla təriyəvi-qabaqlayıcı işin aparılması üçün tədbirlər görmək;

7.0.6. məişət zorakılığından əziyyət çəkən ailə üzvlərinə onların hüquqlarını, dövlət tərəfindən yaradılan və bu Qanunla müəyyən edilən vasitələrdən istifadə qaydalarını izah etmək;

7.0.7. zərərçəkmiş şəxsə mühafizə orderinin verilməsi ilə əlaqədar tədbirlər görmək;

7.0.8. məişət zorakılığı ilə bağlı şikayətin araşdırılması nəticəsində cinayət işinin başlanması üçün əsaslar müəyyən olunmadığı halda həmin şikayəti aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına göndərmək;

7.0.9. zəruri hallarda məişət zorakılığı barədə şikayetlər üzrə araşdırmanı aparan digər dövlət orqanlarına kömək göstərmək.

Maddə 8. Cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı ilə bağlı dövlətin vəzifələri

- 8.0. Cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmayan məişət zorakılığı ilə bağlı dövlətin vəzifaləri aşağıdakıların təmin edilməsindən ibarətdir:
- 8.0.1. məişət zorakılığı ilə bağlı daxil olmuş məlumatı qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul etmək, qeydiyyatdan keçirmək, araşdırmanın mümkün qədər qısa müddətdə aparmaq, müvafiq hallarda dərhal hadisə yerində araşdırma aparmaq və tərəfləri ayrılıqda dinləmək;
- 8.0.2. məişət zorakılığı ilə bağlı daxil olmuş şikayətdə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat olduqda həmin şikayəti aidiyyəti üzrə göndərmək;
- 8.0.3. müraciət etmiş şəxsə onun hüquqlarını, zorakılığı törədən şəxsin məsuliyyətə cəlb edilməsi, habelə bu məsələ ilə bağlı məhkəməyə müraciət qaydasını izah etmək;
- 8.0.4. müraciətə səbəb olmuş hərəkətlərin təkrarlanmaması və məişət zorakılığının qarşısının alınması üçün tədbirlər görmək;
- 8.0.5. araşdırmanın aparıldığı müddət ərzində zərərçəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək;
- 8.0.6. zəruri hallarda zərərçəkmiş şəxsə hüquqi yardım göstərmək, onu dövlət yardım mərkəzində müvəqqəti sigınacaqla, geyim və qida məhsulları ilə, tibbi və psixoloji yardımla təmin etmək, təhsil alması, işlə təmin olunması, yeni peşələrə yiyələnməsi üçün, habelə sosial müdafiəsi ilə bağlı tədbirlər görmək;
- 8.0.7. məişət zorakılığından əziyyət çəkən yetkinlik yaşına çatmamış şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi ilə bağlı tədbirlər görmək;
- 8.0.8. tərəflərin münasibətlərinin normallaşmasına və ailə münasibətlərinin bərpa olunmasına kömək göstərmək;
- 8.0.9. məişət zorakılığının təkrarlanmaması barədə zorakılıq törətmış şəxsə xəbərdarlıq etmək və həmin xəbərdarlığın icrasına nəzarət etmək;
- 8.0.10. məişət zorakılığı törətmış şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı tədbirlər görmək;
- 8.0.11. zərərçəkmiş şəxsə mühafizə orderinin verilməsi ilə əlaqədar tədbirlər görmək;
- 8.0.12. bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş tədbirləri təşkil etmək;
- 8.0.13. məlumatın konfidensiallığına dair qanunvericiliyin tələbləri nəzərə alınmaqla məişət zorakılığı ilə bağlı məlumat bankını yaratmaq, statistik məlumatların toplanmasını təşkil etmək;
- 8.0.14. qeyri-dövlət yardım mərkəzlərinin fəaliyyəti ilə bağlı normativ tənzimləməni və onların akkreditasiyasını həyata keçirmək;
- 8.0.15. məişət zorakılığının qarşısının alınması sahəsində beynəlxalq və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək.

Maddə 9. Məişət zorakılığı barədə şikayətlərə bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılmasının nəticələrinə dair qərar

9.0. Məişət zorakılığı barədə şikayətlərə bu Qanunun 5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılmasının nəticələrindən asılı olaraq, aşağıdakı qərarlardan biri qəbul olunur:

9.0.1. məişət zorakılığı ilə bağlı hərəkətlər törətmış şəxsə qanunvericiliklə müəyyən olunmuş məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərərçəkmiş şəxsə qisamüddətli mühafizə orderinin verilməsi;

- 9.0.2. məişət zorakılığı ilə bağlı hərəkətlər törətmış şəxsin qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi;
- 9.0.3. əməllərində cinayət tərkibi və ya inzibati xəta olan şəxsin qanunvericiliklə müəyyən olunmuş qaydada cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi;
- 9.0.4. zərərçəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi;
- 9.0.5. zərərçəkmiş şəxsin yardım mərkəzində siğinacaqla təmin edilməsi.

Maddə 10. Mühafizə orderi

- 10.1. Bu Qanuna uyğun olaraq zərərçəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər.
- 10.2. Qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmış şəxsə aşağıdakılardan qadağan edilə bilər:
- 10.2.1. məişət zorakılığının təkrar törədilməsi;
 - 10.2.2. zərərçəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsin axtarılması;
 - 10.2.3. zərərçəkmiş şəxsə narahatlıq gətirən digər hərəkətlərin edilməsi.
- 10.3. Uzunmüddətli mühafizə orderində bu Qanunun 10.1-ci maddəsində qeyd olunanlarla yanaşı, aşağıdakılardan nəzərdə tutula bilər:
- 10.3.1. məişət zorakılığını törətmış şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyət qaydaları;
 - 10.3.2. yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi;
 - 10.3.3. zərərçəkmiş şəxsə tibbi və hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmış şəxs tərəfindən ödənilməsi şərtləri;
 - 10.3.4. mühafizə orderinin tələblərini icra etməyən şəxsin qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunmasının izah edilməsi haqqında məlumat.
- 10.4. Mühafizə orderi icra haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada icra olunur.

Maddə 11. Məişət zorakılığının təkrarlanması barədə xəbərdarlıq edilməsi və qısamüddətli mühafizə orderinin verilməsi

- 11.1. Məişət zorakılığı törətmış şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərərçəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmış şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanması barədə yazılı xəbərdarlıq edilə və zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər.
- 11.2. Müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərərçəkmiş şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Xəbərdarlıq edilməsindən məhkəməyə şikayət verilə bilər.
- 11.3. Məişət zorakılığı ilə bağlı hərəkətlər törətmış şəxsin qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər.

Maddə 12. Uzunmüddətli mühafizə orderinin verilməsi qaydası

- 12.1. Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmış şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə zərərçəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir.
- 12.2. Uzunmüddətli mühafizə orderi 30 gündən 180 gün müddətinə verilir. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarının çıxarılması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
- 12.3. Tərəflərin şəxsi və ailə həyatı sirlərin yayılmasının qarşısını almaq, habelə yetkinlik yaşına çatmamış şəxslərin maraqlarının təmin edilməsi məqsədi ilə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işə qanunvericiliklə müəyyən edilmiş qaydada qapalı məhkəmə iclasında baxıla bilər.
- 12.4. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin vaxtdan uzunmüddətli mühafizə orderinin müddəti hesablanır.[1]
- 12.5. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verilə bilər. Yuxarı instansiya məhkəməsinə şikayətin verilməsi mühafizə orderi üzrə qərarın icrasını dayandırır.
- 12.6. Uzunmüddətli mühafizə orderinin surəti onun çıxarıldığı gün tərəflərə verilməlidir.

III Fəsil

MƏİŞƏT ZORAKILIĞININ QARŞISININ ALINMASI SAHƏSİNDE TƏDBİRLƏR

Maddə 13. Məişət zorakılığının qarşısının alınması sahəsində tədbirlərin növləri

- 13.1. Məişət zorakılığının qarşısının alınması sahəsində tədbirlərin aşağıdakı növləri vardır:
- 13.1.1. hüquqi xarakterli tədbirlər – məişət zorakılığı hallarının araşdırılması, məişət zorakılığına yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi;
- 13.1.2. sosial xarakterli tədbirlər – zərərçəkmiş şəxslərin sosial müdafiəsi üzrə, o cümlədən müvəqqəti sığınacaqla təmin edilməsi, onlara dövlət hesabına hüquqi və tibbi yardımın göstərilməsi, habelə digər sosial yönümlü tədbirlərin həyata keçirilməsi;
- 13.1.3. qabaqlayıcı tədbirlər – əhali arasında məişət zorakılığının mənfi hüquqi, tibbi və sosial nəticələrinin izah edilməsi, məişət zorakılığının qarşısının alınmasına yönəlmüş digər maarifləndirmə tədbirlərinin təşkili.
- 13.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığının qarşısının alınması ilə bağlı tədbirlər üzrə dövlət proqramları qəbul edilə bilər.

Maddə 14. Məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi tədbirlər

- 14.0. Məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi tədbirlər aşağıdakılardan ibarətdir:
- 14.0.1. məişət zorakılığı ilə bağlı cinayət təqibinin həyata keçirilməsi;
- 14.0.2. məişət zorakılığı törətmış şəxslərin məsuliyyətə cəlb edilməsi;
- 14.0.3. zərərçəkmiş şəxslərin hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin müdafiəsi, araşdırmanın aparıldığı müddət ərzində müraciət etmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi;

- 14.0.4. zərərçəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi;
- 14.0.5. məişət zorakılığı ilə bağlı işlərə dair məhkəmə qərarlarının icrasının təmin edilməsi;
- 14.0.6. məişət zorakılığı ilə bağlı verilmiş xəbərdarlığın icrasına nəzarətin həyata keçirilməsi;
- 14.0.7. məişət zorakılığı ilə bağlı hərəkətləri töratmış şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması;
- 14.0.8. məişət zorakılığı ilə bağlı statistik məlumatların toplanması;
- 14.0.9. qanunvericiliklə müəyyən edilmiş qaydada məişət zorakılığı ilə bağlı məlumatların konfidensiallığını təmin edilməsi;
- 14.0.10. qeyri-dövlət yardım mərkəzlərinin fəaliyyəti ilə bağlı normativ tənzimləmənin və həmin mərkəzlərin akkreditasiyasının həyata keçirilməsi.

Maddə 15. Məişət zorakılığının qarşısının alınması sahəsində sosial tədbirlər

- 15.0. Məişət zorakılığının qarşısının alınması sahəsində sosial tədbirlər aşağıdakılardan ibarətdir:
 - 15.0.1. zərərçəkmiş şəxslərin sosial müdafiəsinin təşkili, onlara müvafiq sənədlərin və ya qanunvericiliklə müəyyən edilmiş sosial müavinatların alınmasında kömək göstərilməsi;
 - 15.0.2. zərərçəkmiş şəxslərə təhsilin davam etdirilməsində kömək göstərilməsi;
 - 15.0.3. zərərçəkmiş şəxslərin işlə təmin edilməsində, yeni peşələrə yiylənməsində kömək göstərilməsi;
 - 15.0.4. zərərçəkmiş şəxslərə dövlət vəsaiti hesabına tibbi yardımın göstərilməsi;
 - 15.0.5. zərərçəkmiş şəxslər üçün psixoloji reabilitasiya kurslarının təşkili;
 - 15.0.6. zərərçəkmiş şəxslər üçün yardım mərkəzlərinin yaradılması;
 - 15.0.7. zərərçəkmiş uşaqların sosial qayğı ilə təmin edilməsi üçün tədbirlərin görülməsi;
 - 15.0.8. zərərçəkmiş şəxslərin sosial müdafiəsi istiqamətində digər tədbirlərin həyata keçirilməsi.

Maddə 16. Məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlər

- 16.1. Məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlər məişət zorakılığının qarşısının alınmasına, ailələrdə normal münasibətlərin yaradılmasına, məişət zorakılığı hallarının və ondan yaranan mənfi hüquqi, tibbi və sosial nəticələrin aradan qaldırılmasına yönəlir.
- 16.2. Məişət zorakılığı ilə bağlı qabaqlayıcı tədbirlər aşağıdakılardan ibarətdir:
 - 16.2.1. məişət zorakılığı əleyhinə maarifləndirmə işinin aparılması;
 - 16.2.2. məişət zorakılığı hallarının və onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin izah edilməsi;
 - 16.2.3. məişət zorakılığının qarşısının alınması üsullarının izah edilməsi;
 - 16.2.4. əhali arasında yüksək mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərinin təbliğ edilməsi;
 - 16.2.5. məişət zorakılığına səbəb olan halların araşdırılması, təhlil edilməsi, onların qarşısının alınmasına yönəlmış tövsiyələrin, proqramların hazırlanması, maarifləndirmə tədbirlərinin təşkili;
 - 16.2.6. məişət zorakılığı töratmış şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə tərbiyəvi-qabaqlayıcı işin aparılması;

16.2.7. məişət zorakılığına görə qanunvericiliklə müəyyən olunmuş məsuliyyətin izah edilməsi;

16.2.8. məişət zorakılığı törətmış şəxslərə belə halların təkrarlanmaması barədə xəbərdarlıq edilməsi;

16.2.9. məişət zorakılığı ilə bağlı sorğuların keçirilməsi.

16.3. Məişət zorakılığı törətmış şəxslərin profilaktik qeydiyyata götürülməsi və həmin şəxslərlə təbiyəvi-qabaqlayıcı işin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 17. Zərərçəkmiş şəxslərə yardım göstərildikdə konfidensiallığın təmin edilməsi

17.1. Şəxs barəsində məişət zorakılığının törədilməsi faktı və zərərçəkmiş şəxslərə yardım göstərildiyi vaxt şəxsi və ailə həyatı barəsində müəyyən edilmiş məlumatlar konfidensial hesab olunur.

17.2. Məişət zorakılığı ilə bağlı müraciətlərin araşdırılması, məişət zorakılığı ilə bağlı statistik məlumatların toplanılması, zərərçəkmiş şəxslərə yardımın göstərilməsi zamanı məlumatların konfidensiallığı, şəxsi və ailə sirrinin yayılmaması təmin edilməlidir.

17.3. Məişət zorakılığı ilə bağlı məlumat bankında toplanmış məlumatların konfidensiallığını məlumat bankını aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin olunur. Məişət zorakılığı ilə bağlı məlumatlar yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada verilə bilər. Məişət zorakılığı ilə bağlı statistik məlumatlar adızlaşdırılmış şəkildə açıqlanmalıdır.

17.4. Xidməti fəaliyyəti ilə bağlı məişət zorakılığı barədə müraciətlərin araşdırılması zamanı məlumatların konfidensiallığını təmin etməyən vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 18. Məişət zorakılığı ilə bağlı məlumat bankı

18.1. Məişət zorakılığı ilə bağlı məlumat bankı müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır.

18.2. Məlumat bankında baş vermiş məişət zorakılığı halları, məişət zorakılığı halları ilə bağlı dövlət orqanlarına müraciət etmiş şəxslər, məişət zorakılığı halları ilə bağlı aparılmış araşdırmalar və araşdırmaların nəticələri, məişət zorakılığı halları ilə əlaqədar məsuliyyətə cəlb edilmiş şəxslər, məhkəmə qərarları, o cümlədən valideynlik hüquqlarından məhrum edilmiş və ya valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, eləcə də valideynlik hüquqları bərpa edilmiş və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ləğv edilmiş şəxslər, akkreditə edilmiş yardım mərkəzləri, onların fəaliyyəti barədə və digər məlumatlar toplanır.

18.3. Məişət zorakılığı ilə bağlı məlumat bankının təşkili və aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

18.4. Dövlət orqanları və yardım mərkəzləri məişət zorakılığı halları ilə bağlı məlumatları müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.

18.5. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı ilə bağlı məlumat bankında məişət zorakılığı halları üzrə toplanan məlumatlar əsasında ümumiləşdirmələr və təhlil materialları hazırlanır.

Maddə 19. Yardım mərkəzləri

- 19.1. Zərərçəkmiş şəxslər üçün dövlət yardım mərkəzləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunur. Dövlət yardım mərkəzlərinin göstərdiyi xidmətlər ödənişsizdir.
- 19.2. Yardım mərkəzlərinin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- 19.2.1. zərərçəkmiş şəxsləri hüquqi və (və ya) tibbi yardımla təmin etmək;
 - 19.2.2. zərərçəkmiş şəxslərin işlə təmin edilməsinə, yeni peşələrə yiyələnməsinə kömək göstərmək;
 - 19.2.3. zərərçəkmiş şəxslər üçün psixoloji reabilitasiya kursu təşkil etmək;
 - 19.2.4. zərərçəkmiş şəxslərin sosial müdafiəsi üçün müvafiq sənədlərin hazırlanmasında və ya sosial müavinətlərin alınmasında kömək göstərmək;
 - 19.2.5. zəruri hallarda zərərçəkmiş şəxsləri müvəqqəti sığınacaqla təmin etmək;
 - 19.2.6. zərərçəkmiş şəxslərin ailələrində normal həyat tərzinin bərpa edilməsi üçün tədbirlər görmək;
 - 19.2.7. məişət zorakılığı ilə bağlı müvafiq qabaqlayıcı tədbirlər həyata keçirmək;
 - 19.2.8. zərərçəkmiş şəxslərin qarşılıqlı yardım qruplarını təşkil etmək;
 - 19.2.9. zərərçəkmiş şəxslərin sosial müdafiəsi ilə bağlı digər tədbirlərin həyata keçirilməsini təmin etmək.
- 19.3. Yetkinlik yaşına çatmamış zərərçəkmiş şəxslər yardım mərkəzində 3 ay müddətinədək, digər zərərçəkmiş şəxslər isə 2 ay müddətinədək zəruri hallarda sığınacaqla təmin oluna bilərlər.
- 19.4. Yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, digər qurumlar və şəxslər yardım mərkəzlərini yarada bilərlər. Fiziki şəxslərin mənzillərindən onların razılığı əsasında xeyriyyəcilik məqsadılə yardım mərkəzi kimi istifadə oluna bilər.
- 19.5. Qeyri-dövlət yardım mərkəzləri müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçməlidir.
- 19.6. Yardım mərkəzlərinin fəaliyyəti qaydası və qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

IV Fəsil

YEKUN MÜDDƏALAR

Maddə 20. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun və məişət zorakılığı ilə bağlı digər qanunvericilik aktlarının tələblərini pozan şəxslər Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

*İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun 2010-cu il
№ 1058-II/Q*

FAYDALI MƏNBƏLƏR

Toplumsal Cinsiyet odaklı habercilik kütüphanesi

<https://www.facebook.com/pg/haberdetoplumsalcinsiyet/posts/>

Gender-based Journalism Handbook, Bianet

https://bianet.org/files/static/bia_kitaplar/Gender-based_Journalism_Handbook_ENG.pdf

A Handbook on Gender Equality Best Practices in European Journalists' Unions- EUROPEAN FEDERATION OF JOURNALISTS/ INTERNATIONAL FEDERATION OF JOURNALISTS

<https://en.unesco.org/interculturaldialogue/resources/312>

Reporting on Gender-Based Violence in the Syria Crisis: A Training Manual, UNFPA
<https://www.unfpa.org/publications/reporting-gender-based-violence-syria-crisis-training-manual>

UNESCO. Gender-Sensitive Indicators for Media

UNESCO. Gender-Sensitive Indicators for Media. Framework of Indicators to Gauge Gender Sensitivity in Media Operations and Content. Paris, 2012.

Gender-sensitive indicators for media: Framework of indicators to gauge gender sensitivity in media operations and content

<https://unesdoc.unesco.org/ark:/48223/pf0000217831>

Global Media Monitoring Project 2015

<http://whomakesthenews.org/gmmp/gmmp-reports/gmmp-2015-reports>

Guidelines for Gender Sensitive Reporting- Anita Ramšak

http://www.ekvilib.org/wp-content/uploads/2017/06/en_GUIDELINES_FOR_GENDER_SENSITIVE_REPORTING.pdf

Gender Sensitization Manual On Media Reporting On Gender-Based Violence - CARE

<https://beta.youngmeninitiative.net/wp-content/uploads/2017/07/Gender-Sensitization-Manual-on-Media-Reporting-EN.pdf>

Women Make the News 2017

<https://en.unesco.org/women-make-the-news-2017/resources>

Kadın ve Medya, Toplumsal Cinsiyet Eşitlikçi Haber Kılavuzu, Türkiye Gazeteçiler Cemiyeti

https://www.tgc.org.tr/images/kadin_ve_medya_kilavuz.pdf

Reporting On Sexual Violence: A Guide for Journalists

<http://gbvaor.net/wp-content/uploads/2015/03/Reporting-on-sexual-violence-A-guide-for-journalist-2013-.pdf>

<https://www.agemi-eu.org/>

Learning Resource Kit For Gender Ethical Journalism and Media House Policy - International Federation of Journalists

http://cdn.agilitycms.com/who-makes-the-news/Imported/learning_resource_kit/learning-resource-kit-book-1-eng.pdf

Pratigya Campaing for Gender Equality and Safe Abortion

<http://www.pratigyacampaign.org/resources/resources-for-the-media/>

<http://www.speakupspeakout.internews.org/?q=section-2-concepts-skills-and-tools/interviewing-people-who-have-been-raped>

<https://www.journalismfestival.com/programme/2019/telling-gender-stories-innovatively-in-the-metoo-era>

<https://gamag.net/>

<https://www.poynter.org/business-work/2019/journalism-has-a-gender-representation-problem-bloomberg-is-looking-for-a-solution/>

<https://www.bloomberg.com/company/announcements/hidden-newsmakers-finance-bloomberg-insists-women-diverse-sourcing/>

<https://niemanreports.org/articles/the-value-of-women-journalists/>

<https://www.cipe.org/blog/2018/04/12/what-can-be-done-to-effectively-combat-cyber-violence-against-women-and-girls/>

Qeydlər üçün